

1. İstehlak qiymətləri indeksinin hansı hesablanması metodları var
 - Keyns, Oyken, Marşal
 - Lasperas, Filips, Keyns
 - Lorens, Oyken, Filips
 - √ Laspeyres , Paaşe, Fişer
 - Filips, Paaşe, Oyken

2. Makroiqtisadi modeldə dövlət iqtisadiyyata təsir etmək məqsədilə hansı vasitədən istifadə etmir.
 - √ Qeyri –təkmil rəqabəti təmin etmək.
 - Hamısı düzdür
 - Maliyyə siyasəti
 - Pul siyasəti
 - İqtisadi artımı və məcmuu təklifi artırmaga.

3. Əmək, kapital, torpaq və sahibkarlıq qabiliyyəti kateqoriyalarını birləşdirən ümumi əlamət hansıdır?
 - √ istehsal amili
 - milli sərvət
 - infrastruktur potensialı
 - dövriyyə vasitəsi
 - təbii resurs

4. Dövlət büdcəsi kəsinin azalması nə ilə müşayiət edilir:
 - investisiyaların azalması ilə
 - düzgün cavab yoxdur
 - ixracın azalması ilə
 - √ xüsusi əmanətlərin azalması ilə
 - idxalın artması ilə

5. Dövlət modelinə əsasən məcmu məhsul bərabərdir:
 - $Y = C + \dot{I} + G + Ex$
 - düzgün cavab yoxdur
 - $Y = C + \dot{I} + S + G + X_n$
 - √ $Y = C + \dot{I} + G + X_n$
 - $Y = C + S + T + \dot{I}_m$

6. Dövlət modelinə əsasən sərəncamda olan gəlir bərabərdir:
 - $Y_d = C + S + T_x$
 - düzgün cavab yoxdur
 - $Y_d = Y - Tr + T_x$
 - $Y_d = Y + S - T_x$
 - √ $Y_d = Y + Tr - T_x$

7. İnyeksiya anlayışına aiddir:
 - əmanətlər
 - vergilər
 - düzgün cavab yoxdur
 - √ transfert ödəmələri
 - idxal

8. İxrac idxalı üstələyirsə:
 - əmanətlər
 - vergilər
 - düzgün cavab yoxdur
 - √ transfert ödəmələri
 - idxal

- məcmu gəlir məcmu xərcləri üstələyir
- düzgün cavab yoxdur
- ölkəyə kapital axını baş verir
- məcmu xərclər məcmu gəlirləri üstələyir
- ✓ ölkədən kapital axını baş verir

9. Bir ölkənin pul vahidinin qiymətinin digər ölkənin pul vahidi ilə ifadəsi necə adlanır:

- faiz dərəcəsi
- likvidlik əmsalı
- Cini əmsalı
- ✓ valyuta məzənnəsi
- Dou – Cons indeksi

10. Hökumətin gəlirləri onun xərclərini üstələyərsə:

- dövlət maliyyə bazarında borc alan kimi çıxış edir
- düzgün cavab yoxdur
- ölkəyə kapital axını baş verir
- ✓ dövlət maliyyə bazarında kreditör kimi çıxış edir
- məcmu gəlirlər məcmu xərcləri üstələyir

11. Qapalı iqtisadiyyatda dövlət büdcəsinin profisiti nəyə bərabərdir:

- vergilər + transfertlər + istehlak xərcləri
- düzgün cavab yoxdur
- vergilər + transfertlər + dövlət tədarükü
- vergilər + transfertlər – dövlət tədarükü
- ✓ vergilər – transfertlər – dövlət tədarükü

12. İqtisadiyyatın üçsektorlu modelində əmtəə və xidmətlərin təklifi nəyə bərabər olmalıdır:

- ✓ istehlak + investisiyalar + dövlət tədarükü
- istehlak + investisiyalar + dövlət tədarükü – vergilər
- istehlaka
- düzgün cavab yoxdur
- istehlak + investisiyalara

13. Maliyyə bazarının əsas funksiyası – hansıların arasında qarşılıqlı əlaqənin təmin edilməsidir:

- firma və dövlətin
- ✓ kreditor və borc alanların
- dövlət və ev təsərrüfatların
- ev təsərrüfatları və firmaların
- firmalar və xarici sektorun

14. “Torpaq” amilindən əldə olunan gəlir necə adlanır:

- faiz dərəcəsi
- torpağın qiyməti
- sahibkarlıq gəliri
- mənfəət
- ✓ renta

15. “Sahibkarlıq qabiliyyəti” amilindən əldə olunan gəlir necə adlanır:

- sahibkarlıq gəliri
- əmək haqqı
- məvacib
- faiz gəliri

✓ mənfəət

16. İkisektorlu modeldə dövretmə nəyi göstərir:

- ev təsərrüfatları, firmalar və dövlət arasında gəlir axınını
- ev təsərrüfatı və dövlət arasında gəlir axınını
- düzgün cavab yoxdur
- ✓ ev təsərrüfatları və firmalar arasında gəlir axınını
- dövlət və firmalar arasında gəlir axınını

17. Hansı bazar qismən tam rəqabətli bazar hesab edilə bilər:

- qiymətli kağızlar bazarı
- dövlət istiqrazları bazarı
- ✓ əmək bazarı
- taxıl bazarı
- kompüter bazarı

18. Hansı bazar tam rəqabətli bazar hesab edilə bilər:

- neft bazarı
- əmək bazarı
- avtomobil bazarı
- daşınmaz əmlak bazarı
- ✓ qiymətli kağızlar bazarı

19. Makroiqtisadi bazarlara aid edilmir:

- valyuta bazarı
- maliyyə bazarı
- əmək bazarı
- pul bazarı
- ✓ dünya qızıl bazarı

20. Nisbi makroiqtisadi göstəricilərə aiddir:

- pul kütləsi
- düzgün cavab yoxdur
- milli gəlir
- ✓ iqtisadi artım tempi
- vergilər

21. Mütləq makroiqtisadi göstəricilərə aiddir:

- inflyasiya tempi
- faiz dərəcəsi
- ✓ dövlət büdcəsinin kəsiri
- işsizliyin səviyyəsi
- mənfəətə görə vergi

22. Axın göstəricisi kimi çıxış edir:

- sərəncamda olan gəlir
- ✓ pul təklifi
- mənfəət
- düzgün cavab yoxdur
- vergilər

23. Ehtiyatlar göstəricisi kimi çıxış etmir:

- işsizlərin sayı
- √ ev təsərrüfatlarının əmanətləri
- kapitalın həcmi
- düzgün cavab yoxdur
- firmaların əmtəə ehtiyatları

24. Ehtiyatlar göstəricisinə aiddir:

- əmək haqqı
- √ dövlət borcu
- investisiyalar
- transfert ödəmələri
- amortizasiya

25. Axın göstəricilərinə aiddir:

- dövlət borcu
- √ xalis ixrac
- məşğul olanların sayı
- daşınmaz əmlak
- milli sərvət

26. Makroiqtisadi modellərdə, adətən, endogen dəyişən kimi çıxış edir:

- dövlət tədarükü
- √ ticarət balansının kəsiri
- vergi dərəcəsi
- düzgün cavab yoxdur
- pul təklifi

27. Makroiqtisadi modellərdə, adətən, ekzogen dəyişən kimi çıxış edir:

- ÜDM-in həcmi
- √ transfert ödəmələr
- investisiya xərcləri
- işsizliyin səviyyəsi
- qiymətlər səviyyəsi

28. Makroiqtisadiyyatın predmeti kimi çıxış etmir:

- dövlətin vergi siyasəti
- √ bir işçinin əmək haqqı səviyyəsi
- deflyasiya
- dövlət büdcəsinin kəsiri
- ölkənin iqtisadi artım templəri

29. Makroiqtisadiyyatın öyrəndiyi əsas problemlərdən biri nədir:

- ev təsərrüfatının davranışı
- √ iqtisadi artım
- istehlakçıların satın alma haqqında qəbul etdikləri qərar
- düzgün cavab yoxdur
- firmanın qiymətlər haqqında qəbul etdiyi qərar

30. Makroiqtisadi göstərici kimi çıxış etmir:

- ticarət balansının kəsiri
- √ kompüterin qiyməti
- işsizliyin səviyyəsi
- qiymətlər səviyyəsi

- ÜDM-in artım tempi

31. Makroiqtisadiyyatın öyrənmədiyi problemlərə aiddir

- iqtisadi artım
- ✓ inhisarçı rəqabət
- pul dövriyyəsi
- dövlət borcu
- işsizlik

32. İqtisadi nəzəriyyənin müstəqil bölməsi kimi makroiqtisadiyyat nə zaman meydana gəlmişdir:

- XVIII əsrin sonunda
- ✓ XX əsrin 30-cu illərində
- XIX əsrin sonunda
- XX əsrin 60-cı illərinin əvvəlində
- XIX əsrin əvvəllərində

33. “Makroiqtisadiyyat” anlayışı ilk dəfə kim tərəfindən irəli sürülmüşdür:

- C. M. Keynes
- ✓ R.Friş
- S.Kuznets
- A.Marşall
- P.Samuelson

34. İnflyasiyanın iqtisadiyya təsirləri nədir?

- faiz dərəcələri artır
- ✓ hamısı düzdür
- gəlir bölgüsündə ədalətsizlik yaranır
- insanların yığım etmək istəkləri azalır
- ölkənin xarici ticarətində tarazlıq pozulur

35. Deflyasiya nədir?

- Hamısı düzdür
- məşğulluq və işsizlik arasında əlaqənin göstəricisidir
- ✓ iqtisadiyyatda qiymətlərin ümumi səviyyəsinin aşağı düşdüyü və həmçinin əmtəə xidmət istehsalının azaldığı vəziyyətdir
- iqtisadiyyatda pul miqdarının mal və xidmət miqdarına görə daha çox artması səbəbi ilə ortaya çıxan qiymət artımıdır
- bir ölkənin milli valyutasının dəyərinin xarici ölkə valyutalarına görə azalmasıdır

36. Birbaşa investisiyalara aiddir

- Fəaliyyətdə olan müəssisələrə investisiyalar
- ✓ Xaricdə yeni müəssisələrin yaradılması
- Kənd təsərrüfatının inkişafı
- ETT-nin inkişafına qoyuluşlar
- Gəlirlərin yenidən qoyuluşu

37. Portfel investisiyalar nə cür həyata keçirilir:

- texnologiyanın ötürülməsi yolu ilə
- düzgün cavab yoxdur
- elmi tədqiqatların nəticələri ilə mübadilə yolu ilə
- ✓ pul formasında kapitalın ötürülməsi yolu ilə
- ixtisaslı kadrların göndərilməsi yolu ilə

38. Azərbaycanda neçənci ildən ÜDM və ÜMM hesablanmasına keçilmişdir?

- 1987.0
- 2001.0
- 1985.0
- ✓ 1988.0
- 1986.0

39. Milli gəlirin istehlaka getməyən hissəsi:

- məcmu tələb
- ümumi xərclər
- ümumi gəlir
- ümumi daxili məhsul
- ✓ ümumi əmanət

40. Milli iqtisadiyyat dedikdə nə nəzərdə tutulur:

- düzgün cavab yoxdur
- ✓ müxtəlif fəaliyyət növlərinin özünü tənzimləyən sistemi
- müxtəlif fəaliyyət növlərinin özünü tənzimləyən sistemi, tarixən formalaşmış ictimai təkrar istehsal sistemi
- bir-biri ilə qarşılıqlı əlaqəsi olan sahə və növləri və ərazi kompleksləri sistemi
- tarixən formalaşmış ictimai təkrar istehsal sistemi

41. Milli iqtisadiyyatın iqtisadi modelləri:

- inzibati-amirlik modeli, liberal və qarışıq model
- inzibati, qarışıq və əənənəvi model
- ✓ liberal milli iqtisadiyyat, dövlət tərəfindən tənzimlənən milli iqtisadiyyat və qarışıq iqtisadi modellər
- əənənəvi və dövlət tənzimlənməsi modeli
- düzgün cavab yoxdur

42. Milli iqtisadiyyatın iqtisadi və siyasi müstəqillik səviyyəsinə görə formaları:

- açıq və qapalı milli iqtisadiyyat
- sənaye yönümlü və aqrar yönümlü milli iqtisadiyyat
- qapalı və asılı milli iqtisadiyyat
- zəif inkişaf etmiş və inkişaf etmiş milli iqtisadiyyat
- ✓ asılı və müstəqil milli iqtisadiyyat

43. Xərclər üzrə ÜMM hesablandıqda, aşağıdakı növ xərclər cəmlənir

- istehlak xərcləri, korporasiyaların mənfəəti, xalis ixrac, dolay vergilər
- istehlak xərcləri, xalis ixrac, dolay vergilər, renta
- ümumi xüsusi daxili investisiyalar, korporasiyaların mənfəəti, xalis ixrac
- şəxsi istehlak xərcləri, amortizasiya, əmtəə və xidmətlərin dövlət tədarükü, əmək haqqı
- ✓ şəxsi istehlak xərcləri, ümumi xüsusi daxili investisiyalar, əmtəə və xidmətlərin dövlət tədarükü, xalis ixrac

44. Aşağıdakı göstəricilərdən hansılar makroiqtisadiyyata aiddir?

- keçən tədris ilində ADİU-ya 1500 nəfər tələbə qəbul olunub
- bu il Bakı şəhərinin Yasamal rayonunda 500 yeni iş yeri açılıb
- 2001-ci ildə AR Dövlət neft şirkəti tərəfindən 8 mln. ton xam neft istehsal olunub
- ✓ son bir ildə ölkədə inflyasiyanın səviyyəsi 2% təşkil etmişdir
- rentabelliyyənin səviyyəsi yüksəlmişdir

45. Ümumiləşdirilmiş makroiqtisadi modellərin köməyi ilə müəyyənləşdirilir:

- makroiqtisadi göstəricilər optimallaşdırılır
- makroiqtisadi siyasətin elastikliyi
- hökumət tədbirləri koordinasiya edilir
- ✓ idarəetmənin kompleks alternativ üsulları

- iqtisadi problemlərin həlli axtarılır

46. Qərb iqtisadi ədəbiyyatında ÜMM strukturu elementlərindən biri səhvdir:

- amillər üzrə xərclər
- istifadə olunan xərclər
- əlavə xərclər
- sahibkarların gəliri
- ✓ əhali xərcləri

47. Milli hesablar sistemində bütün göstəricilər nəyə əsasən hesablanır:

- keçən ilin bazar qiymətinə görə
- düzgün cavab yoxdur
- istehlakın artım tempinə görə
- ✓ cari ilin bazar qiymətlərinə əsasən
- istehsalın artım tempinə görə

48. Ümumi milli məhsul deflyatoru və ümumi daxili məhsul deflyatoru nə zaman istifadə olunur:

- real kəmiyyətdən nominal kəmiyyətə keçmədə yenidən hesablanmasında
- real kəmiyyətin yenidən hesablanmasında
- qiymətin ümumi səviyyəsi hesablandıqda
- nominal kəmiyyətin yenidən hesablanmasında
- ✓ nominal kəmiyyətin reala keçməsində yenidən hesablanmasında

49. Cari ildə yaradılmış (istehsal olunmuş) bütün əmtəə və xidmətlərin fiziki həcmninin məcmusu kimi müəyyənləşən nədir:

- ümumi mənfəətdir
- cari bazar qiymətləridir
- qiymətlərin ümumi səviyyəsidir
- ✓ istehsalın real həcmidir
- gəlirlər üzrə ÜDM-in hesablanmasıdır

50. BMT- nin statistika komissiyası tərəfindən işlənmiş standart milli hesablar sistemi dünya praktikasında neçənci ildən tətbiq olunur:

- 1955-ci il
- 1957-ci il
- 1956-cı il
- ✓ 1953-cü il
- 1954-cü il

51. ÜDM aşağıdakılardan hansılarla səciyyələnir?

- ÜDM kəmiyyət ifadəsində əks olunur
- ✓ ÜDM dəyər ifadəsində əks olunur
- ÜDM nə dəyər, nə də kəmiyyət ifadəsində əks olunur
- düzgün cavab yoxdur
- ÜDM həm dəyər, həm də kəmiyyət ifadəsində əks olunur

52. ÜDM-dan xalis milli məhsula (XMM) keçmək üçün nə etmək lazımdır?

- birbaşa vergiləri çıxmaq lazımdır
- dolaylı vergiləri çıxmaq lazımdır
- əsas fondların aşınması dəyərini ÜDM-a əlavə etmək lazımdır
- ✓ amortizasiya xərclərini çıxmaq lazımdır
- xalis investisiya xərclərini əlavə etmək lazımdır

53. ÜDM-nin real həcmi müəyyən etmək üçün istifadə olunan qiymət indeksi:

- yığım deflyatoru
- qiymət deflyatoru
- ÜMM deflyatoru
- məcmu gəlir deflyatoru
- ✓ ÜDM deflyatoru

54. Ümumi milli məhsul ilə ümumi daxili məhsul arasında nominal fərq adətən neçə faiz təşkil edir:

- milli iqtisadiyyatın qloballaşma və inteqrasiyası nəticəsində 1%-dən çox artmağa meyillidir
- 5%-dən artıqdır
- ✓ 1%-dən artıq olmur
- 4%-dən artıqdır
- 6%-dən artıqdır

55. Müəyyən bir dövr ərzində cəmiyyətin yaratdığı maddi nemətlərin məcmu dəyəri:

- düzgün cavab yoxdur
- ümumi daxili investisiya
- ümumi milli məhsul
- ümumi daxili məhsul
- ✓ ümumi ictimai məhsul

56. Əgər potensial və faktiki ÜDM bir-bilərinə bərabərdirlərsə, bu halda iqtisadiyyatda:

- friksion işsizlər var
- düzgün cavab yoxdur
- struktur işsizlər var
- işsizliyin təbii səviyyəsi mövcuddur
- ✓ tsiklik işsizlik yoxdur

57. Aşağıdakılardan hansılar ÜDM-in xərclərə görə hesablanmasında nəzərə alınmır?

- düzgün cavab yoxdur
- investisiya xərcləri
- dividendlər
- dövlət xərcləri
- ✓ amortizasiya

58. Aşağıdakılardan hansılar ÜDM-un gəlirlərə görə hesablaşmasında nəzərə alınmamışdır?

- renta ödəmələri
- dolayı vergilər
- ✓ xalis ixrac
- birbaşa vergilər
- bölüşdürülməmiş mənfəət

59. Xərclər və vergitutma sahəsində hökumətin siyasəti necə adlanır:

- düzgün cavab yoxdur
- monetar siyasət
- gəlirlərin bölüşdürülməsi siyasəti
- pulun kəmiyyət nəzəriyyəsinə əsaslanan siyasət
- ✓ fiskal siyasət

60. Əgər hökumət real xalis milli məhsulun səviyyəsini artırmaq fikrində olsa o, bunu hansı yolla edə bilər:

- ✓ vergiləri azaltmaqla
- düzgün cavab yoxdur
- transfert ödəmələri azaltmaqla
- əmtəə və xidmətlərin dövlət tədarükünü azaltmaqla

- budcə kəsirinin səviyyəsini azaltmaqla

61. Milli gəlirin təyin olunması zamanı hansı ümumiləşdirilmiş göstəricidən istifadə olunmur:

- düzgün cavab yoxdur
- korporasiyaların mənfəəti
- kreditlə alınan kapitalla görə sahibkarlar tərəfindən ödənilən faiz
- ✓ dövlət transfert ödəmələri
- əmək haqqı

62. Əgər real ÜDM-in həcmi 7%, əhalinin sayı isə 5% azalıbsa, onda

- düzgün cavab yoxdur
- adambaşına düşən real ÜDM artıb
- nominal ÜDM dəyişməyib
- ✓ adambaşına düşən real ÜDM azalıb
- real ÜDM artıb, nominal ÜDM isə azalıb

63. Nominal ÜDM hansı qiymətlərlə hesablanır:

- düzgün cavab yoxdur
- baza ilinin qiymətlərlə
- ötən ilin qiymətlərlə
- ✓ cari ilin qiymətlərlə
- növbəti ilin qiymətlərlə

64. Makromodellər nəyi göstərir:

- düzgün cavab yoxdur
- göstəricilərin obyektiv aetməsini
- dövlət subyektləri arasında əlaqələri
- ✓ makroiqtisadi göstəricilər arasında qarşılıqlı əlaqələri
- ekzogen göstəriciləri arasında əlaqələri

65. Uzunmüddətli iqtisadi tsikllər kim tərəfindən araşdırılmışdır?

- R.Lukas
- U.Mitçel
- K.Juqlyar
- ✓ N.Kondratyev
- C.Kitçin

66. Məsrəflərin ümumi həcmnin artması ilə bağlı inflyasiyanın səbəblərini öyrənən nəzəriyyə:

- gözləmə nəzəriyyəsi
- tələb nəzəriyyəsi
- yığım nəzəriyyəsi
- ✓ təklif nəzəriyyəsi
- xərclər nəzəriyyəsi

67. İş axtarmaqla, iş yeri gözləməklə və yaxın gələcəkdə işlə təmin olunan əmək qabiliyyətli adamlar aiddir:

- təbii işsizlərə
- institusional işsizlərə
- tsiklik işsizlərə
- struktur işsizlərə
- ✓ friksion işsizlərə

68. İşsizlik nəticəsində potensial əmtəə və xidmətlərin itkisinin hesablanması kimin işlədiyi qanuna əsasən həyata keçirilir?

- amerikan alimi P.Samuelsən
- amerikan alimi X.Berner
- ingilis iqtisadçısı A.Filiks
- amerikan iqtisadçısı M.Fridmen
- ✓ amerikan alimi A.Ouken

69. Gözlənilən inflyasiya:

- açıq inflyasiyadır
- təklif inflyasiyasıdır
- tələb inflyasiyasıdır
- ✓ əvvəlcədən nəzərə alınan, proqnozlaşdırılan inflyasiyadır
- təbii inflyasiyadır

70. İqtisadi aktivlik mövsümü xarakter daşıyan sahələrdə baş verir və bayramlar ərəfəsində daha da güclənir:

- tsiklik aktivlik
- resurslardan qeyri-səmərəli istifadə
- resurslardan səmərəli istifadə
- ✓ qeyri-tsiklik aktivlik
- antitsiklik aktivlik

71. Yaşayış dəyərinin artması nəticəsində əhali gəlirlərində itkinin qarşısını almaq məqsədi ilə həyata keçirilən kompensasiya tədbirləri sistemi:

- düzgün cavab yoxdur
- sosial təminat
- inflyasiya şəraitində istehlak qiymətlərinin artmasını dayandırmaq
- ✓ gəlirlərin dövlət indeksiyası
- istehlak qiymətlərinin artmasını dayandırmaq

72. İqtisadi tsiklin əsas səbəbi cari gəlirlərin çox hissəsinin əmanətə, az hissəsinin isə şəxsi istehlaka yönəlməsidir. Bu hansı nəzəriyyədir?

- ifrat yığıcı nəzəriyyəsi
- monetar nəzəriyyə
- marksist nəzəriyyə
- xarici amillər nəzəriyyəsi
- ✓ natamam istehlak nəzəriyyəsi

73. J.B.Sey qanunu belədir ki:

- ✓ qiymətlərin artımı təklifin çoxalmasına gətirib çıxarır
- qiymətin artımı təklifin azalmasına gətirib çıxarır
- tələfin, eləcə də tələbin əyrisinin hərəkətləri bazar tarazlığına gətirib çıxarır
- düzgün cavab yoxdur
- təklif özünün xüsusi tələbini yaradır

74. J.B.Seyin fikrinə görə:

- tələb müfəviq təklif yaradır
- dövlətin iqtisadiyyata müdaxiləsi zəruridir
- doğumun yüksək tempi əhali artıqlığı yaradır
- pul təkrar istehsalın müstəqil amilidir
- ✓ dövlət iqtisadiyyata müdaxilə etməməlidir

75. Əhalinin hər nəfərinə düşən maddi nemətlərin və xidmətlərin kəmiyyət və keyfiyyətini əks etdirən göstərici:

- həyat göstəricisi
- əmək haqqı
- həyat tərzi

- ✓ həyat səviyyəsi
- yaşayış vasitələri

76. Aşağıdakılardan hansılar iqtisadi tsikl fazalarına aid deyil?

- yüksəliş
- canlanma
- ✓ büdcə kəsirinin artımı
- durğunluq
- böhran

77. Xarakterinə görə inflyasiyanın növləri:

- uyğunlaşan və gözlənilən
- hiper və mülayim
- ✓ açıq və gizli
- tələb və təklif
- düzgün cavab yoxdur

78. Dövlətin sabitləşdirmə siyasətini həyata keçirmək üçün istifadə etdiyi üsullar hansılardır:

- düzgün cavab yoxdur
- məcmu tələb və məcmu təklifin tənzimlənməsi
- məcmu tələbin tənzimlənməsi
- ✓ fiskal, pul-kredit və kombinə edilmiş
- məcmu təklifin tənzimlənməsi

79. İqtisadi tsiklin fazalarına görə fiskal siyasətin növləri:

- diskresion fiskal siyasət
- büdcə-vergi siyasəti
- avtomatik fiskal siyasət
- monetar siyasət
- ✓ stimullaşdırıcı və ləngidici fiskal siyasət

80. Maliyyə bazarının tərkib hissələridir:

- düzgün cavab yoxdur
- əmək bazarı
- torpaq bazarı
- ✓ pul bazarı və qiymətli kağızlar bazarı
- təbii resurslar bazarı

81. Makroiqtisadi modelin iqtisadiyyatın dörd əsas funksional asılılığına müvafiq quruluşu:

- tələb-təklif əlaqəsi, texnoloji, qiymət, davranış
- davranış, qərar qəbul olunması amili, institusional, tələb-təklif əlaqəsi
- ✓ texnoloji, defision, davranışlı, institusional
- davranış, texnoloji, qiymət, qərar qəbul olunması
- düzgün cavab yoxdur

82. Milli gəlirdən xalis gəlirə keçərkən nə nəzərə alınmır?

- dolaylı vergilər
- ✓ fərdi vergilər
- nəqliyyat ödəmələri
- sosial sığorta ödəmələri
- müəssisələrdən tutulan vergi

83. ÜDM deflyatorunun istehlak qiymətləri indeksindən fərqi ondan ibarətdir ki, birinci:

- hökumət üçün ən yaxşı qiymətlər indeksi hesab olunur
- ✓ hesablamalar zamanı cari ilin həcmindən istifadə edir
- həm cari, həm də baza ilinin qiymətlərini nəzərə alır
- inflyasiyanın səviyyəsini artırır
- hesablamalar zamanı baza ilinin həcmindən istifadə edir

84. ÜDM deflyatoru:

- həmişə vahiddən kiçikdir
- ✓ vahiddən kiçik, böyük və bərabər ola bilər
- həmişə vahidə bərabərdir
- düzgün cavab yoxdur
- həmişə vahiddən böyükdür

85. İstehlak qiymətləri indeksi:

- Paaşenin qiymətlər indeksidir
- ✓ Laspeyresin qiymətlər indeksidir
- Paaşenin buraxılış həcmi indeksidir
- düzgün cavab yoxdur
- Laspeyresin buraxılış həcmi indeksidir

86. İnflyasiya zamanı nominal ÜDM:

- real ÜDM-lə eyni tempdə artır
- ✓ real ÜDM-dən tez artır
- dəyişməz qalır
- düzgün cavab yoxdur
- real ÜDM-dən zəif artır

87. Əgər cari ilin qiymətlər səviyyəsi baza ilinin qiymətlər səviyyəsindən aşağıdırsa, real ÜDM:

- nominal ÜDM-ə bərabərdir
- ✓ nominal ÜDM-dən çoxdur
- birmənalı söyləmək olmaz
- bütün cavablar düzgündür
- nominal ÜDM-dən azdır

88. İnsanların iqtisadi rifahının hesablanması üçün ən münasib göstərici hansıdır:

- inflyasiyanın səviyyəsi
- ✓ real ÜDM
- korporasiyaların mənfəəti
- düzgün cavab yoxdur
- nominal ÜDM

89. Xalis iqtisadi rifah göstəricisi kim tərəfdən təklif edilmişdir:

- C.M.Keyns
- ✓ C.Tobin və U.Nordxauz
- S.Kuznets
- düzgün cavab yoxdur
- R.Fişer

90. Firma əldə etdiyi bütün mənfəəti dividendlər şəklində səhmdarlara ödəyirsə, milli hesablar sistemində hansı göstəricinin artması baş verər:

- ümumi milli məhsulun
- ✓ şəxsi gəlirin

- milli gəlirin
- düzgün cavab yoxdur
- sahibkarların gəlirlərinin

91. Aşağıdakı göstəricilərdən hansı istehsal amilləri sahiblərinin gəlirlərini əks etdirir:

- xalis milli məhsul
- √ şəxsi gəlir
- sərəncamda olan gəlir
- milli gəlir
- xaricdən daxil olan amil gəlirləri

92. Aşağıdakılardan hansı milli gəlirə daxil edilmir:

- amil gəlirləri
- √ sosial ödəmələr
- əmək haqqı
- faiz ödəmələri
- mənfəət

93. Milli gəlir – ÜMM-dən nəyin çıxılması nəticəsində alınır:

- amortizasiyanın
- √ amortizasiyanın və biznesə görə dolayı vergilərin
- amortizasiyanın, biznesə dolayı vergilərin və korporasiyaların mənfəətinin
- düzgün cavab yoxdur
- amortizasiya, biznesə dolayı vergilərin, korporasiyaların mənfəətinin və sosial təminatla görə haqların

94. Xalis daxili məhsulu ümumi daxili məhsuldan fərqləndirən göstərici hansıdır:

- xalis ixrac
- √ amortizasiya
- dolayı vergilər
- xalis investisiyalar
- transfertlər

95. Əgər ABŞ-da işləyən azərbaycanlı öz vətəndaşlığından imtina edib ABŞ-ın vətəndaşı olarsa:

- Azərbaycanın ÜDM-i azalacaq, ABŞ-ın ÜMM-i artacaq
- √ Azərbaycanın ÜMM-i azalacaq, ABŞ-ın ÜMM-i artacaq
- Azərbaycanın ÜDM-i azalacaq, ABŞ-ın ÜDM-i artacaq
- düzgün cavab yoxdur
- Azərbaycanın ÜMM-i azalacaq, ABŞ-ın ÜDM-i artacaq

96. Fərz edək ki, Azərbaycan vətəndaşı hər gün sərhədi keçərək Türkiyədə işləyir. Onun gəliri:

- Türkiyənin ÜMM-nə və Azərbaycanın ÜDM-nə aid edilir
- √ Türkiyənin ÜDM-nə və Azərbaycanın ÜMM-nə aid edilir
- Türkiyənin ÜDM-nə və Azərbaycanın ÜDM-nə aid edilir
- düzgün cavab yoxdur
- Türkiyənin ÜMM-nə və Azərbaycanın ÜMM-nə aid edilir

97. Əlavə dəyərə görə ÜDM-in hesablanması metodunun işlənilib hazırlanmasında həlledici rol kimin ideyaları oynayıb:

- C. M. Keynsin
- √ S. Kuznetsin
- A. Marşallın
- İ. Fişerin
- L. Valrasın

98. ÜDM nə zaman artır:

- ixrac azaldıqda
- ✓ uzunmüddətli malların istehlakı artdıqda
- sosial ödəmələri artdıqda
- hərbi xərclər azaldıqda
- idxal artdıqda

99. Sosial təminata görə müavinətlərin ödənilməsi nəyin hissəsi hesab olunur:

- dövlət tədarükünün
- ✓ transfertlərin
- xalis ixracın
- əmanətlərin
- istehlakın

100. Əmtəə və xidmətlərin dövlət tədarükünə aid edilmir:

- yeni avtomobil yolunun tikilməsi
- yeni hərbi təyyarənin alınması
- məmurun məvacibinin ödənilməsi
- yeni polis işçisinin işə qəbul edilməsi
- ✓ müəllimin təqaüdünün ödənilməsi

101. Xalis informasiyalara aiddir

- ev təsərrüfatları tərəfindən avtomobilin alınması
- ✓ hazır məhsul anbarının tikilməsi
- firma tərəfindən torpaq sahəsinin alınması
- düzgün cavab yoxdur
- köhnəlmiş avadanlığın yenisi ilə əvəz edilməsi

102. Cari istehlak xərclərinə nəyin alqı-satqısı aid edilmir:

- dönərin
- ✓ teatra alınan biletin
- diş fırçasının
- bütün cavablar düzgündür
- papağın

103. İnkişaf etmiş ölkələrdə ÜDM-də ən böyük payı olan nədir:

- investisiya xərcləri
- ✓ istehlak xərcləri
- xalis ixrac
- düzgün cavab yoxdur
- əmtəə və xidmətlərin dövlət tədarükü

104. Məcmu xərclərin komponenti kimi çıxış etmir:

- investisiyalar
- ✓ vergilər
- istehlak xərcləri
- xalis ixrac
- dövlət tədarükü

105. ÜDM göstərilənlərin cəmi kimi hesablanı bilər:

- istehlakın, transfert ödəmələrinin, əmək haqqının və mənfəətin
- ✓ istehlakın, investisiyaların, dövlət tədarükünün və xalis ixracın

- son əmtəə və xidmətlərin dəyərinin, aralıq məhsullarının, transfert ödəmələrinin və icarə haqqının
- xalis daxili məhsulun və sərəncamda olan gəlirin
- investisiyaların, əmək haqqının, mənfəətin və aralıq məhsulların dəyərinin

106. Məcmu gəlir bərabərdir:

- fəhlələr tərəfindən qazanılan pulun məcmu həcminə
- ✓ məcmu buraxılışa
- daşınmaz əmlak sahiblərinin aldıqları məcmu icarə haqqına
- düzgün cavab yoxdur
- istehsalçıların mənfəət şəklində aldıqları pulun məcmu həcminə

107. Nə zaman iqtisadiyyatda məcmu xərclər məcmu gəlirlərə bərabər deyil:

- xaric ixrac mənfəi olduqda
- ✓ düzgün cavab yoxdur- onlar həmişə bərabərdir
- dövlət büdcəsinin kəsiri baş verdikdə
- xalis investisiyalar mənfəi olduqda
- məcmu əmanətlər məcmu investisiyaları üstələdikdə

108. Məcmu gəlir nəyə bərabərdir:

- iqtisadiyyatda olan bütün firmaların məcmu xərclərinə
- ✓ iqtisadiyyatda istehsal edilən son məhsul və xidmətlərin məcmu xərclərə
- iqtisadiyyatda olan bütün firmaların məcmu xərclərinə
- bütün cavablar düzgündür
- iqtisadiyyatda olan məcmu istehlak xərclərinə

109. ÜDM-in hesablanması zamanı nəzərə alınmır:

- avtomobillərin icarəsinə görə ödəmələr
- ✓ lotereyada 100 manat məbləğində uduş
- tikilmiş lakin cari ildə satılmayan evin tikintisinə görə xərclər
- soyuducunun təmirinə görə ustaya ödənilən məbləğ
- ictimai asayışın qorunmasına görə xərclər

110. ÜDM-ə daxil edilmir

- kompüter istehsal edən firmanın səhmlərinə görə dividendlər
- ✓ dövlət istiqrazlarına görə faizlər
- mənzilin icarəyə verilməsindən əldə olunan icarə haqqı
- tramvay sürücüsünün əmək haqqısı
- insan tərəfindən tikilmiş kottecin satışından əldə olunan gəlir

111. Sadalananlardan hansı ÜDM-ə daxil edilir və ÜMM-ə daxil edilmir:

- televizor istehsal edən firmanın səhmlərinin satışından əldə olunan gəlir
- ✓ ölkənin özəl firmasında müvəqqəti işləyən xarici menecerin gəlirləri
- ölkə vətəndaşlarının xarici investisiyalardan əldə etdikləri gəlir
- fəhlənin başqa ölkədə qazandığı əmək haqqı
- işsizliyə görə müavinət

112. Aşağıda göstərilənlərdən hansı ÜMM-ə daxil edilir

- xarici firmanın ölkədə əldə etdiyi mənfəət
- ✓ ölkə vətəndaşlarının xarici firmaların səhmlərinə görə aldıqları dividendlər
- özəl firmaların faiz ödəmələri
- bütün cavablar düzgündür
- köhnə avtomobilin alınması

113. Azərbaycan vətəndaşı müvəqqəti ABŞ-da Amerika firmasında çalışır. Onun gəlirləri haraya daxil edilir:
- ✓ ABŞ-ın ÜDM-nə və Azərbaycanın ÜMM-nə
 - düzgün cavab yoxdur
 - ABŞ-ın ÜMM-nə və Azərbaycanın ÜMM-nə
 - ABŞ-ın ÜMM-nə və Azərbaycanın ÜDM-nə
 - ABŞ-ın ÜDM-nə və Azərbaycanın ÜDM-nə
114. Transfert ödəmələrinə nəyi aid etmək olar:
- əmək haqqını
 - ✓ işsizliyə görə müavinətləri
 - rentanı
 - dövlət tədarükünü
 - mənfəəti
115. Əlavə dəyərə daxil edilmir:
- əmək haqqı
 - ✓ xammal və materialların dəyəri
 - mənfəət
 - düzgün cavab yoxdur
 - amortizasiya
116. ÜDM nəyin bazar dəyərlərinin cəmi hesab edilir:
- aralıq əmtələrin
 - ✓ son əmtəə və xidmətlərin
 - normal əmtəə və xidmətlərin
 - satılmış əmtəə və xidmətlərin
 - istehsal olunmuş əmtələrin
117. Tsiklik işsizlik nədir?
- İşçi qüvvəsinin cari dövrdəki əmək haqqı səviyyəsində mövcud şərtlərlə işləməyə razı olduqlarına baxmayaraq iş tapa bilməmələri
 - daha əlverişli iş şərtlərində işləmək və daha yüksək əmək haqqı əldə etmək məqsədilə işçi qüvvəsinin iş yerini dəyişməsi səbəbindən yaranır
 - işlə təmin olunanlarla işsizlərin cəmidir
 - hamısı doğrudur
 - ✓ iqtisadiyyatın aşağı konyuktura dövrlərində (depressiya) yaşanan işsizlik növüdür
118. Çaparaq və hiperinflasiya xarakterikdir:
- inkişaf etmiş ölkələr üçün
 - ✓ inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələr üçün
 - iqtisadiyyatında dövlət sektorunun yüksək payı olan ölkələr üçün
 - düzgün cavab yoxdur
 - bütün ölkələr üçün
119. İnflyasiyanın bu növü ölkədə iqtisadi fəallığın stimulyatoru kimi baxıla bilər:
- düzgün cavab yoxdur
 - gizli inflyasiya
 - ✓ mülayim inflyasiya
 - çaparaq inflyasiya
 - hiperinflasiya
120. Tədavül vasitəsi kimi puldan istifadə olunur:
- ✓ pərakəndə satışda

- bütün cavablar düzgündür
- öhdəliklərin ödənilməsində
- əmək haqqının verilməsində
- kreditlərin verilməsində

121. Təsbit edilmiş vaxt ərzində müvafiq əmtəə və xidmətlər qrupunun orta səviyyəsinin nisbi dəyişilməsini xarakterizə edən əmsal hansıdır:

- Cinni əmsalı
- İnsan kapitalı indeksi
- düzgün cavab yoxdur
- ✓ İstehlak qiymətləri indeksi
- Qloballaşma indeksi

122. Hər bir ölkənin milli sərhədləri çərçivəsində təşəkkül tapmış iqtisadiyyat:

- qapalı iqtisadiyyat
- mezoiktisadiyyat
- açıq iqtisadiyyat
- mikroiktisadiyyat
- ✓ milli iqtisadiyyat

123. İqtisadi tsikl nədir?

- iqtisadi inkişafın böhran dövrü
- iqtisadi inkişafın durğunluq dövrü
- iqtisadi inkişafın daimi artım dövrü
- ✓ iqtisadi inkişafın artım və enmələrlə müşahidə olduğu dövr
- iqtisadi inkişafın tempinin aşağı düşməsi dövrü

124. İnflyasiyanın mövcudluğunu və səviyyəsini müəyyənləşdirən vacib, mühüm iqtisadi göstərici:

- bazar qiymətlər
- qiymətlərin bazar tənzimlənməsi
- qiymətlərin səviyyəsi
- ✓ qiymətlər indeksi
- qiymətlərin dövlət tənzimlənməsi

125. İş qabiliyyətinə malik olan əhalinin hərəkət dinamikası və istehsal prosesində ondan istifadə xarakterini ifadə edən qanun necə adlanır:

- əhali artımı qanunu
- işsizliyin təbii səviyyəsi qanunu
- istehsal potensialından tam istifadə qanunu
- tam məşğulluq qanunu
- ✓ əhali məskunluğu qanunu

126. Tsiklik işsizlik hansı dövrdə sıfırdan kiçikdir olur?

- tənəzzül və canlanma dövründə
- tənəzzül və durğunluq dövründə
- durğunluq və canlanma dövründə
- yüksəliş və tənəzzül dövründə
- ✓ canlanma və yüksəliş dövründə

127. Hansı nəzəriyyə işsizlik və inflyasiyanın eyni zamanda artmasının mümkün olmadığını isbat edir:

- klassik nəzəriyyə
- ✓ keynsçi nəzəriyyəsi
- rasionallıq gözləmələr nəzəriyyəsi
- düzgün cavab yoxdur
- pulun müasir kəmiyyət nəzəriyyəsi

128. Əgər real əmək haqqı nominal əmək haqqından daha tez artırsa, onda:

- düzgün cavab yoxdur
- qiymətlər səviyyəsi dəyişmişdir
- ✓ ev təsərrüfatlarının həyat səviyyəsi artır
- ev təsərrüfatlarının həyat səviyyəsi azalır
- qiymətlər səviyyəsi əmək haqqı ilə müqayisədə daha tez artır

129. Sürətli inflyasiya şəraitində faiz dərəcəsi:

- ✓ artır, çünki pulun qiyməti azalır
- düzgün cavab yoxdur
- artır, çünki məşğulluğun səviyyəsi azalır
- dəyişmişdir
- azalır, çünki pulun qiyməti azalır

130. Xərclər inflyasiyası nə ilə şərtləndirilir:

- ✓ məhsulun maya dəyərinin arması ilə
- istehlak xərclərinin artması ilə
- investisiya xərclərinin artması ilə
- düzgün cavab yoxdur
- məcmu xərclərin artması ilə

131. Dövlətin antitsiklik tənzimlənməsinə aid deyildir:

- ✓ Xarici iqtisadi əlaqələrin genişləndirilməsi
- pul-kredit siyasəti vasitəsilə işgüzar fəallığın stimullaşdırılması
- düzgün cavab yoxdur
- vergi-büdcə alətlərindən istifadə etmək
- iqtisadi tsiklin sinxronlaşdırılması

132. Gömrük tarifləri haqda qeyd olunanlardan hansı doğrudur?

- tariflər daha səmərəli olan sahələrin inkişafını ləngidir
- tariflər qorunan sahələrdə məşğulluğu azaldır
- ✓ tariflər birinin hesabına digərləri üçün əlverişlidir
- tariflər daha səmərəli olan sahələrin inkişafına səbəb olur
- tariflər bazarı ixrac üçün genişləndirir

133. Yüksəliş dövründə nə müşahidə edilir:

- düzgün cavab yoxdur
- uzunmüddətli malların alınmasına istehlak xərclərinin azalması
- dövlət büdcəsi kəsirinin artması
- ✓ ticarət balans kəsirinin artması
- məşğulluq səviyyəsinin azalması

134. İqtisadi yüksəliş fazasına uyğundur:

- əsas kapitala investisiyaların azalması
- işsizliyə görə müavinətlərin artması
- düzgün cavab yoxdur
- ✓ gəlirlərin artması
- vergi daxilolmalarının azalması

135. Yüksəliş dövründə daim nəyin azalması müşahidə olunur:

- qiymətlərin səviyyəsinin

- əməyə olan tələbin
- firmaların mənfəətinin
- fond birjasında səhmlərin məzənnəsinin
- ✓ transfert ödəmələrinin

136. Buraxılışın real həcmimin azalması ilə eyni zamanda baş verən qiymətlər səviyyəsinin artması necə adlanır:

- resessiya
- devalvasiya
- ✓ staqflyasiya
- qiymətlərin sıçrayışı
- depressiya

137. Siyasi işgüzar tsikl nəzəriyyəsinin müəllifi kimdir:

- M.Fridmen
- A.Piqu
- ✓ V.Nordxauz
- N.D. Kondratyev
- C.Keyns

138. İntestisiyalar artdıqda:

- buraxılışın həcmi və işsizliyin səviyyəsi artır
- nə buraxılışın həcmi, nə də işsizliyin səviyyəsi dəyişmir
- buraxılışın həcmi artır, işsizliyin səviyyəsi isə dəyişmir
- buraxılışın həcmi dəyişmir, işsizliyin səviyyəsi isə artır
- ✓ buraxılışın həcmi artır, işsizliyin səviyyəsi isə azalır

139. İqtisadiyyatın inkişafının tsiklik xarakterinin əsas səbəbi nədir:

- pul kütləsinin təəddüd etməsi
- təbii fəlakətlər
- investorların nıkbunliyi və bədbinliyi
- ✓ məcmu tələb və məcmu təklif arasında uyğunsuzluq
- elmi – texniki kəşflər və yeniliklər

140. Müasir şəraitdə iqtisadi tsikl nə ilə bağlıdır:

- xüsusilə məcmu xərclərin dinamikasına təsir göstərən amillərlə
- yalnız daxili amillərin təsiri ilə
- xüsusilə məcmu buraxılışın dinamikasına təsir göstərən amillərlə
- ✓ məcmu tələb və məcmu təklifin dinamikasına təsir göstərən amillərlə
- yalnız xarici amillərin təsiri ilə

141. İqtisadi tsiklin fazalarına aid edilmir:

- canlanma
- ✓ inflyasiya
- tənəzzül
- resessiya
- düzgün cavab yoxdur

142. İlk “klassik” böhran harada baş vermişdir:

- Azərbaycanda
- ✓ İngiltərədə
- Almaniyada
- ABŞ-da
- Rusiyada

143. İqtisadi tsikl:

- iqtisadiyyatın bütün sahələrini əhatə edir
- əksər makroiqtisadi göstəricilərin dəyişməsi ilə xarakterizə olunur
- qısamüddətli dövrdə iqtisadiyyatın davranışını göstərir
- ✓ bütün cavablar düzgündür
- faktiki ÜDM-in potensial ÜDM-dən kənarlaşması deməkdir

144. Buraxılışın faktiki həcmnin dəyişməsinə nə əks etdirir:

- ✓ işguzar tsikl
- ÜDM-in trendi
- düzgün cavab yoxdur
- inflyasiya
- iqtisadi artımın orta illik tempi

145. Buraxılışın potensial həcmnin dəyişməsinə nə əks etdirir:

- ÜDM boşluğu
- inflyasiya
- ✓ ÜDM-in trendi
- düzgün cavab yoxdur
- işguzar tsikl

146. Hiperinflyasiyanı dayandırmaqdan ötrü, pul kütləsinin artmasının qarşısını almaqdan başqa hökumət daha nə etməlidir:

- düzgün cavab yoxdur
- vergiləri azaltmalı və dövlət xərclərini artırmalı
- bir valyuta növündən digərinə keçməli
- ✓ vergiləri artırmalı və dövlət xərclərini azaltmalı
- yeni hökumətin seçilməsini təşkil etməlidir

147. Hiperinflyasiyanın nəticəsi kimi çıxış edir:

- "puldan qaçış"
- düzgün cavab yoxdur
- investisiya mexanizminin pozulması
- rifah halının dağılması
- ✓ maliyyə sisteminin dağılması

148. Gözlənilməyən inflyasiya nə ilə nəticələnir:

- iqtisadiyyatın səmərəliliyinin azalması ilə
- həyat səviyyəsinin azalması ilə
- gəlir və sərvətlərin yenidən bölüşdürülməsi ilə
- ✓ bütün cavablar düzgündür
- rifah halının azalması ilə

149. Gözlənilməyən inflyasiyadan daha az dərəcədə zərər çəkən iqtisadi agent hansıdır:

- düzgün cavab yoxdur
- firmalar
- ✓ dövlət
- banklar
- ev təsərrüfatları

150. İnflyasiyadan zərər çəkirlər:

- pul əmanətləri olan insanlar

- restoran sahibləri
- kreditorlar
- ✓ bütün cavablar düzgündür
- təsbit olunmuş gəlirləri olan insanlar

151. Fişer effektinə görə hansı göstərici dəyişməzdir:

- pul kütləsinin artım tempi
- ✓ faizin nominal dərəcəsi
- inflyasiya tempi
- düzgün cavab yoxdur
- faizin real dərəcəsi

152. Pulun alıcılıq qabiliyyəti:

- inflyasiya zamanı artır və deflyasiya dövründə azalır
- ✓ deflyasiya zamanı artır və inflyasiya dövründə azalır
- həm inflyasiya zamanı həm də deflyasiya zamanı azalır
- düzgün cavab yoxdur
- həm inflyasiya zamanı həm də deflyasiya zamanı artır

153. Təklif inflyasiyası ilə bağlı deyil:

- məşqulluğun azalması
- ✓ məhsul vahidinə olan xərclərin azalması
- resursların qiymətlərinin artması
- təklif şokları
- istehsalın azalması

154. Xərclər inflyasiyası nəyin artmasına səbəb olur:

- buraxılışın həcmnin
- ✓ işsizliyin səviyyəsinin
- investisiyaların
- əmək məhsuldarlığının
- əhalinin gəlirlərinin

155. Əgər qiymətlərin ümumi səviyyəsinin artması enerji daşıyıcıların qiymətlərinin artması ilə bağlıdırsa, belə inflyasiya necə adlanır:

- deflyasiya
- Keyns effekti
- Fişer effekti
- tələb inflyasiyası
- ✓ xərclər inflyasiyası

156. Tələb inflyasiyasının nəticəsi kimi çıxış edir:

- qiymətlər səviyyəsinin azalması
- ✓ işsizliyin səviyyəsinin artması
- tədavüldə pulun həcmnin artması
- düzgün cavab yoxdur
- buraxılışın həcmnin artması

157. Tələb inflyasiyasının səbəbi kimi nəyin artması çıxış edir:

- hərbi xərclərin
- ✓ firmaların əmtəə-material ehtiyatlarının
- transfertlərin
- düzgün cavab yoxdur
- əmək məhsuldarlığının

158. Əksər ölkələrdə yüksək inflyasiyanın səbəbi kimi nəyin kəskin surətdə artması çıxış edir:

- məcmu xərclərin
- ✓ vergilərin
- iqtisadi resursların qiymətlərinin
- düzgün cavab yoxdur
- pul kütləsinin

159. İnflyasiyanın səviyyəsi ildə 5% təşkil edirsə, belə inflyasiya necə adlanır:

- yüksək
- ✓ mülayim
- dezinflyasiya
- hiperinflyasiya
- çaparaq

160. İnflyasiyanın səviyyəsi həftədə 10% təşkil edirsə, belə inflyasiya necə adlanır:

- yüksək
- ✓ hiperinflyasiya
- çaparaq
- düzgün cavab yoxdur
- mülayim

161. İnflyasiyanın səviyyəsi ayda 20% təşkil edirsə, belə inflyasiya necə adlanır:

- mülayim
- ✓ yüksək
- hiperinflyasiya
- düzgün cavab yoxdur
- çaparaq

162. Qiymətlərin ümumi səviyyəsinin azalması necə adlanır:

- hipoinflyasiya
- ✓ deflyasiya
- hiperinflyasiya
- düzgün cavab yoxdur
- dezinflyasiya

163. İnflyasiya tempinin azalması necə adlanır:

- deflyasiya
- ✓ dezinflyasiya
- qiymətlərin sıçrayışı
- staqflyasiya
- Fişer effekti

164. Qiymətlər səviyyəsinin çox kəskin artması necə adlanır:

- dezinflyasiya
- ✓ hiperinflyasiya
- deflyasiya
- düzgün cavab yoxdur
- inflyasiya

165. Aşağıdakılardan hansı inflyasiya göstəricisi kimi çıxış edə bilər:

- valyuta məzənnəsi

- √ istehlak qiymətləri indeksi
- Dou-Cons indeksi
- pul kütləsinin artım tempi
- faiz dərəcəsi

166. İnflyasiyanın səviyyəsi göstəricisi nəyi xarakterizə edir:

- qiymətlərin ümumi səviyyəsinin artım tempini
- √ istehsal edilmiş əmtəələrin
- satılmış əmtəə və xidmətlərin
- son əmtəə və xidmətlərin
- normal əmtəə və xidmətlərin

167. İnflyasiya – nəyin artmasının dayanıqlı meylidir:

- qida məhsullarının qiymətlərinin
- √ qiymətlərin ümumi səviyyəsinin
- idxal məhsullarının qiymətlərinin
- enerji daşıyıcıların qiymətlərinin
- iqtisadiyyatda bütün əmtəə və xidmətlərin qiymətlərinin

168. İstehsal xərclərinin yüksəlməsi ilə qiymətlərin artması nəticəsində baş verən inflyasiya:

- açıq inflyasiya
- struktur inflyasiya
- tələb inflyasiyası
- √ təklif inflyasiyası
- xərclər inflyasiyası

169. İşsizlik haqqında məlumat ona görə doğru deyil ki:

- gizli iqtisadiyyat mövcuddur
- qismən məşğulluq mövcuddur
- düzgün cavab yoxdur
- tsiklik işsizlik mövcuddur
- √ qismən məşğulluq mövcuddur, gizli iqtisadiyyat mövcuddur, tsiklik işsizlik mövcuddur

170. Təklif inflyasiyasını yarada bilən səbəb:

- ticarət balansının mənfi saldosu
- √ əmək haqqı səviyyəsinin artması
- dövlət büdcə kəsirinin artması
- xalis ixracın çoxalması
- ölkənin tədiyyə balansının kəsirinin artması

171. Tam məşğulluq nə deməkdir?

- yuxarıda göstərilənlərin heç biri doğru deyil
- √ əmək qabiliyyəti olan və işləmək istəyən hər bir şəxs işlə təmin olunmuşdur
- bütün əmək qabiliyyətli əhali işlə təmin edilmişdir
- yuxarıda göstəricilərin hamısı doğrudur
- ölkədə işsizliyin olmadığı bir dövr

172. Tsiklik işsizlik hansı dövrdə sıfırdan kiçik olur?

- durğunluq və canlanma dövründə
- √ canlanma və yüksəliş dövründə
- tənəzzül və canlanma dövründə
- tənəzzül və durğunluq dövründə
- yüksəliş və tənəzzül dövründə

173. Məhsulun qiymətinin dəyişməsinin alıcının real gəlirinə və buna uyğun olaraq məhsulun miqdarına təsir göstərməsi:

- mənfəət
- √ gəlir effekti
- gəlir faizi
- gəlir
- gəlir norması

174. Yoxsulluq həddinin müəyyən edilməsi metodları hansılardır:

- minimum və nisbi yoxsulluq həddi
- √ nisbi və mütləq yoxsulluq həddi
- minimum və mütləq yoxsulluq həddi
- maksimum və nisbi yoxsulluq həddi
- maksimum və mütləq yoxsulluq həddi

175. Açıq inflyasiya hansı formalarda təzahür edir?

- sürüşən inflyasiya və xərclər inflyasiyası formasında
- √ tələb inflyasiyası, xərclər inflyasiyası və struktur inflyasiyası formasında
- hiperinflyasiya, təklif inflyasiyası və tələb inflyasiyası formasında
- bütün cavablar düzgündür
- qiymət inflyasiyası və gözləmə adaptasiya olma inflyasiyası

176. Aşağıdakı amillərdən hansı tələb inflyasiyasını yarada bilər?

- kommunal xidmət qiymətlərinin artırılması
- √ dövlət büdcə kəsirinin artması
- neftin qiymətinin artması
- əhalidən tutulan gəlir vergisinin artırılması
- istehlaka meyllilik həddinin azalması

177. Dövlət əmtəənin tarazlıq qiymətindən aşağı qiymətə satılması haqqında qərar verirsə, bu zaman:

- kredit faizləri yüksəlir
- √ istehsalçının mənfəəti azalır
- istehsalçının mənfəəti artır
- büdcə ödəmələri artır
- istehsalçının mənfəəti sabit qalır

178. Fiskal siyasətin məqsədi:

- ÜDM-un stabil artımını təmin etmək
- √ ÜDM-un artımını, iqtisadi resursların səmərəliliyini və qiymətlərin sabitliyini təmin etmək
- sabit vergi siyasəti, iqtisadi resurslardan səmərəli istifadə
- qiymətlərin sabit artımını, iqtisadi artımı, sabit vergini təmin etmək
- büdcənin gəlir və xərclərini təmin etmək

179. Ölçülən işsizlik, faktiki işsizlikdən az ola bilər, beləki:

- özünü işsiz elan edənlərin bəziləri ciddi olaraq iş axtarmaqla məşğul olurlar
- √ bəzi işçilər iş tapmaq istəyirlər, ancaq yorulub onu axtarmağı dayandırır
- ölçülən işsizlik öz tərkibinə yeniyetmə işsizliyi daxil etmir
- düzgün cavab yoxdur
- ölçülən işsizlik friksion işsizliyi nəzərə almır

180. Uzunmüddətli dövrdə işçi qüvvəsinin tərkibində işsizlərin payını ifadə edir:

- təbii ikili məşğulluq

- ✓ işsizliyin təbii səviyyəsi
- təbii özüməşğulluq
- düzgün cavab yoxdur
- işsizliyin təbii norması

181. İstehsalın durğunluğu zamanı baş verən işsizlik:

- gizli işsizlik
- ✓ tsiklik işsizlik
- xroniki işsizlik
- düzgün cavab yoxdur
- struktur işsizlik

182. Ouken qanununa görə, işsizliyin səviyyəsinin dəyişməməsi üçün buraxılışın həcmi hansı temple artmalıdır:

- ✓ 0.03
- 0.04
- 0.0
- 0.01
- 0.02

183. Hər bir insana birbaşa və daha güclü təsir edən makroiqtisadi problem hansıdır:

- əmanətlərin az olması
- ✓ işsizlik
- inflyasiya
- aşağı faiz dərəcəsi
- investisiyaların az olması

184. Kifayət olmayan məcmu tələb nəyin artmasına səbəb olacaqdır:

- friksion işsizliyin
- ✓ tsiklik işsizliyin
- gizli işsizliyin
- düzgün cavab yoxdur
- struktur işsizliyin

185. Tələbin strukturunun dəyişməsi nəyin artmasına səbəb olacaqdır:

- friksion işsizliyin
- ✓ struktur işsizliyin
- tsiklik işsizliyin
- düzgün cavab yoxdur
- könüllü işsizliyin

186. Əgər işsizliyə görə müavinət əmək haqqı dərəcəsinin 95%-ni təşkil edərsə, onda:

- işsizliyin rəsmi səviyyəsi onun həqiqi səviyyəsindən az olacaqdır
- ✓ işsizliyin rəsmi səviyyəsi onun həqiqi səviyyəsindən çox olacaqdır
- iş yerinin axtarılması ilə bağlı işsizliyin səviyyəsi azalacaqdır
- düzgün cavab yoxdur
- bu işsizliyin rəsmi səviyyəsinə təsir göstərməyəcək

187. Faktiki ÜDM o zaman potensial ÜDM-dən üstündür, əgər:

- resurslar tam məşğulluq səviyyəsindədir
- ✓ işsizliyin faktiki səviyyəsi onun təbii səviyyəsindən aşağıdır
- resurslar qismən məşğulluq səviyyəsindədir
- düzgün cavab yoxdur
- friksion işsizlik mövcud deyil

188. Aşağıdakı iddialardan hansı yanlıştır:

- işsizliyin təbii səviyyəsinə tsiklik işsizlik daxil edilmir
- ✓ işsizliyin təbii səviyyəsi həmişə sabitdir
- işsizliyin təbii səviyyəsi sifıra bərabər ola bilməz
- düzgün cavab yoxdur
- hazırda təbii işsizliyin səviyyəsi 5-6% təşkil edir

189. Faktiki ÜDM potensial ÜDM-ə hansı halda bərabərdir:

- faktiki işsizliyin səviyyəsi sifıra bərabər olduqda
- ✓ tsiklik işsizliyin səviyyəsi sifıra bərabər olduqda
- struktur işsizliyin səviyyəsi sifıra bərabər olduqda
- düzgün cavab yoxdur
- təbii işsizliyin səviyyəsi sifıra bərabər olduqda

190. Hazırda işsizliyin təbii səviyyəsi təqribən nəyə bərabərdir:

- 2-3%
- ✓ 5-6%
- 9-10%
- düzgün cavab yoxdur
- 8-9%

191. Tam məşğulluq şəraitində müşahidə olunur:

- tsiklik işsizlərə
- ✓ friksion işsizlərə
- işsizliyin heç bir növü
- düzgün cavab yoxdur
- işsizliyin hər iki növü

192. İşsizliyin təbii səviyyəsi nə zaman artacaqdır:

- minimal əmək haqqı dərəcəsi azaldıqda
- ✓ işsizliyə görə dövlət müavinətlərini heç bir kəs almadıqda
- ticarət balansının saldosu sifra bərabər olduqda
- dövlət büdcəsi balanslaşdırılmış olduqda
- friksion işsizlik mövcud olduqda

193. İqtisadiyyat üçün normal hesab olunan işsizlik hansıdır:

- yüksək əmək haqqı ilə şərtləndirilən işsizlik
- ✓ işsizliyin təbii səviyyəsi
- resursların qiymətlərinin artması ilə şərtləndirilən işsizlik
- məcmu tələb azlığı ilə şərtləndirilən işsizlik
- işsizliyə görə müavinətlərin aşağı ölçüləri ilə şərtləndirilən işsizlik

194. Struktur işsizlərə misal ola bilər:

- başqa şəhərə köçməsi səbəbindən iş yerindən azad olunan proqramçı
- ✓ avtomobil sənayesində çalışan və robotla əvəz olunan fəhlə
- qış aylarında işsiz qalan inşaatçı
- düzgün cavab yoxdur
- resessiyanın baş verməsi səbəbindən iş yerini itirmiş fəhlə

195. İqtisadiyyatda baş verən sahəvi dəyişikliklər nəyin artmasını şərtləndirir:

-) tsiklik işsizliyin

- friksion işsizliyin
- gizli işsizliyin
- ✓ struktur işsizliyin
- düzgün cavab yoxdur

196. Friksion işsizlərin tərkibinə daxil edilmir:

- ali məktəbi bitirmiş, amma hələ iş yeri tapmayan gənc
- ✓ uzun müddətə xəstələnmiş müəllim
- iş yeri tapıb, lakin hələ işə başlamayan fəhlə
- düzgün cavab yoxdur
- öz xahişi ilə işdən çıxan prezidentin köməkçisi

197. Aşağıdakı iddialardan hansı yanlıştır - friksion işsizlik:

- işsizliyə görə müavinətlərə uyğun artır
- ✓ işçi qüvvəsinin strukturunun iş yerlərinin strukturuna uyğun olmaması ilə bağlıdır
- cəmiyyət üçün arzu olunandır
- düzgün cavab yoxdur
- işləmək istəyən, lakin iş yeri axtarışını dayandıran insanları daxil etmir

198. Tam işsizlik şəraitində friksion işsizliyin səviyyəsi:

- struktur işsizliyin səviyyəsindən aşağıdır
- ✓ tsiklik işsizliyin səviyyəsindən yuxarıdır
- bir faizdən aşağıdır
- birmənalı söyləmək mümkün deyil
- sıfıra bərabərdir

199. Friksion işsizlik o zaman baş verir ki:

- iqtisadi tənəzzül şəraitində firmalar iş yerlərini ixtisar edir
- ✓ fəhlələr iş yerlərinin tərk edir və yeni iş yerinin axtarışını dayandırırırlar
- iqtisadiyyatda texnoloji dəyişiklər baş verir
- düzgün cavab yoxdur
- fəhlələr yeni iş yeri axtarmaq üçün iş yerlərini tərk edirlər

200. Aşağıda göstərilən hansı hallarda friksion işsizlik baş vermir:

- fəhlələr iş yerində bərpa olmalarını gözləyirlər
- ✓ iqtisadiyyatda struktur dəyişikliklər baş verir
- bəzi firmalar iflasa uğrayırlar
- düzgün cavab yoxdur
- fəhlələr yeni iş yeri axtarmaq üçün iş yerlərini tərk edirlər

201. İqtisadiyyatda tənəzzülün baş verməsi nəticəsində iş yerini itirən işçi hansı kateqoriyaya aid edilir:

- friksion işsizlərə
- ✓ tsiklik işsizlərə
- struktur işsizlərə
- düzgün cavab yoxdur
- könüllü işsizlərə

202. Öz xahişi ilə işdən çıxmış, iş yeri axtaran, amma hələ ki onu tapa bilməyən işçi hansı kateqoriyaya aid edilir:

- işçi qüvvəsi tərkibinə daxil edilməyənlərə
- ✓ friksion işsizlərə
- tsiklik işsizlərə
- struktur işsizlərə
- natamam iş günü məşğul olanlara

203. İş yeri tapmaq ümidini itirmiş və iş axtarışını dayandırmış insan:

- friksion işsizlərə aid edilir
- √ daha işçi qüvvəsi tərkibinə daxil edilmir
- struktur işsizlərə aid edilir
- tsiklik işsizlərə
- minimal əmək haqqı ilə bağlı qanuna müvafiq müavinətlə təmin olunur

204. Əgər insan xəstədir və müvəqqəti işləmirsə, onu hansı kateqoriyaya aid edirlər:

- friksion işsizlərə
- √ məşğul olanlara
- işçi qüvvəsi tərkibinə daxil edilməyənlərə
- tsiklik işsizlərə
- struktur işsizlərə

205. İşçi qüvvəsində iştirak səviyyəsinin artması:

- investisiyaların artmasına, əmanətlərin azalmasına səbəb olur
- √ işsizliyin azaldılması problemini mürəkkəbləşdirir
- işsizliyin azaldılması problemini yüngülləşdirir
- işsizliyin səviyyəsinə təsir etmir
- əmanətlərin artmasına və investisiyaların azalmasına səbəb olur

206. İşsizlər kateqoriyasına aiddir:

- möhkəm şaxtaların olması səbəbindən işləməyən tikinti işçisi
- √ rəhbərlik tərəfindən proqramçı kurslarına göndərilmiş makinaçı
- birmənalı söyləmək mümkün deyil
- düzgün cavab yoxdur
- artıq işləmək istəməyən avtomexanik

207. Məşğul olanlar kateqoriyasına aid edilmir:

- tam iş həftəsi işləməyən bərbər
- √ qəzet və jurnal satışı ilə pul qazanan yeniyetmə
- xəstələnmiş mağaza satıcısı
- düzgün cavab yoxdur
- xəstələrə qulluq etməkdə kömək edən pensiyaçı

208. İşsizlər kateqoriyasına aiddir:

- düzgün cavab yoxdur
- iş yerlərinin ixtisarına görə işdən azad edilmiş və uzun müddət nəticəsiz yeni iş yeri axtarıqdan sonra axtarışı dayandırmış laborant
- √ öz xahişi ilə işdən çıxan və daha əlverişli iş yeri tapmaq ümidində olan insan
- natamam iş günü rejiminə keçirilmiş və aktiv başqa iş yeri axtaran məmur
- sağlamlığına görə vaxtından əvvəl təqaüdə çıxmış polis işçisi

209. İşçi qüvvəsinin tərkibinə daxil edilir:

- təqaüdə çıxmış pensiyaçı
- √ yarım ştat satıcı işləyən evdar qadın
- məhkum edilmiş cinayətkar
- düzgün cavab yoxdur
- iş yeri tapmaq ümidini itirmiş müəllim

210. Müvəqqəti işləməyən mövsümi işçi aiddir:

- işçi qüvvəsinin tərkibinə daxil olmayanlara

- ✓ məşğul olanlara
- işsizlərə
- birmənalı söyləmək mümkün deyil
- tam iş günü məşğul olmayanlara

211. Tam iş günü işləməyən və aktiv başqa iş yeri axtaran, lakin onu tapa bilməyən insan hansı kateqoriyaya aid edilir:

- işçi qüvvəsinin tərkibinə daxil edilməyənlərə
- ✓ məşğul olanlara
- iş yeri tapmaq ümidini itirənlərə
- birmənalı söyləmək mümkün deyil
- işsizlərə

212. Əgər insan xəstədirsə və daha işləyə bilmirsə, o hansı kateqoriyaya aid edilir:

- iş yeri tapmaq ümidini itirənlərə
- ✓ işçi qüvvəsinə daxil edilməyənlərə
- işsizlərə
- düzgün cavab yoxdur
- məşğul olanlara

213. Əgər insan xəstədirsə və müvəqqəti işləyə bilmirsə, o hansı kateqoriyaya aid edilir:

- tam iş günü məşğul olmayanlara
- ✓ məşğul olanlara
- iş yeri tapmaq ümidini itirənlərə
- düzgün cavab yoxdur
- işçi qüvvəsinə daxil edilməyənlərə

214. İşləməyən və ev işləri ilə məşğul olan insan hansı kateqoriyaya aid edilir:

- iş yeri tapmaq ümidini itirənlərə
- ✓ işçi qüvvəsinə daxil edilməyənlərə
- məşğul olanlara
- düzgün cavab yoxdur
- işsizlərə

215. Tez bir zamanda yeni iş yeri əldə etməyə ümid edən insan hansı kateqoriyaya aid edilir:

- məşğul olanlara
- ✓ işsizlərə
- işçi qüvvəsinə aid olmayanlara
- düzgün cavab yoxdur
- tam iş günü məşğul olmayanlara

216. Aşağıdakılardan hansı işsizliyin səviyyəsinin azalmasına səbəb olmur:

- iş yerini axtarmasını dayandırmış insanların sayının artması
- ✓ məşğulların və işçi qüvvəsinin sayının bərabər ixtisarı
- məşğulların sayının artırılması
- düzgün cavab yoxdur
- işsizlərin sayının azaldılması

217. İşsizliyin səviyyəsi nəyin faizlə nisbəti kimi hesablanır:

- işləməyənlərin işləyənlərin sayına
- ✓ işsizlərin işçi qüvvəsinin sayına
- işsizlərin əmək qabiliyyətli əhalinin sayına
- işsizlərin məşğul olanların sayına
- işləməyənlərin işçi qüvvəsinin sayına

218. İnsan o zaman işsiz hesab edilir ki, əgər:

- iş yeri yoxdur və iş axtarmır
- ✓ iş yeri tapıb, lakin hələ işə başlamayıb
- hərbi xidmətdədir
- düzgün cavab yoxdur
- evdəki işlərlə məşğuldur

219. İnsan o zaman işsiz sayılmır, əgər:

- yeni iş yerinə çıxmasını gözləyir
- ✓ məktəbə gedir
- işləmir və iş yeri axtarır
- düzgün cavab yoxdur
- müvəqqəti işdən azad olunub

220. İşsizliyin səviyyəsi hesablanarkən işsizlərə aid edilir:

- uşaqlar
- ✓ işsizliyə görə müavinət alanlar
- evdar qadınlar
- iş yerləri olmayan bütün insanlar
- yalnız 18 yaşından yuxarı olanlar

221. Makroiqtisadiyyatda investisiya kimi qəbul edilir

- ✓ Cari ildə istehsal olunmuş və istehlak edilmiş əmtəə material qiymətləri
- Məhsul istehsalına çəkilən xərclər
- yeni kapitalın istehsalının maddi əşya elementlərinin yaradılması
- Real maliyyə aktivlərinin əldə edilməsi
- Qeyri-real maliyyə aktivlərinin əldə edilməsi

222. Birbaşa xarici investisiya dedikdə nə başa düşülür?

- xarici ölkələrin banklarında depozit hesablarda kapitalın yerləşdirilməsi
- Bank köçürmələri ilə kapitalın başqa ölkəyə keçirilməsi
- kapitalın texnologiya formasında ixrac edilməsi
- ✓ ixrac olunan kapitalın üzərində nəzarətin təmin olunması
- kapitalın pul şəklində ixrac edilməsi

223. Birbaşa xarici investisiya dedikdə nə başa düşülür:

- xarici firmanın səhmlərinin alınması
- yerli firmanın səhmlərinin alınması
- xarici firmaya maliyyə vəsaitinin faizlə verilməsi
- yerli firmaya borc verilməsi
- ✓ xaricdə öz istehsalının yaradılması

224. Əgər məcmu tələb məcmu təklifdən azdırsa (AD kiçikdir AC) və sahibkar qiyməti aşağı salırsa, onda milli gəlir:

- düzgün cavab yoxdur
- artacaq
- kəskin artacaq
- ✓ aşağı düşəcək
- dəyişməyəcək

225. Əgər istehsalın artması böyük vaxt və resurs məsrəfləri tələb etmərsə, onda:

- təklif əyrisi daha diki

- təklif qanunu fəaliyyət göstərir
- √ təklif əyrisi daha az mailli şəklə malik olur
- əmtəyə tələb yüksək olacaq
- əmtənin qiyməti sabit olacaq

226. Əgər mağazanın sahibi qara çörəyin qiymətini qaldırmaq qərarına gəlirsə, yerdə qalan mağazalarda qiyməti əvvəlki kimi qalırsa, onda nəticədə:

- mağazanın qara çörək satışından gəliri dəyişməz
- √ mağazanın qara çörək satışından gəliri aşağı düşər
- digər mağazalarda qara çörəyə tələb azalar
- mağazanın qara çörək satışında gəliri artar
- bazarda qara çörəyin təklifi artar

227. Əgər əmtəyə təklif və tələb artırsa, onda:

- heçnə dəyişməz
- tarazlı qiymət artar
- əmtənin tarazlı həcmi azalar
- √ əmtənin tarazlı həcmi artar
- tarazlı qiymət azalar

228. Əgər iki əmtə üçün qiymət üzrə çarpaz elastiklik 2-yə bərabədirsə, onda bu o deməkdir ki,

- bir əmtəyə tələb digər əmtəyə olan tələbə nisbətən sürətlə artır
- bir əmtənin qiyməti digər əmtənin qiymətinə nisbətən sürətlə artır
- bir əmtənin qiyməti ikinci əmtənin qiymətindən 2 dəfə aşağıdır
- bu əmtələr qarşılıqlı əvəzəndirlər
- √ bu əmtələr qarşılıqlı tamamlayandırlar

229. İntestisiya kapitalının optimal həcmi dedikdə:

- mövcud texnologiya intensivliyi artırır
- mövcud texnologiya istehlakın həcmi artırır
- mövcud texnologiya əmək məhsuldarlığını artırır
- √ mövcud texnologiya maksimum gəliri təmin edir
- mövcud texnologiya məhsulun maya dəyərini aşağı salır

230. İntestisiyanın həcminə və dinamikasına təsir edən amillər:

- ümumi daxili məhsulun real həcmi dəyişməsi
- məcmu ictimai məhsulun real həcmi dəyişməsi
- √ milli gəlirin real həcmi dəyişməsi və real faiz dərəcəsi
- xalis məhsulun real həcmi dəyişməsi və faiz dərəcəsi
- düzgün cavab yoxdur

231. Əhali gəlirlərinin səviyyəsindən asılı olaraq indeksasiya sistemində hansı yanaşma prosesinə üstünlük verilir?

- normal yanaşma
- √ diferensial yanaşma
- birbaşa yanaşma
- düzgün cavab yoxdur
- birbaşa yanaşma

232. Nəyin dərəcəsinin artması nəticəsində məcmu tələb artır:

- vergi
- √ əmək haqqı
- düzgün cavab yoxdur
- əmək

- faiz

233. Dövlət siyasətinin hansı tədbiri məcmu tələbi artırma bilər:

- məcburi ehtiyatlar normasının artırılması
- ✓ vergilərin və dövlət tədarükünün bərabər artması
- dövlətin ictimai işlərə görə xərclərinin azaldılması
- düzgün cavab yoxdur
- işsizliyə görə müəvənatların ödənilməsinin azaldılması

234. Məcmu təklifin şoku hansı halda baş vermir:

- quraqlıq məhsulu məhv etdikdə
- ✓ mərkəzi bank pul təklifini artırıqda
- neft karteli neftin dünya qiymətini artırıqda
- düzgün cavab yoxdur
- həmkarlar ittifaqı əmək haqlarının artırılmasına nail olduqda

235. Məcmu tələbin neqativ şokunun səbəbi ola bilər:

- vergilərin azalması
- ✓ pul kütləsinin azalması
- faiz dərəcələrinin azalması
- düzgün cavab yoxdur
- əmək məhsuldarlığının azalması

236. Dövlət xərclərinin hansı maddəsinin artması məcmu təklifi azalda bilər:

- müdafiə xərclərinin
- ✓ dövlət aparatının saxlanılmasına görə xərclərin
- elmin inkişafına yönəldilən xərclərin
- bütün cavablar düzgündür
- səhiyyə xərclərinin

237. Aşağıdakılardan hansının həcmi dövlət büdcəsinin vəziyyətinə təsir edir:

- dövlət gəlirlərinin
- ✓ bütün cavablar düzgündür
- məcmu gəlirin
- məcmu buraxılışın
- vergi dərəcələrinin

238. Uzunmüddətli dövrdə qiymətlər səviyyəsinin artmasına gətirib çıxarır:

- işsizliyin təbii səviyyəsinin artması
- ✓ bütün cavablar düzgündür
- pul təklifinin artması
- əmək məhsuldarlığının azalması
- vergilərin azalması

239. Uzunmüddətli dövrdə məcmu tələbin dəyişməsi təsir edir:

- buraxılış həcminə, amma qiymətlər səviyyəsinə təsir etmir
- ✓ qiymətlər səviyyəsinə, amma buraxılış həcminə təsir etmir
- nə qiymətlər səviyyəsinə, nə də buraxılış həcminə təsir etmir
- birmənalı söyləmək olmaz
- həm qiymətlər səviyyəsinə, həm də buraxılış həcminə

240. C.Keyns hesab edirdi ki, əmanətlərin həcmi asılıdır:

- istehlakçının yaşayış yerindən
- √ sərəncamda olan gəlirin səviyyəsindən
- pulun təklifinin artım tempindən
- fərdinin nələrə üstünlük verməsindən
- faiz dərəcəsinə

241. Nəyin dəyişməsi məcmu tələbə birbaşa təsir göstərir:

- sosial təminatla görə haqların
- √ dövlət tədarüklərinin
- vergilərin
- düzgün cavab yoxdur
- firmalara subsidiyaların

242. Nəyin artması məcmu təklifin azalmasına səbəb olacaqdır:

- milli pul vahidinin valyuta məzənnəsinin
- √ işsizliyin səviyyəsinin
- qiymətlər səviyyəsinin
- düzgün cavab yoxdur
- dövlət büdcəsinin kəsirinin

243. Məcmu tələbin tərkib hissəsi deyil:

- dövlət tədarükü
- √ vergilər
- istehlak xərcləri
- xalis ixrac
- investisiya xərcləri

244. Məcmu tələb əyrisinin mənfi mailliyi hansı effektlə izah oluna bilər:

- gəlir
- √ real pul ehtiyatları
- miqyas
- düzgün cavab yoxdur
- əvəzetmə

245. Məcmu tələb əyrisinin mənfi mailliyi hansı effektlə izah oluna bilməz:

- √ gəlir
- faiz dərəcəsi
- real sərvət
- düzgün cavab yoxdur
- idxal tədarükləri

246. Məcmu tələb əyrisi onu göstərir ki:

- qiymətlər səviyyəsinin artması zamanı məcmu xərclərin həcmi azalır
- düzgün cavab yoxdur
- qiymətlərin hər hansı səviyyəsində buraxılışın faktiki tarazlı həcmnin müxtəlif səviyyəsi mövcuddur
- √ qiymətlər səviyyəsinin artması zamanı buraxılışın faktiki həcmi artır
- qiymətlər səviyyəsinin azalması zamanı buraxılışın faktiki həcmi azalır

247. Məcmu tələb əyrisi nə zaman sağa doğru sürüşür:

- pulun təklifi azalarsa
- düzgün cavab yoxdur
- neftin qiyməti aşağı düşərsə
- √ hökumətin hərbi xərcləri artarsa

- işsizliyin səviyyəsi artarsa

248. Məcmu tələb əyrisi nə zaman sağa doğru sürüşəcəkdir:

- qiymətlər səviyyəsinin azalması gözlənilirsə
- düzgün cavab yoxdur
- qiymətlərin səviyyəsi artırsa
- ev təsərrüfatlarının borcu artırsa
- ✓ milli pul vahidinin valyuta məzənnəsi aşağı düşürsə

249. Məcmu təklifin azalması ilə bağlı inflyasiyanın səbəbi ola bilməz:

- resursların məhsuldarlığının azalması
- düzgün cavab yoxdur
- məhsulvahidinə olan xərclərin artması
- kollektiv müqavilələrin bağlanması zamanı həmkarlar ittifaqının sərt mövqeyi
- ✓ pul təklifinin azalması

250. Avtomatik tənzimləyicilər:

- iqtisadiyyatda tam məşğulluğu təmin edirlər
- işsizliyin qarşısını alırlar
- düzgün cavab yoxdur
- ✓ sabit vergi dərəcəsi və dəyişməz transfert proqramları şəraitində fəaliyyət göstərirlər
- iqtisadi artımın sürətləndirilməsini şərtləndirə bilirlər

251. Avtomatik tənzimləyici kimi çıxış etmir:

- ✓ akkord vergisi
- progressiv gəlir vergisi
- əlavə dəyər vergisi
- mütənasib gəlir vergisi
- korporasiyaların mənfəətinə görə vergi

252. Avtomatik tənzimləyici kimi çıxış edir:

- bütün cavablar düzgündür
- dövlət təhsilinə görə xərclər
- hökumətin hərbi xərcləri
- kosmik gəminin yaradılmasına görə xərclər
- ✓ işsizliyə görə müəvənatların ödənilməsinə görə xərclər

253. İnvestisiya xərclərinə nə təsir edir:

- istehsal avadanlığının yüklənməsi səviyyəsi
- faiz dərəcəsinin səviyyəsi
- sahibkarların optimist və ya pessimist gözləmələri
- texnologiyada dəyişikliklər
- ✓ bütün cavablar düzgündür

254. Dövlətin məcmu tələb və məcmu təklifdən dinamik tarazlığı təmin etmək məqsədi ilə arzu olunan məşğulluq, qiymət səviyyəsi və gəlir artımına təsiri:

- dövlətin, gəlirlərin artırılması siyasəti
- məşğulluğun təmin olunması ilə bağlı siyasət
- ✓ dövlətin sabitləşdirmə siyasəti
- qiymətin tənzimlənməsi ilə bağlı siyasət
- dövlət tərəfindən planlaşdırma siyasəti

255. AS əyrisinin klassik variantı göstərir ki, uzunmüddətli dövrdə məcmu tələbin dəyişməsi:

- qiymət səviyyəsinə təsir etdiyi kimi məhsul həcminə də təsir edir
- bank faizləri qiymət səviyyəsinə təsir edir
- məhsulun həcminə təsir edir, qiymət səviyyəsinə yox
- məhsulun həcminə və qiymət səviyyəsinə təsir etmir
- ✓ məhsulun həcminə təsir etmir, yalnız qiymət səviyyəsinə təsir edir

256. İqtisadi şok anı və iqtisadi siyasətin cavab tədbirlərinin qəbul edildiyi an arasındakı dövr:

- stimullaşdırıcı xarici ticarət siyasəti
- düzgün cavab yoxdur
- ✓ daxili sabitləşmə siyasəti
- xarici sabitləşmə siyasəti
- stimullaşdırıcı siyasət

257. Əgər məcmu tələb məcmu təklifdən azdırsa və sahibkar qiyməti aşağı salırsa, onda milli gəlir:

- düzgün cavab yoxdur
- sabit qalacaq
- artacaq
- dəyişməyəcək
- ✓ aşağı düşəcək

258. Məcmu təklif nəyin dəyəridir:

- sərəncamda olan gəlirin
- bütün cavabblar düzgündür
- ümumi ictimai məhsulun
- ✓ satışı təqdim edilən bütün son məhsul və xidmətlərin
- ümumi daxili məhsulun

259. AD-AS modelində iqtisadi artım necə təsvir edilə bilər:

- məcmu tələb əyrisinin sola doğru sürüşməsi ilə
- düzgün cavab yoxdur
- qısamüddətli tələb əyrisinin sola doğru sürüşməsi ilə
- ✓ uzunmüddətli məcmu təklif əyrisinin sağa doğru sürüşməsi ilə
- qısamüddətli məcmu təklif əyrisinin sola doğru sürüşməsi ilə

260. Faiz dərəcəsinin azalması ilə:

- pul kütləsinə tələb dəyişmir
- düzgün cavab yoxdur
- likvid formada vəsait istəyənlərin sayı azalır
- ✓ pul kütləsinə tələb artır
- pul kütləsinə tələb azalır

261. Qısamüddətli dövrdə fiskal siyasətin xarici balansə yekun təsiri bir çox hallarda

- ticarət balansının profisitliyindən asılıdır
- səmərəli pul-vergi siyasətindən asılıdır
- faiz dərəcələrinin səviyyəsindən asılıdır
- ✓ kapitalın mobillik dərəcəsiindən asılıdır
- ticarət balansının defisitliyindən asılıdır

262. Müəssisələrin və firmaların daxili bazarlarda satdığı xalq istehlakı mallarına və onların göstərdiyi xidmətlərə qoyulan dolaylı vergi:

- tədiyyə vergisi
- dövrü vergisi
- birbaşa vergilər

- √ aksizlər
- dolayı vergi

263. C.M.Keyns “Çerçillin siyasətinin iqtisadi nəticələri” məqaləsində o dövlətin fəaliyyətini tənqid edirdi:

- √ məcmu tələbin məhdudlaşdırılması ilə əlaqədar
- məcmu təklifin məhdudlaşdırılması ilə əlaqədar
- məcmu tələbin artırılması ilə əlaqədar
- məcmu tələbin artırılması ilə əlaqədar
- düzgün cavab yoxdur

264. Əgər əmtəəyə təklif və tələb artırsa, onda:

- əmtəənin tarazlı həcmi azalar
- tarazlı qiymət azalar
- heçnə dəyişməz
- √ əmtəənin tarazlı həcmi artar
- tarazlı qiymət artar

265. Domar və Xarrodun iqtisadiyyatının keynsçi modelində əsas diqqət nəyə yönəlir:

- dövlət gəlirlərinə
- vergilərə
- dövlət xərclərinə
- inflyasiyaya
- √ investisiyalara

266. Stimullaşdırıcı pul-kredit siyasətinə hansı tədbir aiddir?

- qızıl-valyuta ehtiyatlarının artması
- pul kütləsinin artımı
- büdcə xərclərinin artması
- mənfəət vergisinin azalması
- √ mərkəzləşdirilmiş kreditlərə görə faiz dərəcəsinin azalması

267. Pul-kredit siyasətinin alətlərinə aid deyil:

- Açıq bazarda əməliyyatlar
- Məcburi ehtiyat normasının dəyişdirilməsi
- Pul emissiyası
- Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin dəyişdirilməsi
- √ vergi dərəcələrinin dəyişdirilməsi

268. Elmi-texniki inqilabın təsiri altında baş verən, sosial iqtisadi tərəqqi nə ilə müşayiət olunur:

- informasiya texnologiyalarının tətbiqi ilə
- əhalinin maddi rifah halının yüksəlməsi ilə
- səhiyyə sisteminin sürətli inkişafı ilə
- √ onun strukturunun artması və dəyişməsi ilə
- insan amilinin rolunun artması ilə

269. Hansı nəzəriyyədə müasir kapitalizmin bütün iqtisadi sistemini – planlaşdırılan sistemin və bazar sisteminin məcmusu kimi göstərilir və onun müəllif kimdir:

- vahid sivilizasiya nəzəriyyəsi, F.Fukuyama
- supersənayeləşmə nəzəriyyəsi, A.Toffeler
- postsənaye cəmiyyəti nəzəriyyəsi, D.Bell
- √ yeni sənaye cəmiyyəti nəzəriyyəsi, C.Helbreyt
- vahid sənaye cəmiyyəti nəzəriyyəsi, R.Aron

270. Cəmiyyətdə əhali mobilliyinin formaları hansılardır:

- demoqrafik, sosial, əhali mobilliyi
- iqtisadi, əhali, sosial mobillik
- əhali, demoqrafik, iqtisadi mobillik
- sosial, əhali, iqtisadi mobillik
- ✓ demoqrafik, sosial, iqtisadi mobillik

271. İqtisadi aktiv əhali və ya iş qüvvəsi hərəkətinin bütün formalarını əhatə edən mobillik:

- adambaşına düşən ümumi daxili məhsul, təhsilin səviyyəsi
- gözlənilən gəlir, təhsil
- adambaşına düşən ümumi daxili məhsul, gözlənilən ömür uzunluğu
- adambaşına düşən ümumi daxili məhsul
- ✓ adambaşına düşən ümumi daxili məhsul, gözlənilən ömür uzunluğu, təhsilin səviyyəsi

272. İstehlak əmtəə və xidmətlərinin bahalaşmasını tam və ya qismən ödəmək məqsədi ilə əhalinin pul gəlirlərinin dövlət tərəfindən müəyyən olunmuş mexanizmi:

- qiymət indeksi
- əhalinin real gəlirlərinin indeksasiyası
- düzgün cavab yoxdur
- əhalinin nominal gəlirlərinin indeksasiyası
- ✓ gəlirlərin indeksasiyası

273. İstiqamətindən asılı olaraq əhali mobilliyinin formaları hansılardır:

- genarası, şaquli
- gendaxili, üfüqi
- genarası, üfüqi
- ✓ şaquli, üfüqi
- gendaxili, şaquli

274. Mövcud ölkədə orta səviyyədə yaşamağa imkan verən minimal istehlak səbətinin dəyərinin göstəricisi:

- mütləq yoxsulluq həddi
- minimum istehlak büdcəsi
- yoxsulluq
- ✓ nisbi yoxsulluq həddi
- yaşayış minimumu

275. Aşağıdakılardan hansılar yüksəliş fazasının əlamətlərinə daxil deyil?

- texniki resurslardan istifadənin sabitləşməsi
- iqtisadi kapital qoyuluşlarının çoxalması
- qiymətlərin aşağı düşməsi
- ✓ qiymətlərin aşağı düşməsi, işçi qüvvəsinə tələbin artması
- işçi qüvvəsinə tələbin artması

276. Xaricdə fəaliyyət göstərən iqtisadi subyektlərlə və xarici institutlarla təmsil olunur:

- iqtisadi konyunktura
- real kapital bazarı
- firma
- ✓ xarici bölmə
- ümumiləşdirilmiş bazarlar

277. Uzunmüddətli dövrdə iqtisadiyyatda məhsul buraxılışı nə ilə müəyyənləşir:

- faiz dərəcəsinin səviyyəsi ilə

- pul təklifi, dövlət xərclərinin səviyyəsi və vergilərlə
- qiymət səviyyəsinə təsir ilə
- əhalinin seçimi ilə
- ✓ kapitalın və əməyin həcmi və istifadə olunan texnologiya ilə

278. Dövlət əmtəənin tarazlıq qiymətindən aşağı qiymətə satılması haqqında qərar verərsə bu zaman:

- istehsalçıların gəliri artar, istehlakçıların gəliri azalar
- istehsalçıların gəliri hökmən artar, istehlakçıların gəliri isə hökmən azalar
- ✓ alıcıların itkisinə nisbətən satıcıların gəlirləri daha çox yüksələr
- əvvəlki miqdarda əmtəə satdıqda satıcı ziyana düşmür
- düzgün cavab yoxdur

279. Multiplikator göstərir ki:

- tələb əyrisini sağa istiqamətləndirir
- investisiyanın artması ÜMM-un artımında artan effektə səbəb olur
- investisiyanın artımı bazar tarazlığından asılıdır
- investisiyanın artdığı şəraitdə ÜMM-un artımı müşahidə olunmur
- ✓ investisiyanın artması ÜMM-un analoji artımına səbəb olur

280. Kapitalın beynəlxalq hərəkəti dünya təsərrüfatı çərçivəsində ilk növbədə:

- maliyyə əməliyyatı deyil, fiziki daşınmanı nəzərdə tutur
- düzgün cavab yoxdur
- dövlət deyil, xüsusi kapitalı nəzərdə tutur
- məhsuldar deyil, əmtəə kapitalını nəzərdə tutur
- ✓ əmtəə kapitalını deyil, pul kapitalını nəzərdə tutur

281. Keynsçi nəzəriyyəsinə görə istehsalın səviyyəsi nə ilə müəyyən olunur:

- tam məşqulluq səviyyəsi ilə
- ✓ məcmu tələbin miqyası ilə
- faiz dərəcəsinin səviyyəsi ilə
- düzgün cavab yoxdur
- pula olan tələblə

282. Əgər hökumət buraxılış həcmi artırmaq fikrində olsa o, nəyi azaltmalıdır:

- ✓ vergiləri
- bütün cavablar düzgündür
- transfert ödəmələrini
- dövlət tədarükünü
- büdcə kəsirinin həcmi

283. Keynsçi istiqamətinin nümayəndələri vergilərin nəyə təsirini nəzərdən keçirirlər:

- iqtisadi artıma
- dövlət büdcəsinin vəziyyətinə
- bütün cavablar düzgündür
- ✓ məcmu tələbə
- məcmu təklifə

284. Əgər iqtisadiyyatda resessiya baş veribsə, hökumət iqtisadiyyatı stabilləşdirməkdən ötrü nəyi azaltmalıdır:

- transfert ödəmələri
- bütün cavablar düzgündür
- dövlət büdcəsi kəsirinin həcmi
- dövlət tədarükünü
- ✓ vergiləri

285. Məcmu gəlirin və buraxılışın həcmnin istənilən səviyyəsinə nail olmaq üçün dövlət xərclərinin və vergilərin dəyişdirilməsi aiddir:

- ✓ diskresion fiskal siyasətinə
- avtomatik fiskal siyasətinə
- gəlirlərin yenidən bölgüsü siyasətinə
- düzgün cavab yoxdur
- sadalanan siyasət növlərinin hər birinin aləti ola bilər

286. Keynsçi modelinə görə istehlak xərclərinin ən vacib amili kimi çıxış edir:

- ✓ gəlirin səviyyəsi
- faiz dərəcəsinin səviyyəsi
- istehlak borcunun səviyyəsi
- istehlakçıların gözləmələri
- sərvətin həcmi

287. Avtomatik tənzimləyicilərə aid edilmir:

- yoxsulluğa görə müavinətlər
- bütün cavablar düzgündür
- fermerlərə subsidiyalar
- ✓ əlilliyə görə müavinətlər
- işsizliyə görə müavinətlər

288. Əgər əmanətə meylliyin son həddi artarsa, onda:

- istehlaka meylliyin son həddi dəyişməyəcək
- istehlaka meylliyin son həddinin və əmanətə meylliyin son həddinin cəmi vahiddən az olacaq
- istehlaka meylliyin son həddinin və əmanətə meylliyin son həddinin cəmi vahiddən çox olacaq
- ✓ istehlaka meylliyin son həddi azalacaq
- istehlaka meylliyin son həddi artacaq

289. İstehlaka meylliyin son həddi nədir:

- istehlakın faizlə dəyişməsinin qiymətlər səviyyəsinin faizlə dəyişməsinə nisbəti
- bütün cavablar düzgündür
- istehlakın dəyişməsinin qiymətlər səviyyəsinin dəyişməsinə nisbəti
- əlavə məhsulun istehlakına görə xərclər
- ✓ istehlakın dəyişməsinin gəlirin səviyyəsinin dəyişməsinə nisbəti

290. Klassik modelə əsasən əmək haqqının artması nəyə gətirib çıxarır:

- buraxılış həcmnin artmasına
- düzgün cavab yoxdur
- büdcə profisitinə
- ✓ işsizliyə
- inflyasiyaya

291. Klassik modeldə əsas müddəalardan biri ondan ibarətdir ki:

- əmtəələrin qiyməti sərtidir
- bütün cavablar düzgündür
- əmanətlər həmişə investisiyalardan çoxdur
- inflyasiya ciddi iqtisadi problem hesab olunmur
- ✓ iqtisadiyyat tam məşğulluq səviyyəsində özü-özünü tarazlaşdırır

292. Klassik modeldə əmanətləri şərtləndirən əsas amil hansıdır:

- əmanətçilərin üstünlük verməsi

- əmək haqqı dərəcəsi
- ev təsərrüfatlarının yığdığı sərvətin həcmi
- ✓ faiz dərəcəsi
- sərəncamda olan gəlirin həcmi

293. Klassik modeldə məcmu tələb əyrisi:

- müsbət mailliyə malikdir
- düzgün cavab yoxdur
- üfüqidir
- ✓ şaqulidir
- mənfi mailliyə malikdir

294. Klassik modeldə investisiyaları şərtləndirən əsas amil hansıdır:

- qiymətlər səviyyəsi
- investorların üstünlük verməsi
- investisiyaların daxili verim norması
- pul təklifi
- ✓ faiz dərəcəsi

295. Keynsçi nəzəriyyəsinə əsasən məcmu təklif əyrisi:

- müsbət mailliyə malikdir
- düzgün cavab yoxdur
- üfüqidir
- ✓ şaqulidir
- mənfi mailliyə malikdir

296. Keynsçi modelinə əsasən investisiyanın ən vacib amili nədir:

- ✓ investorun həvəsi və gözləmələri
- faiz dərəcəsinin səviyyəsi
- düzgün cavab yoxdur
- milli gəlirin səviyyəsi
- sərvətin həcmi

297. Faiz dərəcəsi effektinin müəllifi kimdir:

- düzgün cavab yoxdur
- Piqu
- Marşall
- Fişer
- ✓ Keyns

298. Stimullaşdırıcı fiskal siyasətin tədbiri kimi nəyin artması çıxış edir:

- düzgün cavab yoxdur
- vergilərin
- pul təklifinin
- faiz dərəcəsinin
- ✓ dövlət tədarükünün

299. Dövlət xərclərinin azalması nəyə səbəb olacaqdır:

- qiymətlər səviyyəsinin artmasına
- pul təklifinin azalmasına
- ✓ məşqulluğun səviyyəsinin azalmasına
- buraxılışın həcmnin azalmasına
- məcmu təklifin azalmasına

300. C.Keyns hesab edirdi ki, investisiyanın həcmi hər şeydən əvvəl asılıdır:

- faiz dərəcəsi
- qiymətlər səviyyəsindən
- sərəncamda olan gəlirin miqdarından
- mənfəətin miqdarından
- ✓ kapitalın son hədd effektivliyindən

301. Tarazlığın istənilən məşğulluq, qiymət və gəlirlər səviyyəsində tənzimlənməsi

- dövlətin tənzimləmə siyasətidir
- dövlətin qiymət siyasətidir
- dövlətin monetar siyasətidir
- ✓ dövlətin sabitləşdirmə siyasətidir
- dövlətin fiskal siyasətidir

302. Hər hansı bir iqtisadi siyasət tədbirlərinin həyata keçirilməsi dövrü ilə bu tədbirlərin nəticəsinin həyata keçirildiyi dövr arasında vaxt:

- xalis ixrac siyasəti
- xarici sabitləşmə siyasəti
- investisiya projelərinin həyata keçirilməsi
- ✓ daxili sabitləşmə siyasəti vaxtı
- stimullaşdırıcı idxal siyasət

303. Maliyyə sisteminin başlıca həlqəsi:

- dövlət müəssisələri
- büdcədən kənar dövlət fondları
- Mərkəzi Bank
- ✓ dövlət büdcəsi
- Maliyyə Nazirliyi

304. Əgər istehlakla bağlı son hədd meyli (MRS)=0 olarsa:

- istehlak gedən hissə azalacaq
- ✓ bu halda gəlirin artan hissəsi yığılacaqdır
- bu halda gəlirin bir hissəsi yığıma gedəcək
- bu halda gəlirin istehlak gedən hissəsi artacaq
- bu halda gəlirin artan hissəsi istehlak olunacaq

305. Əmanətin həcminə təsir edən amillər:

- faiz norması, istehlakın və yığımın həcmi
- gəlirin həcmi və yığıma gedən hissəsi
- faiz norması, istehlakın həcmi
- bütün cavablar düzgündür
- ✓ gəlirin həcmi, istehlakın həcmi, faiz norması, psixoloji amil

306. Cini əmsalının daha da çox olması:

- əhali gəlirlərində bərabərsizlik sıfıra bərabər olur
- əhali gəlirlərində bərabərsizlik bərabərləşir
- əhali gəlirlərində bərabərsizlik daha da azalır
- əhali gəlirlərində bərabərsizlik sabitdir
- ✓ əhali gəlirlərində bərabərsizlik daha da çoxalır

307. İstehlakın həcminə təsir edən amillər:

- psixoloji amil, alıcının zövqü

- gəlirlərin səviyyəsi, alıcının zövqü, qiymət
- qiymətlərin səviyyəsi, alıcının zövqü
- ✓ gəlirlərin səviyyəsi, qiymətlərin səviyyəsi, psixoloji amil
- psixoloji amil, yığımın həcmi

308. Kobb-Duqlas modelində həmin dövrün hansı amilinin rolu nəzərə alınmamışdır:

- istehsalın texnoloji parametrlərinin nəzərə alınmaması
- əmək məsrəflərinin rolunun nəzərə alınmaması
- ✓ təbii resursların rolunun nəzərə alınmaması
- kapital məsrəflərinin rolunun nəzərə alınmaması
- məcmu məhsulun həcmının nəzərə alınmaması

309. Aşağıdakılardan biri əhali gəlirlərinə daxil deyil:

- natural gəlirlər
- real gəlirlər
- nominal gəlirlər
- pul gəlirləri
- ✓ nisbi gəlirlər

310. Gəlirin istehlak edilməyən, yığma yönəldilən hissəsi:

- gəlirin həcmi
- izafi məhsul
- izafi dəyər
- istehlak
- ✓ əmanət

311. Gəlirlərin dəyişməsinin investisiyaların dəyişməsindən asılılığını xarakterizə edən əmsal:

- yığım etmək arzusu
- istehlakçı arzusu
- multiplikator
- ✓ akselerator
- investisiya arzusu

312. Dövlət büdcəsinin defisiti aşağıdakılardan hansının hesabına maliyyələşdirilə bilər:

- müəssisənin rentabelliyyəsinin artması hesabına
- ✓ əlavə vergilərin daxil olmasından
- dövlət müəssisələrinin mənfəəti hesabına
- qızıl ehtiyatdan vəsaitin ayrılması hesabına
- pul emissiyası hesabına

313. Aşağıdakılardan hansı büdcə kəsirinin səbəbidir?

- ✓ iqtisadiyyatda tənəzzül
- fəvqəladə baş verən hadisələr
- iqtisadiyyatın hərbişdirilməsi
- düzgün cavab yoxdur
- istehlakın azalması

314. Əgər dövlət bütün məmulatlarına yüksək vergilər tətbiq edirsə, onda bütün məmulatları bazarında hansı dəyişikliklər baş verir?

- həm tarazlı qiymət, həm də tarazlı həcm azalar
- həm tarazlı qiymət, həm tarazlı həcm yüksələr
- tarazlı qiymət artar, tarazlı həcm dəyişməz qalar
- dəyişməz tarazlı qiymət zamanı tarazlı həcm aşağı düşər
- ✓ tarazlı qiymət artar, tarazlı həcm aşağı düşər

315. Bütçə sistemi vasitəsilə bütçənin hansı funksiyaları reallaşır:

- √ bölüşdürücü, nəzarətedici
- nəzarətedici, həvəsləndirici
- tənzimləyici, nəzarətedici
- təkrar istehsal, tənzimləyici
- həvəsləndirici, bölüşdürücü

316. Dövlətin yerli bütçələrə və hüquqi şəxslərə maliyyə dəstəyinin formaları:

- subvensiya, dotasiya, xərclər, bütçə ssudaları
- gəlirlər, bütçə ssudaları, subvensiya, subsidiya
- gəlirlər, dotasiyalar, subsidiyalar
- bütçə ssudaları, xərclər, subvensiyalar
- √ bütçə ssudaları, dotasiya, subvensiya, subsidiya

317. Dövlətin öz vətəndaşlarına və hüquqi şəxslərinə borcu:

- düzgün cavab yoxdur
- √ daxili borc
- qısamüddətli borc
- ortamüddətli borc
- uzunmüddətli borc

318. Fiskal siyasət nə deməkdir?

- vergilərin məhdudlaşdırıcı rolu
- bütçə xərclərinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi siyasəti
- məcmu tələb və məcmu təklifin tənzimlənməsi
- √ bütçə gəlirləri və xərclərinin tənzimlənməsi siyasəti
- vergi dərəcələrinin tənzimlənməsi siyasəti

319. Fiskal siyasətin hansı tipləri fərqləndirilir?

- düzgün cavab yoxdur
- √ avtomatik və diskresion
- dövlət xərcləri və gəlirlərinin maliyyələşdirilməsi
- dövlət gəlirlərinin maliyyələşdirilməsi və diskresion
- avtomatik və dövlət xərclərinin maliyyələşdirilməsi

320. Gəlirin dərəcəsindən asılı olmayaraq vergi dərəcəsi sabit qalır:

- xüsusi vergilər
- reqressiv vergilər
- mütərəqqi vergi
- √ proporsional vergi
- sabit vergilər

321. Tutulma xarakterinə görə vergi dərəcələrini müəyyənləşdirin:

- sabit, birbaşa, mütərəqqi, reqressiv
- sabit, dolay, mütərəqqi, reqressiv
- sabit, dolay, proporsional, reqressiv
- √ sabit, proporsional, mütərəqqi, reqressiv
- sabit, birbaşa, proporsional, reqressiv

322. Vergi dərəcəsi ilə vergi güzəştlərinin məcmusuna nə deyilir?

- vergiqoyma

- vergi payı
- vergi güzəştləri
- ✓ vergi rejimi
- vergi dərəcəsi

323. Vergi ödəyicisi və vergi daşıyıcısı müxtəlif subyektlər olduğu halda, bu hansı vergidir:

- xüsusi vergi
- ümumi vergi
- ✓ dolaylı vergi
- birbaşa vergi
- azad vergi

324. Vergilərin artması zamanı nə baş verir?

- məcmu təklif artır
- məcmu tələb və təklif artır
- məcmu tələb azalır
- ✓ məcmu tələb və təklif azalır
- məcmu təklif azalır

325. Verginin funksiyaları hansılardır:

- fiskal, aydınlıq, sosial, tənzimləyici, nəzarətedici
- fiskal, bölüşdürücü, ədalətlik, nəzarətedici
- düzgün cavab yoxdur
- ✓ fiskal, sosial, tənzimləyici, yenidən bölüşdürücü, nəzarət
- fiskal, sosial, gəlirlilik, tənzimləyici

326. Cini əmsalının daha da çox olması təqdirdə:

- əhali gəlirlərində bərabərsizlik daha da azalır
- əhali gəlirlərində bərabərsizlik bərabərləşir
- əhali gəlirlərində bərabərsizlik sıfıra bərabər olur
- ✓ əhali gəlirlərində bərabərsizlik daha da çoxalır
- əhali gəlirlərində bərabərsizlik sabitdir

327. Əgər əmtənin qiyməti tələb və təklif ayrılmasının kəsişmə nöqtəsindən yüksəkdirsə, onda

- təklifin həcmi azalar
- həç nə baş verməz
- tələbin həcmi artar
- ✓ əmtə artıqlığı əmələ gələr
- əmtə defisiti meydana çıxar

328. Əmək bazarının funksiyaları hansılardır:

- ✓ sosial və iqtisadi
- iqtisadi və bölüşdürücü
- düzgün cavab yoxdur
- tənzimləyici və bölüşdürücü
- sosial və bölüşdürücü

329. Bir məşğul olana və ya əhalinin adambaşına düşən gəlirlərin səviyyəsindəki fərq nəyi göstərir:

- real gəliri
- nominal gəliri
- sərəncamda qalan gəliri
- nominal hesablanmış əmək haqqını
- ✓ gəlirlərin differensiyasını

330. Dövlətin həyata keçirdiyi gəlirlərin yenidən bölgüsü siyasəti nəticəsində Lorens əyrisinin hərəkəti:

- düzgün cavab yoxdur
- Lorens əyrisi gəlirlərin mütləq bərabərsizliyini əks etdirən nöqtənin üstünə düşür
- Lorens əyrisi sosial müdafiəni xarakterizə edən xətti göstərir
- Lorens əyrisi gəlirlərin mütləq bərabərliyindən uzaqlaşır
- ✓ Lorens əyrisi gəlirlərin mütləq bərabərliyinə tərəf hərəkət edir

331. Tarazlığın istənilən məşğulluq, qiymət və gəlirlər səviyyəsində tənzimlənməsi:

- dövlətin tənzimləmə siyasətidir
- dövlətin fiskal siyasətidir
- ✓ dövlətin sabitləşdirmə siyasətidir
- dövlətin monetar siyasətidir
- dövlətin qiymət siyasətidir

332. Yaşayış dəyərinin artması nəticəsində əhali gəlirlərində itkinin qarşısını almaq məqsədi ilə həyata keçirilən kompensasiya tədbirləri sistemi necə adlanır:

- düzgün cavab yoxdur
- inflyasiya şəraitində istehlak qiymətlərinin artmasını dayandırmaq
- istehlak qiymətlərinin artmasını dayandırmaq
- sosial təminat
- ✓ gəlirlərin dövlət indeksiyası

333. Əhali gəlirləri:

- pul gəlirlərindən ibarətdir
- natural gəlirlərdən ibarətdir
- nominal və real gəlirlərdən ibarətdir
- ✓ milli gəlirin pul, məhsul və xidmətlər şəklində ev təsərrüfatlarının sərəncamına keçən hissədir
- əmək haqqından ibarətdir

334. Ümumi iqtisadi tarazlıq nəzəriyyəsinin banisi kimdir?

- D.Rikardo
- C.Keyns
- A.Marşall
- ✓ L.Valras
- A.Smit

335. İstifadə etmə məqsədinə görə investisiyalar bölünür:

- düzgün cavab yoxdur
- dövlət və xüsusi
- borc və sahibkar
- ✓ birbaşa və portfel
- dövlət və portfel

336. Dövlət büdcəsinin gəlirlərinə daxil deyil:

- ✓ subsidiyalar
- akkord vergiləri
- təbiət resurslarından istifadəyə görə ödəmələr
- təbii inhisarların məhsuluna qoyulan tariflər
- gömrük rüsumları

337. Dövlət büdcəsinin kəsiri o zaman baş verir ki:

- dövlət xərcləri artır
- bütün cavablar düzgündür
- dövlətin öhdəlikləri onun aktivlərini üstələyir
- ✓ hökumətin xərclərinin cəmi büdcə gəlirlərinin cəmini üstələyir
- vergi daxilolmaları azalır

338. Dövlət büdcəsinin kəsiri hansı yolla maliyyələşə bilər:

- əmtəə və xidmətlərin dövlət tədarükünün azaldılması ilə
- bütün cavablar düzgündür
- transfert ödəmələrinin azaldılması ilə
- ✓ dövlət istiqrazları buraxmaqla
- vergi dərəcələrinin artırılması ilə

339. Laffer əyrisi vergi dərəcəsi ilə nəyin asılılığını əks etdirir:

- düzgün cavab yoxdur
- məcmu tələbin səviyyəsinin
- işgüzar fəallığın səviyyəsinin
- məcmu gəlirin səviyyəsinin
- ✓ büdcəyə vergi daxilolmaların həcmının

340. Fiskal siyasətinin tədbiri kimi çıxış etmir:

- transfertlərin tənzimlənməsi
- vergi güzəştlərinin dəyişdirilməsi
- vergi dərəcələrinin dəyişdirilməsi
- ✓ faizin bazar dərəcəsinin tənzimlənməsi
- dövlət xərclərinin həcmının dəyişdirilməsi

341. Stimullaşdırıcı fiskal siyasət hansı məqsədlə istifadə olunmalıdır:

- inflyasiya boşluğunun ləğv edilməsi üçün
- dövlət büdcəsi kəsirinin azaldılması üçün
- inflyasiyanın azaldılması üçün
- faiz dərəcəsinin azaldılması üçün
- ✓ resessiya boşluğunun ləğv edilməsi üçün

342. Dövlət büdcəsinin xərclərinə aiddir:

- əlavə dəyər vergisi
- dövlət müəssisələrinin mənfəəti
- sosial təminatla görə haqlar
- ✓ dövlət istiqrazlarına görə faizlər
- gömrük rüsumları

343. Biznesə görə vergilərin artması, nəyin azalmasına səbəb olacaq:

- yalnız məcmu tələbin
- düzgün cavab yoxdur
- nə məcmu tələbin, nə də məcmu təklifin
- ✓ həm məcmu tələbin, həm də məcmu təklifin
- yalnız məcmu təklifin

344. Büdcə sistemi vasitəsilə büdcənin hansı funksiyaları reallaşır:

- düzgün cavab yoxdur
- bölüşdürücü, nəzarətedici, həvəsləndirici
- tənzimləyici, nəzarətedici
- təkrar istehsal, tənzimləyici

✓ bölüşdürücü, nəzarətədiçi

345. Mülkiyyət formasına görə maliyyə sistemi:

- dövlətin mərkəzləşdirilmiş maliyyəsi
- düzgün cavab yoxdur
- təsərrüfat subyektlərinin maliyyəsi
- ✓ dövlət mülkiyyətində olan müəssisələrin maliyyəsi, qeyri-dövlət mülkiyyətində olan müəssisələrin maliyyəsi
- əhalinin və bank müəssisələrinin maliyyəsi

346. Dövlətin yerli büdcələrə və hüquqi şəxslərə maliyyə dəstəyinin formaları:

- ✓ büdcə ssudaları, dotasiya, subvensiya, subsidiya
- büdcə ssudaları, xərclər, subvensiyalar
- gəlirlər, büdcə ssudaları, subvensiya, subsidiya
- subvensiya, dotasiya, xərclər, büdcə ssudaları
- gəlirlər, dotasiyalar, subvensiyalar

347. Dövlətin öz vətəndaşlarına və hüquqi şəxslərinə borcu:

- uzunmüddətli borc
- ✓ daxili borc
- qısamüddətli borc
- düzgün cavab yoxdur
- ortamüddətli borc

348. Dövlətin xarici dövlətlərə, xarici hüquqi və fiziki şəxslərə, beynəlxalq maliyyə təşkilatlarına borcu:

- düzgün cavab yoxdur
- ✓ xarici borc
- ortamüddətli borc
- qısamüddətli borc
- uzunmüddətli borc

349. Fiskal siyasət nə deməkdir

- vergilərin məhdudlaşdırıcı rolu
- ✓ büdcə gəlirləri və xərclərinin tənzimlənməsi siyasəti
- məcmu tələb və məcmu təklifin tənzimlənməsi
- büdcə xərclərinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi siyasəti
- vergi dərəcələrinin tənzimlənməsi siyasəti

350. Fiskal siyasətin hansı tipləri fərqləndirilir

- dövlət xərcləri və gəlirlərinin maliyyələşdirilməsi
- ✓ avtomatik və diskresion
- avtomatik və dövlət xərclərinin maliyyələşdirilməsi
- düzgün cavab yoxdur
- dövlət gəlirlərinin maliyyələşdirilməsi və diskresion

351. Gəlir artdıqca tutulan vergilərin payı azalır:

- xüsusi vergilər
- ✓ reqressiv vergilər
- proporsional vergilər
- mütərəqqi vergi
- sabit vergi

352. Gəlirin dərəcəsi asılı olmayaraq vergi dərəcəsi sabit qalır:

- xüsusi vergilər
- ✓ proporsional vergi
- mütərəqqi vergi
- reqressiv vergilər
- sabit vergilər

353. Gəlirin həcmindən asılı olmayaraq vergitutma vahidi üçün müəyyən edilmiş mütləq məbləğ:

- dolayı vergilər
- ✓ sabit vergilər
- reqressiv vergilər
- proporsional vergilər
- mütərəqqi vergilər

354. Gəlirlər artdıqca vergi dərəcəsi artır:

- reqressiv vergilər
- ✓ mütərəqqi vergilər
- proporsional vergilər
- düzgün cavab yoxdur
- sabit vergilər

355. Məqsədli vergilərə aiddir:

- əlavə dəyər vergisi
- ✓ yol fondunun yaradılması
- qiymətli kağızlarla əməliyyatlardan daxil olan vergi
- vərəsəlik və bağışlamadan vergi
- gömrük rüsumları

356. Mütərəqqi vergilər zamanı gəlir artdığı halda:

- vergi dərəcələri aşağı düşür
- ✓ vergi dərəcələri artır
- vergi dərəcələri dəyişkəndir
- düzgün cavab yoxdur
- vergi dərəcələri sabit qalır

357. Tutulma xarakterinə görə vergi dərəcələrini müəyyənləşdirin:

- sabit, birbaşa, mütərəqqi, reqressiv
- ✓ sabit, proporsional, mütərəqqi, reqressiv
- sabit, dolayı, proporsional, reqressiv
- sabit, dolayı, mütərəqqi, reqressiv
- sabit, birbaşa, proporsional, reqressiv

358. Vergi dərəcəsi ilə vergi güzəştlərinin məcmusuna nə deyilir:

- vergiqoyma
- ✓ vergi rejimi
- vergi güzəştləri
- vergi payı
- vergi dərəcəsi

359. Vergi ödəyicisi və vergi daşıyıcısı müxtəlif subyektlərdir

- birbaşa vergi
- xüsusi vergi
- azad vergi
- ✓ dolayı vergi

- ümumi vergi

360. Vergilərin qalxması zamanı nə baş verir

- məcmu təklif artır
- ✓ məcmu tələb və təklif azalır
- məcmu tələb azalır
- məcmu tələb və təklif artır
- məcmu təklif azalır

361. Verginin funksiyaları:

- fiskal, sosial, gəlirlilik, tənzimləyici
- ✓ fiskal, sosial, tənzimləyici, yenidən bölüşdürücü, nəzarət
- fiskal, bölüşdürücü, ədalətlik, nəzarətedici
- düzgün cavab yoxdur
- fiskal, aydınlıq, sosial, tənzimləyici, nəzarətedici

362. Dövlət borcunun formaları:

- xarici borc, ortamüddətli borc
- ✓ daxili borc, xarici borc
- xarici borc, qısamüddətli borc
- xarici borc, uzunmüddətli borc
- uzunmüddətli borc, xarici borc

363. Aşağıdakı hansı vergi növü birbaşa vergiyə aid deyil

- əmlak vergisi
- ✓ əlavə dəyər vergisi
- gəlir vergisi
- mənfəət vergisi
- fiziki şəxslərdən gəlir vergisi

364. Aşağıdakı hansı vergi növü dolaylı vergiyə aid deyil

- əlavə dəyər vergisi
- ✓ mənfəət vergisi
- satışdan vergi
- aksizlər
- gömrük rüsumları

365. Vergi ödəyicisi və vergi daşıyıcısı eyni subyektdir

- xüsusi vergilər
- ✓ birbaşa vergi
- dolaylı vergi
- ümumi vergilər
- azad vergilər

366. Vergi dərəcəsi həcmi ilə büdcəyə vergi idaxilolmaları həcm iarasında əlaqəni nümayiş etdirən əyri:

- Valras əyrisi
- ✓ Laffer əyrisi
- Engel əyrisi
- Lorens əyrisi
- Filips əyrisi

367. Hansı müddətdə dövlət büdcəsinin tələblərinin yerinə yetirilməsi həyata keçirilir

- büdcənin müəyyənləşdirilməsi
 - ✓ büdcə ili
 - büdcəsinin planlaşdırılması
 - büdcənin təsdiqi
 - büdcənin təsdiq vaxtı
- 368.** Yerli özünüidarəetmə və dövlət orqanlarına məxsus vəzifə və funksiyaların yerinə yetirilməsi üçün lazım olan pul vəsaitlərinin yığılması və istifadə olunması formasıdır:
- dövlət xərcləri
 - ✓ dövlət büdcəsi
 - büdcə fondları
 - dövlət müəssisələrinin maliyyəsi
 - dövlət gəlirləri
- 369.** Gəlirə nisbətən faizlə müəyyən edilən vergi dərəcəsi:
- vergiqoyma
 - ✓ vergi payı
 - vergi ödənişi
 - vergi norması
 - vergi faizi
- 370.** Həddən yüksək vergilər vergi sisteminin səmərəliliyini aşağı salır konsepsiyası:
- monetar konsepsiya
 - ✓ neoklassik konsepsiya
 - marksist konsepsiya
 - sərvət konsepsiyası
 - marjinal konsepsiya
- 371.** Kənd təsərrüfatında torpaq və başqa resurslardan istifadəyə görə verilən haqq
- birbaşa vergi
 - torpağa görə faiz
 - pul ödəmələri
 - ✓ torpaq rentası
 - icarə haqqı
- 372.** Ölkədə vergilərin tutulması ilə bağlı sosial-iqtisadi münasibətlərin, tutulan vergilərin, onların ödənilməsi qaydalarının və vergi orqanlarının məcmusu:
- vergiqoymanın prinsipi
 - vergi siyasəti
 - ✓ vergi sistemi
 - vergi bazası
 - Laffer əyrisi
- 373.** Vergiqoyma obyektinin qanunla müəyyən edilməsi:
- vergi sistemi
 - ✓ vergi bazası
 - vergi dərəcəsi
 - vergi sazişi
 - vergi siyasəti
- 374.** Aksizlər, əlavə dəyərdən vergi, mülkiyyətdən vergi, lisenziya ödəmələri və gömrük haqqları hansı vergi növünə aid edilir
- mənfəətdən vergiyə
 - ✓ dolaylı vergilərə

- birbaşa vergilərə
- mülkiyyətdən vergiyə
- əlavə dəyər vergisinə

375. Dövlətə məxsus olan, lakin büdcə sistemində daxil olmayan maliyyə fondları:

- büdcə gəlirləri
- ✓ büdcədən kənar dövlət fondları
- büdcə kəsiri
- büdcə profisiti
- büdcə xərcləri

376. Vergilər nədir:

- fiziki və hüquqi şəxslərin dövlətə könüllü ödənişləri
- ✓ Mərkəzi və yerli hakimiyyət orqanları tərəfindən fiziki və hüquqi şəxslərdən tutulan məcburi ödənişlər
- hüquqi şəxslərin dövlətə könüllü ödənişləri
- düzgün cavab yoxdur
- dövlət tərəfindən insanlardan və müəssisələrdən tutulan könüllü və məcburi ödənişlər

377. Vergi subyekti:

- maliyyə müəssisələri
- ✓ vergi ödəyənlər
- vergi nəzarətçiləri
- vergi inspeksiyası
- vergi qoyanlar

378. Dövlətin vətəndaşlara, firmalara və müəssisələrə borcu:

- kassa borcu
- ✓ daxili borc
- səhmlər üzrə borc
- istiqraz
- xarici borc

379. Dövlət büdcəsindən və yerli büdcələrdən qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsait:

- ✓ büdcə xərcləri
- büdcə profisiti
- büdcə fondları
- büdcə defisiti
- büdcə gəlirləri

380. Aşağıdakılardan hansı vergi hədləri formasına aid deyil:

- reqressiv
- proporsional
- sabit
- mütərəqqi
- ✓ birdəfəlik

381. Müxtəlif səviyyəli gəlir sahiblərinə fərqli vergi tətbiq etməklə onlar arasında social bərabərsizliyin yumşaldılması - verginin hansı funksiyasıdır:

- nəzarətedici
- fiskal
- tənzimləyici
- yenidən bölgü
- ✓ sosial

382. Vergilər vasitəsilə ölkədə baş verən iqtisadi və social proseslərə təsir göstərilməsi–verginin hansı funksiyasıdır:

- √ tənzimləyici
- yenidən bölgü
- nəzarət edici
- social
- fiskal

383. Bütəcə gəlirlərinin bütəcə xərclərindən artıq olan məbləği:

- faktiki defisit
- bütəcə gəlirləri
- bütəcə defisiti
- √ bütəcə profisiti
- bütəcə xərcləri

384. Verginin əsas funksiyası hansıdır

- bütün cavablar düzgündür
- fiscal
- iqtisadi
- √ birbaşa
- dolayı

385. Pulun funksiyasıdır:

- √ yığım vasitəsi
- bütün cavablar düzgündür
- artım vasitəsi
- azalma vasitəsi
- tamamlanma vasitəsi

386. Hazırda banknotların real dəyəri nə ilə müəyyən edilir:

- onların çapına sərf olunan əməyin dəyəri ilə
- qızılın dəyəri ilə
- düzgün cavab yoxdur
- √ onlara alınmış mal və xidmətlərin dəyəri ilə
- onların çap olunduğu kağızın dəyəri ilə

387. Kvazi-pullar dedikdə pulların aşağıdakı növü başa düşülür:

- Tam dəyərli pullar
- düzgün cavab yoxdur
- Nağdsız pullar
- Kağız pullar
- √ Kredit pullar

388. Kvazi-pullara aiddir:

- çek və plastik kartlar
- banknot və xırda pullar
- düzgün cavab yoxdur
- tələbolunanadək bank yatırımları
- √ istiqrazlar, veksellər, bank sertifikatları

389. İqtisadiyyatın bazar modelində nağdsız pulların emissiyası kim tərəfindən həyata keçirilir:

- Təsərrüfat subyektləri

- Dövlət bankları
- Hesablaşma kassa mərkəzləri
- düzgün cavab yoxdur
- ✓ Kommersiya bankları

390. Pul kütləsinin tərkibi və strukturunu xarakterizə edir:

- Multiplikativ əmsallar
- düzgün cavab yoxdur
- Monetizasiya əmsalları
- ✓ Pul aqreqləri
- Pul tədavülünün sürət göstəriciləri

391. Pul kütləsinin ən likvid hissəsi:

- Nağdsız pul
- Kvazi pul
- düzgün cavab yoxdur
- Xarici valyutada depozit
- ✓ Nağd pul

392. Pulun tədavül sürəti bunları ölçməyə imkan verir:

- Milli valyutanın devalvasiya və revalvasiya faizini
- düzgün cavab yoxdur
- Manatın əmtəə və mala örtülməsi dərəcəsini
- ✓ Pul nişanlarının hərəkət intensivliyini
- Manatın alıcılıq qabiliyyətini

393. Pulun keynsçi nəzəriyyəsinin tətəfdarları tərəfindən təklif edilən tədbirlər yönəldilir

- Pulun yığılmasını stimullaşdırılmasına
- düzgün cavab yoxdur
- Əmtəələrin təklifi ilə müqayisədə tələbin məhdudlaşdırılmasını stimullaşdırılmasına
- təklifin stimullaşdırılmasında pulun rolunu gücləndirilməsinə
- ✓ Tələbin stimullaşdırılmasında pulun rolunu gücləndirilməsinə

394. Pullun xəyalən, ideal istifadəsi pulun hansı funksiyası üçün xarakterikdir:

- Tədiyyə vasitəsi
- düzgün cavab yoxdur
- Tədavül vasitəsi
- Yığım vasitəsi
- ✓ Dəyər ölçüsü

395. Pul hansı funksiyanı yerinə yetirərkən əmtəələrin və pulun qarşı-qarşıya hərəkəti baş verir:

- Yığım vasitəsi
- düzgün cavab yoxdur
- Dəyər ölçüsü
- Tədiyyə vasitəsi
- ✓ Tədavül vasitəsi

396. Pul hansı funksiyanı yerinə yetirərkən borc öhdəliklərinin ödənilməsi vasitəsi kimi çıxış edir:

- Yığım vasitəsi
- düzgün cavab yoxdur
- Dəyər ölçüsü
- ✓ Tədiyyə vasitəsi
- Tədavül vasitəsi

397. Nəğd pulun dəyərlərini itirmədən sürətlə aktivə çevrilmə qabiliyyəti necə adlanır:

- pulun real həcmi
- pulun depozitə çevrilmə qabiliyyəti
- pul müvazinəti
- ✓ likvidlik
- bank rezervi

398. Pul kütləsinin strukturunu təyin edin:

- pul əmanətləri
- hesablaşma hesablarında qalan pul
- nəğd pul və depozitlər
- nəğd pul + nəğdsiz pul
- ✓ aktiv və passiv pullar

399. Pul tədavülünün pul kütləsinə olan nisbəti:

- ✓ Pul multiplikatoru
- pul tədavülü
- pul likvidliyi
- pul təklifi
- pula tələb

400. M_0 + hüquqi şəxslərin hesablaşma hesabında olan pullar + əmanət banklarında tələb olunana qədər olan depozitlər + kommersiya banklarında olan depozitlər:

- pul aqreqatı M_3
- pul aqreqatı L
- pul aqreqatı M_2
- pul aqreqatı M_0
- ✓ pul aqreqatı M_1

401. Pulun kəmiyyət nəzəriyyəsiindən irəli gəlir ki, uzunmüddətli dövrdə pul təklifinin artması:

- pulun dövretmə sürətini azaldır
- pulun dövretmə sürətini artırır
- real buraxılışı artırır
- ✓ qiymətlər səviyyəsini artırır
- qiymətlər səviyyəsini azaldır

402. Pulun dövretmə sürəti:

- real buraxılışın bir il ərzində orta hesabla etdiyi dövrlərinin sayıdır
- firmaların ehtiyatlara yönəltdiyi investisiyalarının bir il ərzində orta hesabla etdiyi dövrlərinin sayıdır
- ölçmək mümkün deyil
- xüsusilə qeyri-stabildir
- ✓ pul kütləsinin bir il ərzində orta hesabla etdiyi dövrlərinin sayıdır

403. Pulun kəmiyyət nəzəriyyəsiə sabit kəmiyyət kimi nəyi nəzərdə tutur:

- tədavüldə olan pulun həcmi
- düzgün cavab yoxdur
- buraxılışın nominal həcmi
- ✓ pulun dövretmə sürətini
- qiymətlər səviyyəsini

404. Aşağıdakılardan hansı pulun kəmiyyət nəzəriyyəsiə tənliyidir:

- $M/V = Y/P$
- düzgün cavab yoxdur
- $MP = VY$
- $MY = VP$
- ✓ $MV = PY$

405. Pulun kəmiyyət nəzəriyyəsinə əsasən:

- pulun dövretmə sürəti onun həcmindən asılı deyil
- bütün cavablar düzgündür
- tədavüldə olan pulun həcmi onun dövretmə sürətindən asılı deyil
- ✓ qiymətlər səviyyəsi tədavüldə olan pulun həcmindən asılıdır
- qiymətlər səviyyəsi istehsalın həcmindən asılıdır

406. Pulun kəmiyyət nəzəriyyəsi tənliyi:

- pulun dövretmə sürətini nəzərə almır
- düzgün cavab yoxdur
- qiymətlər səviyyəsini nəzərə almır
- ✓ pulun həcmi ilə istehsalın həcmi arasında asılılıq yaradır
- pulun həcmi ilə faiz dərəcəsi arasında asılılıq yaradır

407. «Kvazi pullar» nədir:

- kağız pul
- M2 pul aqreqatı
- bank hesablarındakı vəsaitlər
- ✓ M2 və M1 pul aqreqatları arasındakı fərq
- xırda sikkələr

408. Daha aşağı likvidliyə malik aktiv hansıdır:

- müddətli əmanətlər
- ✓ investisiya şirkətinin səhmləri
- müddətli əmanətlər
- birmənalı söyləmək olmaz
- tələb olunanadək depozitləri

409. Daha yüksək likvidliyə malik aktiv hansıdır:

- əmanət depozitləri
- ✓ tələb olunanadək depozitləri
- dövlət istiqrazları
- düzgün cavab yoxdur
- müddətli depozitlər

410. Ən yüksək likvidliyə malikdir:

- dövlət istiqrazı
- ✓ banknot
- mənzil
- düzgün cavab yoxdur
- avtomobil

411. Ölkələrin hamısında pul aqreqatlarının bütün növlərinə daxildir:

- qısamüddətli dövlət istiqrazları
- ✓ nağd pul
- tələb olunanadək depozitləri
- müddətli hesablar

- əmanət depozitləri

412. Pul aqreqatlarına daxil deyil:

- müddətli depozitlər
- ✓ uzunmüddətli dövlət istiqrazları
- əmanət hesabı
- tələb olunanadək depozitləri
- yol çekləri

413. İri müddətli əmanətlər hansı pul aqreqatına aiddir:

- M0
- ✓ L
- M2
- M3
- M1

414. Tələb olunanadək hesablar hansı pul aqreqatına aiddir:

- M1
- ✓ bütün cavablar düzgündür
- M3
- L
- M2

415. M2 pul aqreqatına daxil edilmir:

- nağd pul
- ✓ iri müddətli depozitlər
- əmanət depozitləri
- tələb olunanadək depozitləri
- qısa müddətli depozitlər

416. M1 pul aqreqatına daxil edilmir:

- tələb olunanadək depozitləri
- ✓ kiçik müddətli depozitlər
- yol çekləri
- düzgün cavab yoxdur
- nağd pul

417. Aşağıdakılardan hansı M1-ə aid edilmir:

- sikkələr
- ✓ əmanət depozitləri
- kağız pul
- düzgün cavab yoxdur
- tələb olunanadək depozitlər

418. Pul təklifinin komponenti deyil:

- banknotlar
- ✓ qızıl külçələr
- yol çekləri
- xırda pul
- tələb olunanadək depozitlər

419. M0 pul aqreqatına daxildir:

- tələb olunanadək depozitlər
- √ banknotlar
- sərbəst dönərli xarici valyuta
- düzgün cavab yoxdur
- çek depozitləri

420. Kredit pullar kateqoriyasına aid edilmir:

- veksəl
- √ kredit kartı
- çek
- düzgün cavab yoxdur
- banknot

421. 100 manatlıq banknotun həqiqi dəyəri nəyin dəyərində bərabərdir:

- ona alınacaq əmtəə və xidmətlərin
- √ onun istehsalına sərf olunmuş əmək və materialların
- çap olunduğu kağızın
- düzgün cavab yoxdur
- onun alıcılıq qabiliyyətini təmin edən qızılın

422. Dekret pullar:

- ölkənin qızıl ehtiyatları ilə təmin olunublar
- nağd pul və bank ehtiyatlarında saxlanılan qızılı özündə daxil edir
- √ daxili dəyərə malik olmayan puldur
- barter zamanı istifadə edilə bilər
- düzgün cavab yoxdur

423. Rəmzi pullara misal ola bilər:

- kredit kartları
- √ kağız pul
- həbsxanadakı siqaretlər
- düzgün cavab yoxdur
- gümüş sikkələr

424. Əmtəə pullar:

- müasir şəraitdə istifadə olunmur
- daxili dəyərə malik deyillər
- dekret pulların alıcılıq qabiliyyətinin qorunması üçün ehtiyat kimi istifadə olunurlar
- √ daxili dəyərə malikdirlər
- düzgün cavab yoxdur

425. Əmtəə pullar:

- yüksək tələbə malik olan əmtəədir
- bütün cavablar düzgündür
- qızıla mübadilə edilən əmtəədir
- √ pulun funksiyasını yerinə yetirən əmtəədir
- çox yüksək dəyəri olan nadir əmtəədir

426. Barter iqtisadiyyatından puldan istifadə olunan iqtisadiyyata keçid nəyi azaltmaqla səmərəliliyi artırır:

- düzgün cavab yoxdur
- əmtəə mübadiləsinin zəruriliyini
- istehsalın birgə metodlarından istifadənin zəruriliyini
- √ transaksion xərcləri

- ixtisaslaşmanın zəruriliyini

427. Barter iqtisadiyyatı nəyi tələb edir:

- bütün cavablar düzgündür
- pulun tədavül vasitəsi deyil, dəyərin qorunması funksiyasının yerinə yetirməsini
- əmtəə pullardan istifadəni
- ✓ istəklərin ikili üst-üstə düşməsini
- dekret pullardan istifadəni

428. Əgər insan avtomobil almaq üçün hər ay 1000 manata qənaət edərsə, onda pul hansı funksiyanı yerinə yetirir

- ✓ dəyər ehtiyatı
- tədavül vasitəsi
- hesablaşma vahidi
- düzgün cavab yoxdur
- təxirə salınmış ödəmələr vasitəsi

429. Firma istiqrazlara görə faiz ödəyirsə, bu halda pul hansı funksiyanı yerinə yetirir

- düzgün cavab yoxdur
- tədavül vasitəsi
- hesablaşma vahidi
- ✓ təxirə salınmış ödəmələr vasitəsi
- dəyər ehtiyatı

430. Əgər insan özünə soyuducu alaraq buna görə 500 manat ödəyirsə, bu halda pul hansı funksiyanı yerinə yetirir

- dəyər ehtiyatı
- hesablaşma vahidi
- ✓ tədavül vasitəsi
- təxirə salınmış ödəmələr vasitəsi
- düzgün cavab yoxdur

431. Hər hansı bir şəxs 300 manat dəyərində televizor almaq haqqında düşünürsə, bu halda pul hansı funksiyanı yerinə yetirir:

- bütün cavablar düzgündür
- tədavül vasitəsi
- dəyər ehtiyatı
- ✓ hesablaşma vahidi
- təxirə salınmış ödəmələr vasitəsi

432. Hər hansı bir şəxs kredit götürürsə, pul hansı funksiyanı yerinə yetirir:

- dəyər ehtiyatı
- hesablaşma vahidi
- tədavül vasitəsi
- ✓ təxirə salınmış ödəmələr vasitəsi
- düzgün cavab yoxdur

433. Pulun ən vacib funksiyası hesab olunur:

- dəyər ehtiyatı
- ✓ tədavül vasitəsi
- təxirə salınmış ödəmələr vasitəsi
- düzgün cavab yoxdur
- hesablaşma vahidi

434. Pul aşağıdakı funksiyanı yerinə yetirmir

- tədavül vasitəsi
- dəyər ehtiyatı
- ✓ tamahkarlığın ölçü vahidi
- hesablaşma vahidi
- düzgün cavab yoxdur

435. Pul aşağıdakı funksiyaları yerinə yetirir:

- düzgün cavab yoxdur
- istehsal amili
- inflyasiyadan müdafiə vasitəsi
- ✓ yığım vasitəsi
- gəlirin artırılması vasitəsi

436. Hansı cəmiyyətdə istifadə olunmasından asılı olmayaraq, pulun fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki:

- ✓ əmtəə və xidmətlərin alınması və borcların ödənilməsi zamanı qəbul olunmalıdır
- tərkibində qızıl olmalıdır
- dövlət tərəfindən hazırlanmalıdır
- o tamamilə inflyasiyadan qorunmalıdır
- bütün cavablar düzgündür

437. Pul:

- əmtəə və xidmətlərin alınması üçün qanuni ödəniş vasitəsidir
- ✓ bütün cavablar düzgündür
- dəyər ehtiyatı, hesablaşma vahidi, tədavül vasitəsi və tədiyyə vasitəsidir
- sövdələşmənin həyata keçirilməsi üçün istifadə olunan maliyyə aktividir

438. Kredit pullar aşağıdakı funksiyaları yerinə yetirir:

- yığım və tədiyyə funksiyası
- düzgün cavab yoxdur
- dəyər və yığım funksiyası
- dəyər və tədiyyə funksiyası
- ✓ tədavül və tədiyyə funksiyası

439. Monetar siyasət nələri əhatə etmir?

- uçot faiz dərəcəsi siyasətini
- məzənnə siyasətini
- pul-kredit siyasətini
- ✓ büdcə-vergi siyasətini
- valyuta siyasətini

440. Emissiya banklarının buraxdığı kağız pul:

- elektron pullar
- səhm
- order
- ✓ banknot
- çek

441. Kredit tədavül dairəsinə kredit pulları çıxarır və kredit əməliyyatları həyata keçirir ki, bu da nəyə şərait yaradır:

- xərclər azaldılsın, bank mənfəəti artırılsın
- ✓ tədavül xərcləri azaldılsın, pulun dövriyyə sürəti sürətlənsin
- bank faizini aşağı salıb, bank mənfəətini artırmaq
- düzgün cavab yoxdur
- pulun tədavülünü sürətləndirmək, bankın faiz dərəcəsini azaltmaq

442. Aşağıdakılardan hansı pul-kredit siyasətinin ümumi metodlarına aiddir?

- faiz dərəcələrinin müəyyənləşdirilməsi
- ✓ bank krediti əməliyyatlarının likvidliyinin tənzimlənməsi
- açıq bazarlarda əməliyyatlar
- düzgün cavab yoxdur
- uçot (diskont) siyasəti

443. Kommersiya banklarına verilən kreditlərə görə Mərkəzi Bankın müəyyənləşdirdiyi faiz dərəcəsi necə adlanır:

- kommersiya banklarının mənfəəti
- ✓ uçot dərəcəsi
- kommersiya banklarının əldə etdiyi faiz
- düzgün cavab yoxdur
- faiz norması

444. Mağaza təklif edir ki, əmtəələr alınsın, alınmış əmtəələrin pulu isə 1 il ərzində ödənilsin. Bu kredit necə adlanır:

- dövlət krediti
- ✓ istehlak krediti
- qeyri-dövlət krediti
- kommersiya krediti
- qeyri-kommersiya krediti

445. Qısamüddətli ssudalar adətən nə məqsədlə verilir:

- bankı çətin vəziyyətdən çıxarmaq üçün
- ✓ kommersiya banklarının ehtiyatını doldurmaq üçün
- maliyyələşdirməni təmin etmək məqsədi ilə
- kreditləşməni stimullaşdırmaq məqsədi ilə
- kommersiya banklarına xüsusi ehtiyaclar üçün

446. Aşağıdakılardan hansı kreditin mənbəyinə aid deyil?

- bank krediti
- ✓ əmanətlər
- istehlak krediti
- düzgün cavab yoxdur
- kommersiya krediti

447. Bankın öz müştərisinə pula olan öhdəliyinin yerinə yetirilməsi haqqında zəmanət verməsi:

- bank məktubu
- bankın pul sənədi
- ✓ bank zəmanəti
- bank aktivləri
- bank öhdəliyi

448. Beynəlxalq bank vasitəsilə hansı əməliyyatlar həyata keçirilir?

- beynəlxalq kredit, ticarət və hesablaşma əməliyyatları
- ✓ beynəlxalq ticarət, kredit, hesablaşma və valyuta əməliyyatları
- beynəlxalq ticarət və kredit əməliyyatları
- beynəlxalq ticarət, kredit və valyuta əməliyyatları
- beynəlxalq ticarət və valyuta əməliyyatları

449. Dövlət tərəfindən kreditin yenidən bölgü funksiyası hansı məqsədlər üçün istifadə olunur?

- pul sistemini tənzimləmək məqsədi ilə

- ✓ istehsal və ərazi proporsiyalarını tənzimləmək məqsədi ilə
- pul və istehsal proporsiyalarını tənzimləmək məqsədi ilə
- ərazi və pul proporsiyalarını tənzimləmək məqsədi ilə
- regional və pul proporsiyalarını tənzimləmək məqsədi ilə

450. Aşağıdakılardan hansı kredit mexanizminin quruluşuna aid deyil?

- kreditləşmənin obyektləri
- ✓ bank hesablarında vəsaitlərin toplanması
- kredit proqnozlaşdırılması
- düzgün cavab yoxdur
- kredit planlaşması

451. Aksioner və ehtiyat kapitalı, eləcə də bölünməyən mənfəət bankın hansı vəsaitini formalaşdırır:

- borc vəsaitlərini
- ✓ şəxsi vəsaiti
- cəlb olunmuş vəsaiti
- depozit vəsaitlərini
- borc vəsaitlərini

452. Məcburi ehtiyatların norması necə müəyyənləşir:

- nağd pul qoyuluşlarının həcminə görə
- ✓ depozitlərin həcminə müvafiq faizlə
- pul qoyuluşlarının sığorta dərəcəsi
- düzgün cavab yoxdur
- pul qoyuluşlarının növünə görə

453. Kredit təşkilatlarının özlərinin cari borclarının yerinə yetirə bilmədiyi vəziyyət:

- istehsalçı böhranı
- ✓ likvidlik böhranı
- alıcılıq qabiliyyəti böhranı
- istehlakçı böhranı
- tədiyə balansının böhranı

454. M2 + depozit sertifikatları + dövlət qiymətli kağızları:

- pul aqreqatı M2
- ✓ pul aqreqatı M3
- pul aqreqatı M0
- pul aqreqatı L
- pul aqreqatı M1

455. Qısamüddətli dövrdə fiskal siyasətin xarici balansə yekun təsiri bir çox hallarda:

- səmərəli pul-vergi siyasətindən asılıdır
- ✓ kapitalın mobillik dərəcəsi
- ticarət balansının defisitliyindən asılıdır
- ticarət balansının profisitliyindən asılıdır
- faiz dərəcələrinin səviyyəsindən asılıdır

456. Aşağıdakı hansı vergi növü birbaşa vergiyə aid deyil?

- fiziki şəxslərdən gəlir vergisi
- ✓ əlavə dəyər vergisi
- gəlir vergisi
- mənfəət vergisi
- əmlak vergisi

457. Aşağıdakı hansı vergi növü dolayı vergiyə aid deyil?

- əlavə dəyər vergisi
- ✓ mənəfat vergisi
- satışdan vergi
- aksizlər
- gömrük rüsumları

458. Dövlət büdcəsinin defisiti aşağıdakılardan hansının hesabına maliyyələşdirilə bilər:

- qızıl ehtiyatdan vəsaitin ayrılması hesabına
- ✓ əlavə vergilərin daxil olmasından
- pul emissiyası hesabına
- dövlət müəssisələrinin mənəfatı hesabına
- müəssisənin rentabelliyyəsinin artması hesabına

459. Vergi dərəcəsi həcmi ilə büdcəyə vergi daxilolmaları həcmi arasında əlaqəni nümayiş etdirən əyri:

- Valras əyrisi
- ✓ Laffer əyrisi
- Engel əyrisi
- Lorens əyrisi
- Filips əyrisi

460. M1 + əhalinin əmanət banklarında olan müddətli depozitləri:

- pul aqreqatı L
- ✓ pul aqreqatı M2
- pul aqreqatı M1
- pul aqreqatı M3
- pul aqreqatı M0

461. Dövlət bölməsi iqtisadi sistemin digər elementləri ilə üç vasitə ilə əlaqədardır. Bunlar hansılardır:

- vergi vasitəsilə, büdcə vasitəsilə, istiqrazlar vasitəsilə
- ✓ istiqrazlar vasitəsilə, pul vəsaitləri və büdcə vasitəsilə
- büdcə vasitəsilə, dövlət alışı və istiqrazlar vasitəsilə
- düzgün cavab yoxdur
- pul vəsaitləri, vergi vasitəsilə

462. Hansı müddətdə dövlət büdcəsinin tələblərinin yerinə yetirilməsi həyata keçirilir?

- büdcəsinin planlaşdırılması
- ✓ büdcə ili
- büdcənin təsdiqi
- büdcənin müəyyələşdirilməsi
- büdcənin təsdiq vaxtı

463. Mərkəzi Bank tərəfindən keçirilən sterilizasiya siyasətinin məqsədi:

- tədiyyə balansının defisiti şəraitində pul təklifini azaltmaq
- ✓ valyuta ehtiyatlarının artımı şəraitində pula olan təklifin artırılması
- tədiyyə balansının defisiti şəraitində daxili kreditlərin azaldılması
- düzgün cavab yoxdur
- valyuta ehtiyatlarının azaldılması şəraitində daxili aktivlərin artırılması

464. Aksizlər, əlavə dəyərdən vergi, mülkiyyətdən vergi, lisenziya ödəmələri və gömrük haqları hansı vergi növünə aid edilir:

- əlavə dəyər vergisinə

- mülkiyyətdən vergiyə
- √ dolaylı vergilərə
- birbaşa vergilərə
- mənfəətdən vergiyə

465. Aşağıdakılardan hansılar M2 aqreqatına aid deyil:

- bank sistemində olmayan nəğd pul
- √ qısamüddətli dövlət istiqrazları
- çek depozitləri
- çox da olmayan əmanətlər qoyuluşu
- veksəl ödəmələri

466. Bank aktivlərinə aiddir:

- nağd pul, əmlak və səhmlər
- √ nağd pul, əmlak və ehtiyatlar
- nağd pul, səhmlər və tələb olunanadər əmanətləri
- düzgün cavab yoxdur
- tələb olunanadər əmanətləri, səhmlər və ehtiyatlar

467. Müqavilənin valyuta şərtlərinə alternativ seçilmə hüququ nədir:

- valyuta şərti
- valyuta hüququ
- valyuta sərbəstliyi
- √ Valyuta opsiyonu
- valyuta sazişi

468. Deviz bazarında tələb və təklifin qarşılıqlı fəaliyyəti nəticəsində formalaşan valyuta kursu:

- tənzimlənən valyuta kursu
- müəyyənləşmiş valyuta kursu
- beynəlxalq valyuta kursu
- müvazinətli valyuta kursu
- √ üzən valyuta kursu

469. Dövlətin tənzimlənməyən deviz (valyuta) bazarında milli valyutanın kursu hansı mexanizmin vasitəçiliyi ilə müəyyənləşir?

- tələbat-təklif
- gəlirlərin səviyyəsi
- investisiyaların həcmi
- √ tələb və təklifin
- tələbat-tələb

470. Yalnız bir ölkə daxilində tətbiq edilən valyuta:

- yerli valyuta
- kollektiv valyuta
- qismən çevrilən valyuta
- √ çevrilməz valyuta
- çevrilən valyuta

471. İşlənmə qaydasına görə valyutanın növləri:

- tam və çevrilməz valyuta
- √ tam, qismən və çevrilməz valyuta
- tam çevrilən valyuta
- qismən və çevrilməz valyuta
- tam və qismən çevrilən valyuta

472. Adətən geniş yayılmış üçüncü valyutaya münasibətdə valyuta kursunun iki valyuta kursu əsasında hesablanması necə müəyyən olunur:

- √ “kros” kursu
- “spot” kursu
- alıcı kursu
- satıcı kursu
- “Forvard” kursu

473. Maraqlı olan ölkələrin beynəlxalq razılıq nəticəsində öz ölkələrinin valyutalarının mübadiləsinin nisbətini tənzimləmək məqsədi ilə müəyyən səviyyədə və müəyyən proporsiyalar həddində həyata keçirdiyi kurs:

- tənzimlənən valyuta kursu
- beynəlxalq valyuta kursu
- üzən valyuta kursu
- √ mütləq müəyyənləşdirilmiş valyuta kursu
- müvazientli valyuta kursu

474. Əmtəə və xidmətlərin ixrac və idxalını maneəsiz həyata keçirən ölkələrin iqtisadiyyatı:

- gizli iqtisadiyyat
- bağlı iqtisadiyyat
- qapalı iqtisadiyyat
- ənənəvi iqtisadiyyat
- √ açıq iqtisadiyyat

475. Qiymətin dəyişməsi ilə ÜMM dəyişməsinə xarakterizə edən göstərici:

- pərakəndə qiymətlər
- transfert xərclər
- qiymət dərəcəsi
- √ qiymət defilyatoru
- qiymət səviyyəsi

476. Beynəlxalq kredit bazarında istifadə olunan xüsusi növ qiymətli kağız:

- avrokredit
- istiqraz vərəqəsi
- avroistiqraz
- √ varrat
- avrovalyuta

477. Şirkətlər tərəfindən öz debitor borclarının idarə edilməsi hüququnun banka verilməsi necə adlanır:

- √ faktoring
- fors major
- fiziki şəxs
- hüquqi şəxs
- lizing

478. Pul təklifinin həcmnin göstəriciləri necə adlanır:

- pul kütləsi
- pul təklifi multiplikatoru
- pul likvidliyi
- √ pul aqreqları
- pul multiplikatoru

479. Nağd pulların dəyərlərini itirmədən sürətlə aktivə çevrilmə qabiliyyəti necə adlanır:

- pulun real həcmi
- bank rezervi
- pulun depozitə çevrilmə qabiliyyəti
- pul müvazinəti
- ✓ likvidlik

480. Fərz edək ki, pul təklifi və qiymət səviyyəsi daimidir. Onda pul bazarında gəlirin səviyyəsi artdığı şəraitdə:

- pula olan tələb azalacaq, faiz dərəcəsi artacaq
- pula olan tələb və faiz dərəcəsi azalacaq
- pula olan tələb və faiz dərəcəsi sabitdir
- ✓ pula olan tələb və faiz dərəcəsi artacaq
- pula olan tələb artacaq və faiz dərəcəsi aşağı düşəcək

481. Artıq kağız pulların tədaviyən çıxarılması ilə pul kütləsinin azaldılması necə adlanır:

- remissiya
- düzgün cavab yoxdur
- deflyasiya
- devalvasiya
- ✓ revalvasiya

482. Ölkədə əmtəə və xidmətlərin alqı-satqısını təmin edən, nəğd və nəğdsiz (ödəmə) formalarında olan pul vəsaitlərinin (pul aqreqlərinin) məcmusu:

- pulsistemi
- pul bazası
- pula olan tələb
- ✓ pul kütləsi
- pul aqreqləri

483. Faizin bazar dərəcəsi o zaman azalacaq ki:

- investorlar arasında nikbinlik investisiya xərclərini artırır
- bütün cavablar düzgündür
- ev təsərrüfatlarının nəğd pula olan tələbi artacaq
- ✓ mərkəzi bank məcburi ehtiyatlar normasının azaldılması barəsində qərar qəbul edir
- neftin qiymətinin artması məcmu təklifin azalmasına gətirib çıxarır

484. Pul təklifinin artması nə zaman buraxılışı artıracaqdır:

- uzunmüddətli dövrdə
- düzgün cavab yoxdur
- nə qısamüddətli, nə də uzunmüddətli dövrlərdə
- ✓ qısamüddətli dövrdə
- həm qısamüddətli, həm də uzunmüddətli dövrlərdə

485. Pul təklifinin dəyişməsi daha çox nəyə təsir edir

- rifah halının səviyyəsinə
- dövlət xərclərinə
- ✓ investisiya xərclərinə
- dövlət büdcəsinin vəziyyətinə
- istehlak xərclərinə

486. «Ucuz pul» siyasəti nəyin artmasına gətirib çıxara bilər:

- investisiya xərclərinin
- ✓ bütün cavablar düzgündür
- dövlət büdcəsinin profisitinin

- düzgün cavab yoxdur
- istehlak xərclərinin

487. Əgər mərkəzi bank dövlət qiymətli kağızlarını satırsa, bu zaman onun məqsədi nədən ibarətdir:

- krediti daha əlçatan etmək
- ✓ məcmu tələbi azaltmaq
- faizin uçot dərəcəsinə azalmaq
- düzgün cavab yoxdur
- dövlət qiymətli kağızlarının əhali tərəfindən alınmasını çətinləşdirmək

488. Əgər iqtisadiyyatda inflyasiya varsa, mərkəzi bank nə etməlidir:

- məcburi ehtiyatlar normasını azaltmalıdır
- ✓ dövlət qiymətli kağızlarını satmalıdır
- faizin uçot dərəcəsinə azaltmalıdır
- pul təklifini artırmaq
- dövlət qiymətli kağızlarını almalıdır

489. Mərkəzi bank tərəfindən aparılan «ucuz pul» siyasəti nəyə gətirib çıxarır:

- kommersiya banklarının ehtiyatlarının ümumi həcmənin azalmasına
- ✓ dövlət qiymətli kağızlarının məzənnəsinin artmasına
- qiymətlərin ümumi səviyyəsinin azalmasına
- düzgün cavab yoxdur
- kommersiya bankları üçün müəyyən olunmuş məcburi ehtiyatlar normasının artmasına

490. Pulun təklifi o zaman artacaq ki:

- hər hansı bir şəxs avtomobil kompaniyasının istiqrazlarını alır
- ✓ mərkəzi bank əhalidən dövlət qiymətli kağızlarını alır
- əmtəə və xidmətlərin dövlət tədarükünün artması baş verir
- düzgün cavab yoxdur
- firma səhmlərini əhaliyə satır və əldə olunan vəsaiti yeni zavodun tikintisinə yönəldir

491. Monetar siyasət kim tərəfindən həyata keçirilir:

- hökumət
- ✓ mərkəzi bank
- prezident
- parlament
- maliyyə nazirliyi

492. Mərkəzi bank aşağıdakı funksiyalardan birini yerinə yetirmir:

- maliyyə çaxnaşmalarının qarşısının alınması
- ✓ əhalidən əmanətlərin qəbulu
- monetar siyasətin həyata keçirilməsi
- hökumətin bankiri
- pul kütləsinə nəzarət yolu ilə resursların tam məşğulluğunun və aşağı inflyasiyanın təmin olunması

493. Müasir şəraitdə mərkəzi bankın funksiyası hesab edilmir:

- ölkənin qızıl ehtiyatlarının qorunması
- ✓ kağız pulların qızılla dəyişdirilməsi
- kommersiya banklarına kreditlərin verilməsi
- pul emissiyası
- monetar siyasətin həyata keçirilməsi

494. Monetar siyasətin taktiki məqsədinə aşağıdakılardan biri aid deyil:

- milli valyutanın məzənnəsinə nəzarət
- ✓ faizin uçot dərəcəsinə nəzarət
- faizin bazar dərəcəsinə nəzarət
- düzgün cavab yoxdur
- pul kütləsinin həcminə nəzarət

495. Monetar siyasətin taktiki məqsədi kimi çıxış edir:

- faizin uçot dərəcəsinin tənzimlənməsi
- ✓ faizin bazar dərəcəsinin tənzimlənməsi
- komməriya banklarının ehtiyatlarının tənzimlənməsi
- vergi dərəcəsinin tənzimlənməsi
- məcburi ehtiyatlar normasının tənzimlənməsi

496. Monetar siyasət mərkəzi bankın aşağıdakılardan hansına təsirini nəzərdə tutmur:

- faizin uçot dərəcəsinin səviyyəsinə
- ✓ komməriya banklarının mənfəətinə görə vergi dərəcəsinə
- məcburi ehtiyatlar normasına
- düzgün cavab yoxdur
- açıq bazarda əməliyyatların həyata keçirilməsi yolu ilə komməriya banklarının ehtiyat həcmələrinə

497. Monetar siyasətin əsas alətləri kimi çıxış edir:

- dövlət xərcləri, vergilər və məcburi ehtiyatlar norması
- ✓ açıq bazarda əməliyyatlar, məcburi ehtiyatlar norması və faizin uçot dərəcəsi
- bank ehtiyatları, faiz dərəcəsi və pul təklifi
- pul təklifi, dövlət tədarükü və vergilər
- faizin uçot dərəcəsi, faizin bazar dərəcəsi və açıq bazarda əməliyyatlar

498. Monetar siyasətin aləti hesab olunmur:

- məcburi ehtiyatlar normasının tənzimlənməsi
- ✓ vergi dərəcələrinin dəyişdirilməsi
- məcburi ehtiyatlar normasının tənzimlənməsi
- açıq bazarda əməliyyatlar
- bütün sadalananlar monetar siyasətin alətləri hesab olunur

499. Məcburi ehtiyatlar normasının artması:

- komməriya banklarının həm aktivlərini, həm də passivlərini azaldır
- ✓ komməriya banklarının aktivlərini azaldır
- komməriya banklarının passivlərini artırır
- komməriya banklarının aktivlərini artırır
- firma və ev təsərrüfatlarının komməriya banklarındakı depozitlərini azaldır

500. Əgər mərkəzi bank məcburi ehtiyatlar normasını azaldırsa, onda:

- idxal ticarət balansının kəsirini azaldaraq artacaq
- ✓ firmalar daha çox avadanlıq və sənaye binaları alacaqlar
- dövlət büdcəsinin kəsiri artacaq
- əmanətlərin payı artacaq
- işsizliyin və inflyasiyanın səviyyəsi artacaq

501. Faizin uçot dərəcəsi nədir:

- banklar tərəfindən əhaliyə verdiyi kreditə görə faiz dərəcəsi
- ✓ mərkəzi bankın komməriya banklarına verdiyi kreditlərə görə faiz dərəcəsi
- bankların bir-birilərinə verdiyi kreditə görə faiz dərəcəsi

- mərkəzi bankın depozitlərə görə ödədiyi faiz dərəcəsi
- dövlət istiqrazlarına görə faiz dərəcəsi ilə xüsusi firmaların istiqrazlarına görə faiz dərəcəsi arasında fərkdir

502. Mərkəzi bank tərəfindən faizin uçot dərəcəsinin azaldılması pulun təklifini nəyin hesabına artıracaq:

- faizin banklararası dərəcəsinin artması
- ✓ bankların mərkəzi bankdan kreditlə əldə etdiyi ehtiyatların həcmnin artması
- bank multiplikatorunun artması
- bütün cavablar düzgündür
- ehtiyat normasının azalması

503. Əgər mərkəzi bank uçot dərəcəsinə artırırsa, onda bu addım ilk növbədə yönəlmişdir:

- komməriya banklarının ehtiyatlarının ümumi həcmnin artırılmasına
- ✓ komməriya banklarının ehtiyatlarının ümumi həcmnin azaldılmasına
- əhalinin əmanətlərinin həcmnin artırılmasının stimullaşdırılmasına
- dövlətin qiymətli kağızlarının kursunun yüksəldilməsinə
- mərkəzi bankın komməriya banklarına verdiyi ssudaların həcmnin artmasına

504. Əgər mərkəzi bank uçot dərəcəsinə azaldırsa, onda komməriya bankları:

- mərkəzi bankdan aldıqları borcları artırır, daha az kredit verirlər və pul kütləsini artırır
- ✓ mərkəzi bankdan aldıqları borcları artırır, daha çox kredit verirlər və pul kütləsini artırır
- mərkəzi bankdan aldıqları borcları azaldır, daha çox kredit verirlər və pul kütləsini azaldır
- düzgün cavab yoxdur
- mərkəzi bankdan aldıqları borcları azaldır, daha az kredit verirlər və pul kütləsini azaldır

505. Əgər mərkəzi bank uçot dərəcəsinə aşağı salırsa:

- pula olan tələb və faizin bazar dərəcəsi azalacaq
- ✓ pulun təklifi artacaq, faizin bazar dərəcəsi isə azalacaq
- pula olan tələb və faizin bazar dərəcəsi artacaq
- pulun təklifi və faizin bazar dərəcəsi artacaq
- həm pula olan tələb, həm onun təklifi, həm də faizin bazar dərəcəsi artacaq

506. Açıq bazarda dövlət qiymətli kağızlarının mərkəzi bank tərəfindən komməriya banklarına satılması:

- komməriya banklarının məcburi ehtiyatlarını artırır
- ✓ komməriya banklarının kredit üçün verə biləcəyi ehtiyatları azaldır
- faizin uçot dərəcəsinə artırır
- düzgün cavab yoxdur
- komməriya banklarının məcburi ehtiyatlarını azaldır

507. Əgər əhali nağd pul şəklində daha çox vəsait saxlamaq qərarına gələrsə, bu nəyin artmasına səbəb olacaqdır:

- qiymətlər səviyyəsinin
- ✓ faiz dərəcəsinin
- məşğulluğun
- ehtiyat normasının
- sərəncamda olan şəxsi gəlirin

508. Pul təklifi o halda azalır ki:

- insan komməriya bankdakı hesabına nağd pul köçürür
- ✓ insan komməriya bankdakı hesabından pul çıxarır
- insan komməriya bankından kredit alır
- insan qiymətli kağızları alır
- insan xaricdə daşınmaz əmlak əldə edir

509. Cari hesablardan nağd pulun çıxarılması:

- bank multiplikatorunu artırır
- ✓ pul təklifini azaldır
- pul kütləsini artırır
- birmənalı söyləmək mümkün deyil
- pulun dövretmə sürətini azaldır

510. Kommersiya bankları tərəfindən pulun yaradılması prosesi hansı andan başlayır:

- müştərinin bankdan aldığı krediti xərclədikdən
- vəsaitlərin bank hesabına daxil olduqdan
- birmənalı söyləmək mümkün deyil
- müştərinin aldığı krediti banka qaytardıqdan
- ✓ bank tərəfindən öz müştərisinə kredit verdikdən

511. Müasir şəraitdə bank multiplikatorunun kəmiyyəti:

- sıfırdan böyük, vahiddən isə kiçikdir
- ✓ həmişə vahiddən böyükdür
- vahiddən kiçikdir
- vahidə bərabərdir
- istənilən qiymətlər ala bilər

512. 100% ehtiyatlılıq sistemi zamanı bank multiplikatoru nəyə bərabərdir:

- 0.0
- ✓ 1.0
- 100.0
- düzgün cavab yoxdur
- 10.0

513. Kommersiya bankları tərəfindən pulun yaradılması qabiliyyəti nədən asılıdır:

- pulun dövretmə sürətindən
- ✓ əhalinin bankda pulun saxlaması həvəsindən
- pul kütləsinin həcmindən
- bütün cavablar düzgündür
- pul emissiyasının templərindən

514. Kommersiya bankının passivlərinə aid edilmir:

- bankın şəxsi kapitalı
- ✓ dövlət qiymətli kağızlar
- əmanət depozitləri
- müddətli depozitlər
- tələb olunanadək depozitləri

515. Kommersiya bankının aktivlərinə aid edilmir:

- xüsusi firmaların səhm və istiqrazları
- ✓ bankın şəxsi kapitalı
- dövlət qiymətli kağızlar
- düzgün cavab yoxdur
- nağd pul

516. Bankın faktiki ehtiyatları hansıların fərqi bərabərdir:

- depozitlərin və bankın kredit imkanlarının
- ✓ depozitlərin və verilən kreditlərin
- depozitlərin və icbari ehtiyatların

- düzgün cavab yoxdur
- icbari və məcburi ehtiyatların

517. Kommersiya bankları üçün məcburi ehtiyatlar norması nədən təsbit edilmiş faizdir:

- kreditlərdən
- ✓ depozitlərdən
- aktivlərdən
- düzgün cavab yoxdur
- dövlət istiqrazlarından

518. Qismən ehtiyatlılıq sisteminə uyğun olaraq kommersiya bankının verə biləcək kreditlərin maksimal miqdarı nəyə bərabərdir:

- depozitlər minus icbari ehtiyatlar
- ✓ depozitlər minus məcburi ehtiyatlar
- depozitlər minus faktiki ehtiyatlar
- faktiki ehtiyatlar minus depozitlər
- məcburi ehtiyatlar minus depozitlər

519. Tam ehtiyatlılıq sisteminə uyğun olaraq:

- kreditlər ehtiyatlara bərabərdir
- ✓ depozitlər ehtiyatlara bərabərdir
- depozitlər kreditlərə bərabərdir
- düzgün cavab yoxdur
- bank multiplikatoru sifıra bərabərdir

520. Müasir kommersiya bankları aşağıdakı əməliyyatlarla məşğul olurlar:

- əmanətlərin cəlb edilməsi
- ✓ banknotların buraxılması
- qiymətli kağızların saxlanması
- kreditlərin bir-birinə verilməsi
- müştərinin adından maliyyə əməliyyatlarının aparılması

521. İlk müasir tipli bank XV əsrdə harada yaradılmışdır:

- İngiltərədə
- ✓ İtaliyada
- Almaniya
- ABŞ-da
- Fransada

522. İlk xüsusi kredit təşkilatları harada yaranmışdır:

- Böyük Britaniyada
- ✓ Qədim Şərqdə
- müasir Avropada
- Azərbaycanda
- Qədim Yunanıstanda

523. Müxtəlif ölkələrin milli təsərrüfatlarının əməkdaşlıq etmək yolu ilə onların ya tam və yaxud qismən vahid halaslanması:

- iqtisadi tənzimlənmə
- iqtisadi mühit
- iqtisadi stimullaşdırma
- iqtisadi sistem
- ✓ iqtisadi inteqrasiya

524. Maliyyə münasibətləri nəyi əks etdirir?

- müəssisələrin pul vəsaitlərinin yaradılması üzrə münasibətləri
- dövlət büdcəsinin gəlirləri və xərcləri arasında olan münasibətləri
- pul vəsaitlərinin dövlətlə vətəndaşları arasında bölgüsü
- √ pul vəsaitləri fondunun yaradılması, bölgüsü və istifadəsi münasibətlərini
- dövlətlə müəssisələr arasında pul vəsaitlərinin bölgüsü münasibətlərini

525. Əhali qrupları arasında gəlirlərin bölgüsündəki bərabərsizliyi ölçmək üçün:

- Valras əyrisindən istifadə olunur
- Xiks əyrisindən istifadə olunur
- Filips əyrisindən istifadə olunur
- real əmək haqqı müəyyənləşdirilir
- √ Lorens əyrisindən istifadə olunur

526. İndeksasiya siyasəti bazar iqtisadiyyatının inkişaf etmiş ölkələrində nə vaxtdan tətbiq olunmağa başlamışdır?

- XIX əsrin birinci yarısından
- XX əsrin birinci yarısından
- XIX əsrin ikinci yarısından
- XIX əsrdə
- √ XX əsrin ikinci yarısından

527. Proqnozlaşdırılma baxımından inflyasiya:

- balanslaşdırılmış və qeyribalanslaşdırılmış
- düzgün cavab yoxdur
- məhdud və dünya inflyasiyası
- çaparaq, hiperinflyasiya
- √ gözlənilən, gözlənilməyən

528. Bazar iqtisadiyyatında inflyasiya bir qayda olaraq özünü aşağıdakı formada göstərir

- Mili valyutanın məzənnəsinin qalxması və ölkədə istehsal olunan malların kütləvi halda xaricə ötürülməsi
- düzgün cavab yoxdur
- İqtisadiyyatda defisit, mal və xidmətlərin keyfiyyətinin düşməsi, «qara» bazarın fəaliyyət göstərməsi
- √ Mal və xidmətlərin qiymətinin qalxması, mili valyutanın alıcılıq qabiliyyəti və məzənnəsinin düşməsi
- Bütün mal qrupları üzrə inzibati qiymətdə qoymada

529. Tələb inflyasiyası üçün xarakterikdir:

- düzgün cavab yoxdur
- əmtəə istehsalının həddən artıq olması
- mal və xidmətlər üzrə təklifin məcmu tələbi üstələməsi
- √ məcmu tələbin mal və xidmət təklifini üstələməsi
- ölkədə istehsal olunan mallara istehlakçıların tələbatının olmaması

530. C.M. Keynsə görə ölkədə səmərəli tələbi stimullaşdırmaq üçün lazımdır

- kredit faizini azaltmaq
- √ dövlət xərclərini artırmaq
- dövlət sifarişlərini azaltmaq
- vergi dərəcələrini yüksəltmək
- dövlət büdcəsini ixtisar etmək

531. C.Keyns fərz edirdi ki, investisiyaların miqdarı hər şeydən əvvəl növbətidən asılıdır:

- √ sərəncamda olan gəlirin miqdarından
- faiz dərəcəsindən
- gəlirin həcmindən

- kapitalın məhdud səmərəliliyindən
- qiymətlərin səviyyəsindən

532. Keynes modelinə uyğun olaraq, investisiyanın ən vacib amili:

- faiz dərəcəsinin səviyyəsi
- sərvətin miqdarı
- investorların əhvalruhiyyəsi və ümidləri
- ✓ milli gəlirin səviyyəsi
- düzgün cavab yoxdur

533. Milli gəlirin və tələbin yüksəlməsi səbəbindən artan investisiya necə adlanır:

- portfel investisiyalar
- birbaşa investisiyalar
- ✓ asılı investisiyalar
- sərbəst investisiyalar
- funksional investisiyalar

534. Qiymətlərin dəyişməz səviyyəsində məcmu tələbin dəyişməsinə hansı amillər təsir edir?

- investisiya xərclərində və xalis ixracda dəyişikliklər
- bütün cavablar düzgündür
- investisiya xərclərində dəyişikliklər
- ✓ xalis ixracda dəyişikliklər
- istehlak yönümlü xərclərdə dəyişikliklər

535. Xiks və Xansen tərəfindən işlənmiş əmtəə və pul bazarının qarşılıqlı asılılıq modeli hansıdır:

- “məcmu tələb-məcmu təklif” modeli
- “ford mustanq” modeli
- AD-AS modeli
- ✓ İS-LM modeli
- “gəlirlər-xərclər” modeli

536. Əmtəə bazarında tarazlıq əyrisidir.

- AS əyrisi
- bütün cavablar düzgündür
- LM əyrisi
- ✓ İS əyrisi
- AD əyrisi

537. Faizin bazar səviyyəsi xarici ekzogen dəyişəndir və əmtəə bazarının tarazlığından nisbi asılı olmayaraq pul bazarında təyin olunur:

- AD-AC modeli
- xarici dəyişən modellər
- İS-LM modeli
- ✓ AD-AC və keynsçi xaç modelləri
- daxili dəyişən modellər

538. Fərdi tarazlığı ayrı-ayrı əmtəələr üzrə tarazlıq kimi izah edib, ümumi tarazlığın bu tarazlıqların cəmi olduğunu qeyd edən nəzəriyyəçi:

- C.Klark
- L.Valras
- ✓ A.Marşal
- C.Robinson
- E.Çemberlin

539. Qiymət dəyişməz qaldıqda təklifə təsir edən amillər:

- tələb amili
- xərc amili
- ✓ qeyri-qiyəmət amilləri
- qiyəmət amili
- təklif amili

540. Artan kapitalla silahlanma və artan əmək məhsuldarlığı daimi kapitalverimi ilə müşayiət olunur. Bu:

- əməkqoruyucu ETP
- ETP kapitalqoruyucu tipi
- Xarroda görə ETP
- Xiksə görə ETP
- ✓ neytral ETP

541. Əmtəə və xidmətlər istehsalı ilə bağlı xərcləri və nəticələri əks etdirən dəyər və natural göstəricilər sistemini əks etdirən iqtisadi artım modeli:

- qarışıq model
- ikiamilli model
- çoxamilli model
- biramilli model
- ✓ universal model

542. Xarici bərc kapitalının cəlb olunması və qızıl valyuta ehtiyatları hesabına ödəniş balansının mənfi qalığının sistematik olaraq örtülməsi:

- likvidliyin böhranı
- valyuta böhranı
- alıcılıq qabiliyyətinin böhranı
- ✓ tədiyyə balansının böhranı
- istehsalçı böhranı

543. Milli təhlükəsizliyin tərkib hissəsi olan iqtisadi təhlükəsizliyin təmin olunması o şəraitdə artır ki:

- dinamik inkişaf şəraitində
- iqtisadi yüksəliş zamanı
- iqtisadi disproporsiyalar zamanı
- ✓ böhran fazasında
- təkrar istehsal şəraitində

544. Urbanizasiyanın meydana gəlməsinin, inkişaf edib global prosesə çevrilməsinin başlıca amillərindən biri:

- təbii resursların tükənməsi
- etnik çəkişmələr
- elmi-texniki gerilik
- ətraf mühitin qorunması
- ✓ elmi-texniki tərəqqi

545. İqtisadiyyata dövlətin müdaxiləsi aşağıdakı problemlərdən hansının ilk növbədə həlli üçün vacibdir?

- inflyasiyanın güclənməsinə yol verməmək
- düzgün cavab yoxdur
- azad rəqabətin təmini
- inhisarçılığın qarşısının alınması
- ✓ işgüzar fəallığı təmin etmək

546. Bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın tənzimlənməsi məqsədinə aid deyil:

- ✓ istehsal vasitələrinin inkişafının üstün artımı
- iqtisadi müvazinət

- istehlakin artımı
- iqtisadi artım
- iqtisadi sabitlik

547. C.M.Keynsin makroiqtisadi tənzimləmə nəzəriyyəsinin əsasını nə təşkil edir?

- ÜDM-in artırılması
- vergi dərəcələrinin artırılması
- gəlirlərin artırılması
- ✓ tələbin stimullaşdırılması
- səmərəli təklif

548. Dövlət xərcləri və vergi ilə bağlı tənzimləmə sistemi necə adlanır:

- maliyyə siyasəti
- iqtisadi tənzimləmə siyasəti
- pul-kredit siyasəti
- dövlət siyasəti
- ✓ fiskal siyasət

549. Dövlət tərəfindən iqtisadiyyatın idarə edilməsi prosesində öz məqsədlərinə nail olmaq üçün istifadə edilən strateji və taktiki tədbirlər:

- iqtisadiyyatın sahə və regional quruluşu
- iqtisadi proqramlaşdırma
- iqtisadiyyatın dövlət tənzimlənməsi
- ✓ dövlətin iqtisadi siyasəti
- dövlət proqramlaşdırılması

550. İqtisadiyyatın dövlət tənzimlənməsinin metodları hansılardır:

- məcburetmə və iqtisadi
- dolaylı və məcburi
- məqsədli və inzibati
- ✓ inzibati və iqtisadi
- rəqabətqabiliyyətlilik və inzibati

551. C.M.Keyns bazar konsepsiyasında tənzimləmə siyasət kimi nəyi əsas hesab etmişdi?

- xarici ticarət siyasətini
- qiymət siyasətini
- pul-kredit siyasətini
- ✓ büdcə-vergi siyasətini
- sosial siyasəti

552. Dünya birliyinin gələcək sosial-iqtisadi tərəqqisinin mövcud güclənməsinə zərər yetirə bilən təhlükə:

- xəstəliklər
- texniki tərəqqi
- suproblemi
- işsizlik
- ✓ ekoloji fəlakət

553. Klassik məktəbin xüsusiyyətlərinə aid deyil:

- azad rəqabət
- əmək dəyər nəzəriyyəsi
- ✓ iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi
- iqtisadi liberalizm
- iqtisadiyyatın öz-özünü tənzimlənməsi

554. İqtisadi inkişafın milli modelinin səmərəliliyini əks etdirən əsas istiqamətlərdən biri:

- ətraf mühitin qorunması
- vaxtdan istifadənin səmərəliliyinin yüksəldilməsi
- təhsil və səhiyyənin səviyyəsinin yüksəldilməsi
- urbanizasiya vəziyyətinin yaxşılaşdırılması
- ✓ iqtisadi artımın sürəti

555. Sərbəst iqtisadi zonaların tiplərindən biri hansıdır:

- transmilli korporasiyalar
- birgə müəssisələr
- kənd təsərrüfatı zonası
- emal sənayesi zonası
- ✓ iqtisadi və elmi-texniki inkişaf zonası

556. Maliyyə sisteminin subyektlərinə görə formaları:

- dövlətin valyuta ehtiyatları
- qeyri-dövlət mülkiyyətində olan müəssisələrin maliyyəsi
- sosial, əmlak və şəxsi sığorta fondları
- müxtəlif səviyyəli büdcələr
- ✓ dövlətin maliyyəsi, təsərrüfat subyektlərinin maliyyəsi, əhəlinin maliyyəsi

557. Hansı göstəricilərin dəyişməsi daha çox təklif inflyasiyasına səbəb olur:

- dövlət xərclərinin
- düzgün cavab yoxdur
- ✓ investisiyaların
- istehlakın
- vergilərin

558. Makroiqtisadi tədqiqatların metodu kimi çıxış edir:

- düzgün cavab yoxdur
- sosioloji
- abstraksiya metodu
- müqayisəli təhlil
- ✓ modelləşdirmə

559. Hansı sektor makroiqtisadi subyektlərə aid edilmir:

- düzgün cavab yoxdur
- sahibkarlıq sektoru
- dövlət sektoru
- ✓ rənd təsərrüfatı sektoru
- ev təsərrüfatları sektoru

560. Makroiqtisadi təhlilin obyektini kimi çıxış edir:

- düzgün cavab yoxdur
- iqtisadi qanun
- iqtisadi proses
- ✓ iqtisadi sistem
- iqtisadi münasibətlər

561. Makroiqtisadiyyat iqtisadi prosesləri hansı səviyyədə tədqiq edir:

- düzgün cavab yoxdur
- müəssisə

- istehsal sahələri
- √ milli iqtisadiyyat
- ayrıca bazarın

562. Ekstensiv inkişafda artım əsasən nəyin hesabına baş vermir:

- texniki səviyyə dəyişməz qalır
- istehsal amillərinin kəmiyyət baxımından çoxalması ilə
- istehsal sahələrinin genişlənməsi hesabına
- √ istehsalda yeni texnologiyaların tətbiqi ilə
- praktiki olaraq istehsalın səmərəliliyi dəyişmir

563. Aşağıdakı göstəricilərdən hansılar iqtisadi artımın amillərinə aiddir?

- məhsulların qiymətinin artması
- becərilən torpaqların həcmnin azalması
- √ işçilərin sayının artması, əmək məhsuldarlığının artması, becərilən torpaqların həcmnin azalması
- əmək məhsuldarlığının artması
- işçilərin sayının artması

564. İqtisadi artımın amillər üzrə modelləri:

- çoxamilli və ikiamilli model
- düzgün cavab yoxdur
- universal, bir və ikiamilli model
- √ ikiamilli, çoxamilli, universal model
- biramilli, universal və dördamilli model

565. İqtisadi artımın dövlət tənzimlənməsi nəzəriyyələrinə aid deyildir:

- keynsçi nəzəriyyəsi
- √ klassik nəzəriyyə
- neokeynsçi nəzəriyyəsi
- monetarist nəzəriyyə
- neoklassik nəzəriyyə

566. Aşağıdakı göstəricilərdən hansılar iqtisadi artıma dövlət təsiri kimi çıxış edir?

- ixtisaslaşma
- iqtisadi artım
- vergi sisteminin təkmilləşməsi
- kadr hazırlığına dövlət xərcləri
- √ elmi-texniki tədqiqatın stimullaşdırılması

567. İqtisadi artımın inkişaf meyllərindən və nisbətlərindən asılı olaraq onun intensiv tipinin formaları hansılardır:

- resursların qənaətli formada istifadəsi
- fondtutumlu, fondverimli
- resursqoruyucu, xərclərin səmərəliliyi
- √ fondtutumlu, resursqoruyucu, fondaneytral
- əməktutumlu, fondaneytral, resursqoruyucu

568. Aşağıdakılardan biri iqtisadi artımın amillərinə daxil deyil:

- √ intensiv artım
- təbii resursların kəmiyyət və keyfiyyəti
- əsas kapitalın həcmi
- artan resursların səmərəli bölgüsü
- texniki tərəqqi

569. Aşağıdakılardan hansı iqtisadi artımın təklif amillərinə daxil deyildir?

- iqtisadi resurslar
- əmək resursları
- məcmu xərclər
- ✓ əsas kapitalın həcmi
- təbii resurslar

570. İqtisadi artımın əsas məqsədi:

- sərbəst vaxtın və investisiyanın artırılması
- iqtisadi artımı keyfiyyətcə yaxşılaşdırmaq
- kapitalın investisiyalaşdırılması
- investisiyanın həcmnin artırılması insan
- ✓ əhalinin maddi rifahının yüksəldilməsi, iqtisadi təhlükəsizliyin təmin olunması

571. İqtisadi artımın optimal məqsədi:

- geniş təkrar istehsalın sabit artım tempi
- milli iqtisadiyyatın inkişafı
- müəssisələrin inkişafı
- ✓ bütün əhalinin həyat səviyyəsinin artması
- kənd təsərrüfatının inkişafı

572. İqtisadi artım nədir?

- bank faizlərinin aşağı salınması, istehsalı genişləndirmək
- istehsal amillərinin sahələr arasında bölgüsü
- resursların sahələr arasında bölgüsü
- ✓ real ÜMM-in mütləq həcmnin və adambaşına düşən real ÜMM-in artımı
- amortizasiya ayırmaları hesabına istehsalı genişləndirmək, ÜDM-in amillərinin kəmiyyətinin saxlanması

573. İnkişaf etmiş ölkələrdə iqtisadi artımın ən mühüm səbəbi nədir:

- pul-kredit və fiskal siyasətin həyata keçirilməsi
- ✓ istehsalda texnoloji dəyişikliklər
- istifadə olunan kapitalın həcmnin artırılmasıdır
- işçi qüvvəsinin ixtisas artımı
- düzgün cavab yoxdur

574. R.Solou modelində artımın əsası kimi çıxış edir:

- məhsulun artırılması
- düzgün cavab yoxdur
- qiymətlər səviyyəsinin artırılması
- ✓ əmək məhsuldarlığının artırılması
- məşğulluğun artırılması

575. İqtisadi artımın neoklassik təhlilinin aləti kimi çıxış edir:

- qiymətlər undeksi
- düzgün cavab yoxdur
- ex post təhlil
- ✓ istehsal funksiyası
- iqtisadi sistem

576. Antiböhran siyasəti tədbirlərinə aid edilmir:

- vergi dərəcələrinin tənzimlənməsi
- düzgün cavab yoxdur

- dövlət büdcəsinin dəyişdirilməsi
- əmək haqqının tənzimlənməsi
- ✓ xarici fəaliyyətin tənzimlənməsi

577. Böhran zamanı daha çox azalır:

- əmtəə və xidmətlərin dövlət tədarükü
- düzgün cavab yoxdur
- qiymətlərin səviyyəsi
- əmək haqqı
- ✓ sahibkarlıq gəliri

578. İqtisadi artımın alternativ xərclərinə aiddir:

- kapital veriminin azaldılması
- bütün cavablar düzgündür
- kapital veriminin artırılması
- ✓ cari istehlakın azaldılması
- ətraf mühitin çirklənməsi

579. İqtisadi artımın alternativ xərcləri nəyin azalması ilə bağlıdır:

- cari investisiyaların
- bütün cavablar düzgündür
- vergilərin
- ✓ cari istehlakın
- cari əmanətlərin

580. Əgər ölkə varlı və yüksək inkişaf etmişdirsə:

- onun insan kapitalına daha ehtiyacı yoxdur
- bütün cavablar düzgündür
- onun kasıb olması demək olar ki, mümkün deyil
- sürətli start effekti hesabına kapital daha məhsuldar olur
- ✓ kapital veriminin azalması nəticəsində ona yüksək artım tempini təmin etmək çox çətindir

581. Əgər ölkənin adambaşına düşən ÜDM-i çox aşağıdırsa:

- o kiçik ölkə sayılır
- düzgün cavab yoxdur
- ölkə daim nisbətən kasıb qalmağa məruzdur
- olsun ki, kapitalın artımı buraxılışa cüzi təsir göstərir
- ✓ sürətli start effekti hesabına nisbətən sürətlə inkişaf etmək imkanı var

582. Cənubu-Şərqi Asiyanın bir çox ölkələrində yüksək iqtisadi artım templərinin olması onunla bağlıdır ki:

- əvvəlki müharibələrdə qazandıqları qələbələr nəticəsində varlanmışlar
- düzgün cavab yoxdur
- həmişə varlı olub və varlı olaraq qalacaqlar ki, bu da “qar topası” adı almışdır
- ✓ ÜDM-in çox böyük hissəsini əmanətə və investisiyaya yönəldirlər
- onların zəngin təbii resursları vardır

583. Müsbət xarici effekt o zaman baş verir ki:

- bank yeni kompüter alır
- ✓ tələbə öz təhsil haqqını ödəyir
- avtomobil şirkəti yeni avadanlıq alır
- düzgün cavab yoxdur
- neft şirkəti neft yatağı olan sahəni icarəyə götürür

- 584.** Texnoloji biliklərin artması nə zaman baş verir:
- fermer daha məhsuldar traktor alır
 - ✓ fermer belə qərara gəlir ki, əkinin payızda deyil, yazda keçirmək daha yaxşıdır
 - fermer daha ixtisaslı işçini işə qəbul edir
 - düzgün cavab yoxdur
 - fermer öz oğlunu təhsil almağa kənd təsərrüfatı institutuna göndərir ki, o da təhsilini bitirdikdən sonra işləmək üçün fermaya qayıdır

585. Mis nəyə misal ola bilər:

- insan kapitalına
- ✓ təkrar olunmayan təbii resurslara
- təkrar olunan təbii resurslara
- texnologiyaya
- fiziki kapitalla

586. İntensiv iqtisadi artımın mənbəyi ola bilər:

- Xəzər dənizində neft yataqlarının kəşfi
- ✓ daha güclü kompüterdən istifadə
- iş həftəsinin azaldılması
- bütün cavablar düzgündür
- xam torpağın istifadə edilməsi

587. Aşağıdakılardan hansının artması məhsuldarlığın artmasına səbəb olur:

- bir işçiyə düşən insan kapitalının həcmi
- ✓ əməyin miqdarının
- bir işçiyə düşən təbii resursların miqdarının
- texnoloji biliklərin
- bir işçiyə düşən fiziki kapitalın həcmi

588. Sadalananlardan hansı əmək məhsuldarlığını artırır:

- texnoloji tərəqqi
- ✓ əhəlinin artım tempinin artması
- təbii resursların artması
- düzgün cavab yoxdur
- kapitalla silahlanmanın artması

589. Əmək məhsuldarlığının artmasına təsir göstərmir:

- texnoloji dəyişikliklər
- ✓ iş gününün uzadılması
- daha məhsuldar avadanlığın tətbiq edilməsi
- istehsalın təşkili səviyyəsi
- işçilərin təhsili və ixtisas səviyyələrinin artırılması

590. Aşağıdakılardan hansısının artması nəticəsində uzunmüddətli dövrdə adambaşına düşən real gəlirin artım tempi baş verəcək:

- tədaviyə alınmış pulun həcmi
- ✓ təhsilin səviyyəsinin
- şəxsi gəlir vergisinin
- düzgün cavab yoxdur
- istehlaka yönəldilən ÜDM-in payının

591. İqtisadi artımın ən mühüm səbəbi:

- iş vaxtının uzadılmasıdır
- ✓ istehsalda texnoloji dəyişikliklərdir

- dövlət tərəfindən monetar və fiskal siyasətin keçirilməsidir
- işçi qüvvəsinin ixtisasının artırılmasıdır
- istifadə olunan kapitalın həcmnin artırılmasıdır

592. Həyat səviyyəsi nə ilə sıx bağlıdır:

- işçilərin sayı ilə, çünki hər bir şey insanların əməyi ilə istehsal olunur
- ✓ məhsuldarlıqla, çünki gəlirin həcmi buraxılışın dəyərinə bərabərdir
- təbii resursların miqdarı ilə, çünki onlar istehsalı məhdudlaşdırırlar
- düzgün cavab yoxdur
- kapitalın həcmi ilə, çünki hər bir şey avadanlığın köməyi ilə istehsal olunur

593. İqtisadi artıma maneçilik törədən nə ola bilər:

- təhsilə və peşəkarlıq hazırlığa görə xərclər
- ✓ faiz dərəcəsinin artması
- elmi tədqiqatlara yönəldilən xərclər
- istehsal imkanlarının artması
- kapital ehtiyatının artması

594. Nəyin artması rifah səviyyəsinin yüksəldilməsinə gətirib çıxara bilər:

- əhalinin
- ✓ əmək məhsuldarlığının
- bankların sayının
- vergi dərəcələrinin
- işçi qüvvəsinin

595. AD-AS modelində iqtisadi artım necə təsvir edilə bilər:

- qısamüddətli məcmu təklif əyrisinin sola doğru sürüşməsi ilə
- ✓ uzunmüddətli məcmu təklif əyrisinin sağa doğru sürüşməsi ilə
- qısamüddətli məcmu təklif əyrisinin sağa doğru sürüşməsi ilə
- məcmu tələb əyrisinin sağa doğru sürüşməsi ilə
- məcmu tələb əyrisinin sola doğru sürüşməsi ilə

596. Rifah səviyyəsinin qiymətləndirilməsi üçün daha münasib göstərici hansıdır:

- nominal ÜDM
- ✓ adambaşına düşən real ÜDM
- adambaşına düşən nominal ÜDM
- adambaşına düşən nominal ÜDM-in artım tempi
- real ÜDM

597. Ölkənin iqtisadi potensialının ölçülməsi üçün daha münasib göstərici hansıdır:

- ✓ real ÜDM
- adambaşına düşən milli gəlir
- nominal ÜDM
- adambaşına düşən nominal ÜDM
- adambaşına düşən real ÜDM

598. Nəyin artması iqtisadi artımın əsas məqsədi kimi çıxış edir:

- iqtisadiyyatda kapital ehtiyatının
- ✓ əhalinin rifah halının
- əmanətlərin məcmu həcmnin
- düzgün cavab yoxdur
- ölkənin iqtisadi potensialının

599. İqtisadiyyatda iqtisadi artımı şərtləndirən keyfiyyət parametrlərinə hansı aid deyil

- istehsal amillərinin və istehsal münasibətlərinin təkmilləşdirilməsi
- ✓ əhalinin artımı
- İnfrastrukturun və xidmət sahələrinin inkişafı
- yeni texnologiyanın tətbiqi
- istehsalda əmək məhsuldarlığının artması

600. İqtisadi artımın nəticəsi aşağıdakılardan hansında birbaşa öz əksini tapmır

- ÜDM-in adambaşına düşən miqdarının artmasında
- ✓ ölkənin təbii sərvətlərində
- İstehsal olunan ümumi məhsulun həcmnin artmasında
- əmək məhsuldarlığının səviyyəsində
- əhalinin həyat səviyyəsinin yüksəlməsi və gəlirlərinin artmasında

601. Gömrük tariflərinin neçə növü var və hansılardır

- 2, qarışıq, xüsusi
- ✓ 3, advalor, spesfik, qarışıq
- 3, spesfik, qarışıq, üstəlik
- 1, advalor
- 1, qarışıq

602. Azad iqtisadi zona dedikdə əsasən nə başa düşülür:

- gömrük tarifləri tətbiq olunmayan ərazi
- ✓ xüsusi statusu olan, gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad olan ayrıca götürülmüş ərazi
- rüsumsuz anbar zonası
- rüsumsuz ticarət zonası
- müəyyən ölkənin muxtar ərazisi

603. QATT-ın əsasında hansı təşkilat yaradılmışdır?

- Ümumdünya Gömrük Təşkilatı
- ✓ Ümumdünya Ticarət Təşkilatı
- Beynəlxalq Valyuta Fondu
- Nyu-York Fond Birjası
- Ümumdünya Turizm Təşkilatı

604. Xarici ticarətin tənzimlənməsinin qeyri – tarif metodlarına hansı aiddir

- Aksiz vergiləri
- ✓ Kvotalaşdırma
- Əlavə dəyər vergisi
- İxrac rüsumları
- Gömrük rüsumları

605. Gömrük rüsumlarına cəlb edilərək, həmin rüsumların dərəcəsini əks etdirən sistemləşdirilmiş əmtəə siyahısına

- gömrük rüsumları deyilir
- aksiz vergisi deyilir
- əlavə dəyər vergisi deyilir
- gömrük tarifinin növü deyilir
- ✓ gömrük tarifləri deyilir

606. Görünməz əl ifadəsi məşhur iqtisadçılardan kimə məxsusdu

- Karl Marks
- ✓ Adam Smi

- Vasily Leontyev
- Milton Fridmen
- David Rikardo

607. Ölkə iqtisadiyyatının açıqlıq dərəcəsinin miqdar göstəricilərinə aiddi

- Təkrar ixracın həcm
- ✓ Xarici ticarət kvotası
- Daxili məcmu məhsu
- Təkrar idxalın həcm
- Məcmu milli məhsu

608. Aşağıdakılardan hansı gömrük tariflərinin məqsədlərinə aid deyil?

- ölkənin dünya iqtisadiyyatına effektiv inteqrasiyası üçün şərait yaradılması
- ✓ ölkədə xarici ticarət əmtəə axınlarının strukturu və dinamikasının inkişafının təmin edilməsi
- ölkə ərazisində idxal və ixracın, valyuta gəlirləri ilə xərclərinin rəasional nisbətinin saxlanması
- düzgün cavab yoxdur
- ölkəyə idxalın əmtəə strukturunun rasionallaşdırılması

609. Aşağıdakılardan hansı kvotaların növlərinə aid deyil ?

- miqdar kvotaları
- ✓ faiz kvotaları
- tarif kvotaları
- qlobal kvotalar
- fərdi kvotalar

610. Hən hansı ölkəyə silah və qabaqcıl texnologiyanın verilməsinə qadağan qoyulması necə adlanır:

- lisenziyalaşdırma
- ✓ embarqo
- kvotalaşdırma
- düzgün cavab yoxdur
- dempinq

611. İxrac kvotası nəyə deyilir?

- kapital axını
- ✓ ixracın ÜDM-a nisbəti
- ixracın milli gəlirə nisbəti
- düzgün cavab yoxdur
- idxalın ÜDM-a nisbəti

612. Müvazinət qiyməti və valyutanın bazar qiyməti – bu valyuta bazarında valyuta təklifinin mübadilə kursudur ki:

- qiymətli kağızların dəyərini müəyyənləşdirir
- ✓ ona olan tələbə bərabərdir
- onun qiymətini müəyyənləşdirir
- qiymətli kağızlar bazarını tənzimləyir
- maliyyə bazarını tənzimləyir

613. Maraqlı olan ölkələrin beynəlxalq razılıq nəticəsində öz ölkələrinin valyutalarının mübadiləsinin nisbətini tənzimləmək məqsədi ilə müəyyən səviyyədə və müəyyən proporsiyalar həddində həyata keçirdiyi kurs:

- beynəlxalq valyuta kursu
- ✓ mütləq müəyyənləşdirilmiş valyuta kursu
- müvazientli valyuta kursu
- tənzimlənən valyuta kursu
- üzən valyuta kursu

614. Açıq iqtisadiyyatda stabilləşmə siyasətinin strateji məqsədi:

- əmtəə və xidmətlərin beynəlxalq mübadiləsi
- √ “ikili tarazlıq” əldə etmək tam məşğulluq şəraitində ümumi tarazlıq
- cari ödənişlərin qalığı – xalis ixrac
- idxal-ixracın tarazlığı
- statistik hesabat – satış və maliyyə əməliyyatları

615. Dövlətlərarası və ya hökumətlərarası ticarət müqavilələri əsasında müəyyən edilən qiymətlər:

- tədavül qiymətləri
- √ kontrakt qiymətləri
- dünya qiymətləri
- ticarət qiymətləri
- müqavilə qiymətləri

616. Bir ölkəyə əmtəə gətirilməsinin və ya oradan çıxarılmasının qadağan edilməsi:

- gömrük qadağası
- √ embarqo
- realizənin olmaması
- vergi qadağası
- bonus

617. Beynəlxalq əmək bölgüsünün ən mühüm formaları və əsas elementləri:

- təmərküzləşmə və mərkəzləşmə
- √ ixtisaslaşma və kooperasiyalaşdırma
- mərkəzləşmə və ixtisaslaşma
- kooperasiyalaşdırma və mərkəzləşmə
- təmərküzləşmə

618. Müxtəlif ölkələrin fiziki və hüquqi şəxsləri arasında mövcud olan təsərrüfat əlaqələri:

- beynəlxalq əmək bölgüsü
- beynəlxalq inteqrasiya
- kapitalın beynəlxalq hərəkəti
- ölkənin beynəlxalq investisiya mövqeyi
- √ beynəlxalq iqtisadi münasibətlər

619. Ticarət, xidmətlər və transfertlər balansının məcmusu tədiyyə balansının:

- cari hesabıdır
- ölkənin xalis eksportudur
- pul daxilolmalarıdır
- √ saldosudur
- valyuta ehtiyatıdır

620. Dünya bazarının hansı formaları fəaliyyət göstərir?

- iş qüvvəsi və əmtəə bazarı
- valyuta və xidmət bazarı
- beynəlxalq valyuta-kredit bazarı
- √ beynəlxalq əmtəə və xidmətlər bazarı
- pul və xidmətlər bazarı

621. Dünya bazarında reallaşan əmtəələrin dəyərinin pulla ifadəsi:

- qiymət indeksi

- bazar qiymətləri
- tarazlıq qiymətləri
- istehlak səbəti qiyməti
- ✓ dünya qiymətləri

622. Xarici ticarətdə əmtəələrin mübadiləsi necə aparılır?

- ixrac üzrə
- daxili ticarət vasitəsilə
- beynəlxalq əlaqələr vasitəsilə
- idxal üzrə
- ✓ idxal və ixrac üzrə

623. Fiskal siyasət tədiyyə balansına aşağıdakı istiqamətlərdə təsir edir:

- idxal və ixracın nisbəti
- investisiya həcmi və faiz dərəcəsi
- idxal və ixracın həcmi
- ✓ gəlir səviyyəsi və faiz dərəcəsi
- vergi səviyyəsi və investisiya həcmi

624. Kapitala göstərilən xidmətin haqqını özündə əks etdirən xaricə ödənişlər, xaricdən dividend və faizlər əldə olunmasını əks etdirən balans:

- mühasibat balansı
- ticarət balansı
- xarici ticarət balansı
- tədiyyə balansı
- ✓ xidmət balansı

625. İqtisadiyyatın real sektoruna aid olan qrupları müəyyənləşdirin

- mənfəətli təşkilatlar, ev təsərrüfatı və dövlət müəssisəsi
- mənfəətli təşkilatlar və dövlət müəssisəsi
- dövlət müəssisəsi, ev təsərrüfatı, maliyyə institutları
- ✓ qeyri-maliyyə korporasiyası, ev təsərrüfatları, qeyri-mənfəətli təşkilatlar
- qeyri-maliyyə korporasiyası, ev təsərrüfatları, dövlət müəssisəsi

626. A.Smitin və D.Rikardonun beynəlxalq ticarətlə bağlı hansı fikirləri ziddiyyət təşkil edirdi?

- əmək məhsuldarlığının mütləq artırılması imkanı
- bəzi məhsulların az xərclə istehsalının faydalılığı
- məhsul istehsalı ilə əlaqədar nisbi xərclərin həcmnin azaldılması
- məhsul istehsalı ilə əlaqədar mütləq xərclərin həcmnin azaldılması
- ✓ azad xarici ticarətin zəruriliyi və məqsədyönlülüüyü

627. BMT-nin metodikası üzrə dünya ölkələrinin təsnifat göstəricilərindən biri:

- ümumi iqtisadi müvazinətin təmin olunması
- ixrac həcmi
- coğrafi amillər
- ✓ insan potensialının inkişafına görə ömür müddəti
- xarici borcun səviyyəsi

628. Burada fəaliyyət göstərən milli və xarici iqtisadi subyektlərin fəaliyyəti üçün güzəştli rejim yaradılır:

- arbitraj
- azad ticarət
- azad bazar
- açıq birja

✓ azad sahibkarlıq zonası

629. Xalis milli məhsul kəmiyyətə bərabərdir:

- bütün iqtisadi subyektlərin istehsal etdiyi son məhsulun bazar dəyərinə
- müəyyən dövrdə yaradılmış yeni dəyəərə
- xalis milli məhsul minus dolay vergilər
- son məhsulların bazar dəyərinə
- ✓ ümumi milli məhsul minus amortizasiya

630. Kəmiyyətə milli gəliri müəyyənləşdirin:

- ümumi milli məhsuldan amortizasiya çıxılır
- xalis milli məhsuldan əlavə dəyər vergisi çıxılır
- ümumi milli məhsuldan dolay vergilər çıxılır
- xalis milli məhsuldan birbaşa vergilər çıxılır
- ✓ xalis milli məhsuldan dolay vergilər çıxılır

631. Ölkənin inkişaf nəticələrinin yekununu qiymətləndirmək üçün hansı göstəricidən istifadə olunur:

- ümumi milli məhsul
- ümumi milli gəlir
- milli gəlir
- ✓ ümumi sərvət
- xalis milli məhsul

632. Yığım və istehlakın nisbəti, maddi və qeyri-maddi istehsal arasında nisbət:

- sahədaxili proporsiyalar
- ərazidaxili proporsiyalar
- ölkələrarası proporsiyalar
- ✓ ümumi iqtisadi proporsiyalar
- düzgün cavab yoxdur

633. Aşağıdakılardan hansı dünya təsərrüfatının subyektlərinə daxildir?

- dünya işçi qüvvəsi bazarı
- beynəlxalq valyuta sistemi
- beynəlxalq maliyyə-kredit sistemi
- dünya kapital bazarı
- ✓ dövlət və onun milli iqtisadiyyatı

634. Hökumətin, firmaların, ayrı-ayrı şəxslərin ölkədə istehsal edilən və başqa ölkədə satılması nəzərdə tutulan əmtəə və xidmət:

- renta
- ✓ ixrac
- varrant
- idxal
- kvota

635. Ölkədə daimi yeri (yaşayışı) olan, iqtisadi agent necə adlanır:

- korrespondent
- broker
- nümayəndə
- diler
- ✓ rezident

636. Ölkənin müəyyən dövr ərzində xarici iqtisadi əlaqələrinin vəziyyəti haqqında statistik hesabat harada əks olunur:

- idxal-ixrac balansında
- ticarət balansında
- statistik hesabatda
- ✓ tədiyə balansında
- mühasibat balansında

637. M.Fridman iqtisadiyyatın tənzimlənməsində hansı amilə üstünlük vermişdir?

- büdcə-vergiyə
- xarici iqtisadi
- sosial siyasətə
- qiymət siyasətinə
- ✓ pul-kreditə

638. Bazar iqtisadi sistemində dövlətin iqtisadi vəzifələrinə aid deyil:

- bazar sisteminin səmərəli fəaliyyətinə şərait yaradan ictimai mühitin və hüquqi bazanın təmin edilməsi
- iqtisadiyyatın sabitləşdirməsi
- gəlir və sərvətlərin yenidən bölgüsü
- ✓ istehsal olunmuş məhsulların bölgüsünü həyata keçirmək
- rəqabətin qorunub saxlanması

639. Dünya təsərrüfatının strukturuna bunlardan hansı daxildir?

- elmi-texniki tərəqqinin sürətli inkişafı
- tədiyyə balansının təmin olunması
- məhsuldar qüvvələrlə istehsal münasibətləri arasında olan ziddiyyətlərin həlli
- mülkiyyətin iqtisadi reallaşması
- ✓ transmilli korporasiyalar

640. Real sərvət effektinin müəllifi kimdir:

- Menkyu
- Smit
- Fişer
- Keyns
- ✓ Piqo

641. Proteksionizm nədir:

- xarici ticarət tədbirlərinin həyata keçirilməsi
- düzgün cavab yoxdur
- bazarın sərhədlərinin genişləndirilməsi, kütləvi istehsalın və müsbət effektin alınması üçün baza
- istehsalın mənfəətinin artırılması üçün beynəlxalq ixtisaslaşmadan istifadə imkanı
- ✓ milli iqtisadiyyatın tanınmış subyektlərini müdafiə edən xarici ticarətin tənzimlənməsinin nəzəriyyəsi və praktikası

642. Ölkələrin xarici ticarət siyasətinin istiqaməti kimi sərbəst ticarət:

- milli iqtisadiyyat subyektlərini dəstəkləyir
- düzgün cavab yoxdur
- beynəlxalq gərginlik zamanı iqtisadi təhlükəsizliyin qorunması üçün istifadə olunur
- ✓ dünya bazarında yerli istehsalçılar arasında rəqabət proseslərini stimullaşdırır
- ETT-nin nəticəsində yaranmış yeni sahələri müdafiə edir

643. Xarici ticarət dövryyəsinin ÜDM-a nisbətən elastiklik əmsalı nəyi göstərir:

- idxala tələbin elastikliyi
- idxala təklifin elastikliyi
- ixraca təklifin elastikliyi
- ✓ milli iqtisadiyyatın açıqlığının meyarı

- ixraca tələbin elastikliyi
- 644.** Açıq iqtisadiyyatın təhlili zamanı istifadə olunan, idxalla ÜDM və idxalla daxili istehlak arasındakı nisbəti ifadə edən göstərici:
- xarici ticarət dövriyyəsinin həcmi
 - düzgün cavab yoxdur
 - ölkə idxalının həcmi
 - xarici ticarət kvotası
 - ✓ idxal kvotası
- 645.** İqtisadiyyatın açıqlıq dərəcəsini təhlil etmək üçün iqtisadiyyatın inkişafının hansı əsas göstəricisindən ilk növbədə istifadə olunur:
- idxal kvotasından
 - ixrac kvotasından
 - bütün cavablar düzgündür
 - əhalinin hər nəfərinə düşən ixracın həcmindən
 - ✓ xarici iqtisadi kvotadan
- 646.** Kiçik açıq iqtisadiyyat kapitalın tam mobilliyi ilə hansı modelin köməyi ilə təhlil olunabilir:
- Keyns modeli
 - Valras modeli
 - Kobb-Duqlas modeli
 - ✓ Mandella-Fleminq modelini
 - Paase-Fişer modeli
- 647.** Beynəlxalq ticarətin istənilən iştirakçısı elə məhsulların ixracına çalışmalıdır ki, onların istehsalında həmin ölkə tərəf müqabillərinə nisbətən üstünlüyə malik olduğu istehsal amillərindən intensiv istifadə etsin konsepsiyasının müəllifləri:
- Smit-Olin
 - Smit-Rikardo
 - Rikardo-Olin
 - Olin-Leontyev
 - ✓ Xekşer-Olin
- 648.** Ölkənin xalis ixracı, yəni cari əməliyyatlar üzrə müsbət saldo göstərir ki:
- ölkə xarici ölkəyə veriləcək kredit faizini artırır
 - ölkəni xaricdən alacağı kredit faizi təmin etmir
 - ölkə xarici investisiya qoyuluşunu planlaşdırır
 - ✓ ölkə xarici ölkələrdə investisiyaların artırır
 - ölkə xarici ölkəyə investisiya qoyuluşunu azaldır
- 649.** Şəxsi gəlirdən fərdi vergilərin ümumi məbləğinin çıxılması yolu ilə müəyyənləşən gəlir:
- şəxsi gəlir
 - sahibkar gəliri
 - düzgün cavab yoxdur
 - dövlət büdcəsinə keçən gəlir
 - ✓ sərəncamda qalan gəlir
- 650.** Xarici müvazinət dəyişikliklərinin daxili müvazinətdə əks olunmasını ifadə edən model:
- daxili tarazlıq modeli
 - xarici tarazlıq modeli
 - ✓ daxili-xarici tarazlıq modeli
 - daxili-orta tarazlıq modeli
 - xarici-orta tarazlıq modeli
- 651.** E.Xekşer və B.Olin ölkələr arasında həm əmtəələrin, həm də istehsal amillərinin yerdəyişməsini çətinləşdirən məhdudiyyətləri:

- ✓ mənfi qiymətləndirildilər
- ədalətli hesab edirdilər
- bank faizlərinin qalxacağını söyləyirdilər
- idxal və ixracın zəifləməsi kimi qəbul edirdilər
- ölkəyə investisiya qoyuluşlarının çətinləşəcəyini bildirirdilər

652. Valyutanın deviz və dəyişmə kursu özündə birləşdirir:

- maliyyə hesabını
- valyuta planını
- ✓ valyuta kursunu
- investisiya gəlirini
- kapital hesabını

653. Beynəlxalq ticarəti şərtləndirən amillərdən biri:

- ✓ yerli istehsalın kifayət etməməsi
- beynəlxalq iqtisadi inteqrasiya prosesi
- dünya iqtisadiyyatının strukturu
- daxili bazarın stabil inkişafının təmin olunması
- kapitalın beynəlmilləşməsi

654. Valyuta daxil olmalarının valyuta ödənişlərinə nisbətən artması, tədiyə balansında hansı vəziyyəti izah edir?

- passiv
- bütün cavablar düzgündür
- ✓ aktiv
- taraz
- balanslaşdırılmış

655. Tədiyə balansının saldusunun ödənilməsi əməliyyatları balansın hansı maddəsində əks olunur?

- əsas
- bütün cavablar düzgündür
- balanslaşdırılmış
- ✓ balanslaşdırılmış
- ləğv edilmiş

656. Hansı tədiyə balansında milli valyutanın revolvasiyası tətbiq edilir?

- ölçülmüş olduqda
- balanslaşdırılmış olduqda
- düzgün cavab yoxdur
- ✓ aktiv olduqda
- balans passiv olduqda

657. Valyuta ödənişləri valyuta daxil olmalarından artıq olduqda tədiyə balansının vəziyyəti necə olur?

- aktiv
- düzgün cavab yoxdur
- tarazlaşmış
- ✓ passiv
- balanslaşdırılmış

658. Tədiyə balansı üçün mənfi saldo nə zaman xarakterikdir?

- balanslaşdırılmış olduqda
- düzgün cavab yoxdur
- ixrac yönümlü olduqda

- ✓ passiv olduqda
- balans aktiv olduqda

659. Bir ölkənin başqa bir ölkəyə valyuta daxil olmaları və ödənişləri nisbətini əks etdirən balans necə adlanır?

- ixrac
- ✓ tədiyə
- ticarət
- idxal
- hesablaşma

660. Borc faizi kimdən kimə gedir?

- Qarantıya edəndən zəmanətçiyə
- ✓ Borcalandan kreditora
- Borcalandan kredit qarantıya edənə
- Kreditordan borcalana
- Kreditordan hökumətə

661. O hansı valyuta məzənnəsidir ki, həmin məzənnə bazarda tələb və təklif əsasında müəyyənləşdirilir?

- “üzən” valyuta məzənnəsi
- ✓ tərəddüd edən
- qapalı
- düzgün cavab yoxdur
- qeyda alınan

662. Devolvasiya dedikdə başa düşülür:

- pul vahidinin qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin yüksəlməsi
- ✓ pul vahidinin qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin aşağı düşməsi
- ölkədə mövcud olan qiymət miqyasının iriləşməsi
- düzgün cavab yoxdur
- qiymətdən düşmüş pul vahidlərinin ləğv edilib yenisi ilə əvəz olunması

663. Hansı valyuta məhdudiyət olmadan istənilən xarici valyutaya dəyişdirilir

- qismən konvertasiya olunan
- ✓ sərbəst konvertasiya olunan
- qapalı valyuta
- düzgün cavab yoxdur
- konvertasiya olunmayan

664. Milli valyutanın məzənnəsi aşağı düşəndə nə baş verir?

- milli məhsulların dünya bazarında rəqabət qabiliyyətliliyi azalır
- ✓ milli məhsullarının dünya bazarında rəqabət qabiliyyətliliyi artır
- ölkədə ixrac yönümlü istehsal sahələrinin stimulları azalır
- əhalinin real gəlirləri artır.
- idxal məhsullarının ölkədə rəqabət qabiliyyətliliyi artır

665. Xarici iqtisadi fəaliyyətdə ixracatçı üçün valyuta riski nədən ibarətdir?

- milli valyutanın məzənnəsinin aşağı düşməsindən
- ✓ milli valyutanın məzənnəsinin qalxmasından
- ixrac olunan mallara tələbatın artmasından
- xarici valyutanın qiymətinin qalxmasından
- xarici bazarlarda əmtəələrin qiymətlərinin qalxmasından

666. Beynəlxalq likvidlik hansı funksiyanı yerinə yetirmir

- Likvid ehtiyatların formalaşdırılması vasitəsi
- ✓ İxracın stimullaşdırılması vasitəsi
- Valyuta müdaxiləsi vasitəsi
- Valyuta bazarının tənzimlənməsi vasitəsi
- Beynəlxalq ödəmə vasitəsi

667. Tədiyə balansının tərtib edilməsi üzrə BVF tərəfindən təklif olunan sxem neçə maddəni daxil edir?

- 180.0
- ✓ 112.0
- 66.0
- 120.0
- 82.0

668. Tədiyə balansının tənzimlənməsində hansı metoddan istifadə edilmir:

- Mübadilə məzənnəsinin dəyişdirilməsi
- ✓ İnflyasiya
- Mərkəzi Bankın faiz dərəcəsinin dəyişdirilməsi
- Valyuta ehtiyatlarının diversifikasiyası
- Deflyasiya

669. Dünya valyuta sisteminin əsas elementləri sırasına aşağıdakılardan hansı aiddir:

- Rəsmi qızıl-valyuta ehtiyatlarının tərkibi
- ✓ Beynəlxalq hesablaşmaların formaları
- Milli valyutanın pariteti və valyuta məzənnəsinin formalaşması mexanizmi
- Milli valyuta bazarı və qızıl bazarı rejimi
- Valyuta məhdudiyətlərinin mövcudluğu

670. Müəyyən bir ölkənin pul vahidinin digər ölkənin pul vahidində və ya beynəlxalq hesablaşma valyuta vahidlərində ifadə edilmiş qiyməti necə adlanır

- Valyuta sabitliy
- ✓ Valyuta məzənnə
- Valyuta balans
- Valyuta mövqey
- Valyuta pariteti

671. Tədiyə balansı bir termin kimi ilk dəfə hansı iqtisadçı tərəfindən dövriyyəyə daxil edilmişdir?

- Leon Valras
- ✓ Con Stüart Mil
- David Rikardo
- Milton Fridmen
- Vasiliy Leontyev

672. Tədiyyə balansının aşağıdakı hesablarından biri həm də tarazlaşdırıcı əməliyyatlar hesabı adlanır:

- Xidmət idxalı və ixracı hesab
- ✓ Rəsmi rezervlər hesab
- Kapital hesabı
- Statistik fərqlər hesab
- Cari əməliyyatlar hesabı

673. Tədiyyə balansına hansı amil birbaşa təsir göstərmir

- real ÜDM-in dəyişmə
- ✓ dövlətin daxili istehsalı subsidiyalaşdırması siyasət

- faiz dərəcələrinin nisbi səviyyə
- valyuta kursu
- inflyasiyanın nisbi temp

674. Xarici valyuta ilə ifadə olunan istənilən ödəniş vasitəsi:

- EKYU adlanır
- ✓ deviz adlanır
- Dövrüyyə vəsaiti adlanır
- düzgün cavab yoxdur
- Ehtiyat valyutası adlanır

675. Müasir dövrdə valyuta kursu:

- Sikkə paritetinə əsəslənir
- ✓ valyuta paritetinə əsaslanır
- Qızıl paritetə əsəslənir
- düzgün cavab yoxdur
- Dollara əsaslanır

676. Tədiyyə balansının cari əməliyyatlar hesabı bölməsində belə bir maddə yoxdur:

- qeyri-monetar qızıl
- düzgün cavab yoxdur
- əmtəələrin ixraji və idxalı
- ✓ maliyyə xidmətləri
- Emal üçün nəzərdə tutulmuş məhsullar

677. Valyuta riski deyəndə nə başa düşülür?

- mülkiyyətin xarici şirkətin əlinə keçməsi
- tam müflisləşmə
- müəssisənin filiallarının bağlanması
- müəssisənin itirilməsi
- ✓ mənfəətin itirilməsi və yaxud tam əldə oluna bilinməməsi

678. Aşağıdakılardan biri beynəlxalq valyuta sisteminin tərkib elementlərindən deyil:

- valyutaların qarşılıqlı dönərlilik şərtləri
- beynəlxalq hesablaşmaların formaları
- Milli və kollektiv ehtiyat valyuta vahidləri
- beynəlxalq valyuta bazarları və dünya qızıl bazarları rejimi
- ✓ milli valyuta pariteti və valyuta məzənnəsinin formalaşması mexanizmi

679. Tədiyyə balansı termini neçənci ildə meydana gəlib:

- 1766.0
- 1745.0
- 1768.0
- 1765.0
- ✓ 1767.0

680. Bir ölkə daxilində əmtəə mübadiləsi necə adlanır:

- topdan ticarət
- milli ticarət
- pərakəndə ticarət
- ✓ daxili ticarət
- əmtəələrlə ticarət

681. Tədiyyə balansında yardım formasında göstərilən əmtəə və xidmətlərin dəyəri neçə dəfə əks olunur?
- dörd dəfə
 - əks olunmur
 - bir dəfə
 - ✓ iki dəfə
 - üç dəfə
682. Vergi subyektləri kimlərdir:
- vergi qoyanlar
 - vergi inspeksiyası
 - maliyyə müəssisələri
 - ✓ vergi ödəyənlər
 - vergi nəzarətçiləri
683. Maliyyə bazarında dövlət borc alan kimi nə zaman çıxış edir:
- dövlət büdcəsi balanslaşdırılmış olduqda
 - dövlətin gəlirləri onun xərclərini üstələdikdə
 - ticarət balansının profisiti baş verdikdə
 - ✓ dövlət büdcəsinin kəsiri baş verdikdə
 - ticarət balansının kəsiri baş verdikdə
684. Ölkənin tədiyyə balansı nəyin göstəricisi hesab olunur?
- Avro və pul vahidlərinin nisbətidir
 - Bütövlükdə valyuta ehtiyatlarının nisbətidir
 - düzgün cavab yoxdur
 - ölkənin tədiyyə balansının nisbətidir
 - ✓ Başqa ölkələrdən daxil olan valyutanın ümumi mədaxili ilə digər ölkələrə ödənilən valyutaların məbləği arasındakı nisbətdir
685. Mal ticarəti hansı əməliyyatlar sisteminə daxildir?
- Tədiyyə balansının ümumi saldosuna daxildir
 - Valyuta əməliyyatları sisteminə daxildir
 - düzgün cavab yoxdur
 - ✓ Cari əməliyyatlar hesabı sisteminə daxildir
 - Kapitalın və malın hərəkət hesabında daxildir
686. Tədiyyə balansı prinsipcə neçə müddətə hazırlanır?
- Müddət qoyulmur
 - kvartallıq
 - düzgün cavab yoxdur
 - ✓ İllik olaraq hazırlanır
 - Beş illik
687. Valyuta siyasətinin həyata keçirilmiş nəticələrinin tam iqtisadi – statistik görünüşünü ölkənin hansı tədiyyə balansında görmək olar?
- Beynəlxalq əlaqələrdə
 - Ölkənin baxili bazarında
 - ✓ Ölkənin cari tədiyyə balansında
 - Ölkənin Valyuta siyasətində
 - düzgün cavab yoxdur
688. Valyuta bazarında məzənnənin neçə funksiyası var?
- 6 funksiyası var
 - 1 funksiyası var

- √ 2 funksiyası var
- 5 funksiyası var
- 4 funksiyası var

689. Xarici ticarət balansı nəyə deyilir?

- √ Mal ixracı ilə mal idxalının meydana gətirdiyi fərkdir
- Mal ixracatıdır
- Xarici ticarət balansıdır
- düzgün cavab yoxdur
- Mal idxalatıdır

690. Milli pul vahidi hansı təqdirdə milli valyutaya çevrilir.

- Onun azad konvertasiyası təqdirdə
- √ Onun beynəlxalq iqtisadi münasibətlərində istifadəsi təqdirdə
- Onun qeyri konvertasiyası təqdirində
- Onun hissəli konvertasiyası təqdirində
- düzgün cavab yoxdur

691. Valyuta kotirovkası nədir:

- valyutaların nisbəti
- bir ölkənin pul vahidinin, başqa ölkənin pul vahidində ifadə edilmiş qiyməti
- düzgün cavab yoxdur
- valyutalar arasında kurs nisbətlərinin qurulmasının qaydası
- √ valyutalar mübadiləsinin nisbətlərinin təyini

692. Valyuta kursu rejimi nədir:

- bir ölkənin pul vahidinin, başqa ölkənin pul vahidində ifadə edilmiş qiyməti
- düzgün cavab yoxdur
- valyuta kursunun təyin olunması
- valyutaların nisbəti
- √ valyutalar arasında kurs nisbətlərinin qurulmasının qaydası

693. Qeyd olunmuş valyuta kursu rejiminin xüsusiyyətləri:

- kurs kommersiya bankları tərəfindən müəyyən edilir
- kurs valyutaya olan tələb və təklifdən asılı deyil
- düzgün cavab yoxdur
- √ kurs Mərkəzi Bank tərəfindən müəyyən edilir
- kurs valyutaya olan tələb və təklifin təsiri altında dəyişir

694. Valyuta kursuna bilavasitə nə təsir göstərir:

- inflyasiya tempi
- valyutaya olan tələb və təklif
- √ tədiyyə balansı saldosu
- büdcə kəsiri
- faiz dərəcələrinin səviyyəsi və qiymətli kağızların gəlirliliyi

695. Valyutanın alıcılıq qabiliyyəti pariteti nədir:

- valyutaların qızıl məzmununa görə nisbəti
- valyutanın alıcılıq qabiliyyəti
- düzgün cavab yoxdur
- valyutaların nisbəti
- √ valyutaların alıcılıq qabiliyyətinə görə nisbəti

696. Aşağıdakı göstəricilərdən hansı dövlət kapital qoyuluşuna aid deyil?

- qrantlar
- düzgün cavab yoxdur
- subsidiyalar
- dövlət istiqrazları
- ✓ ticarət kreditləri

697. İlk rəsmi tədiyyə balansını neçənçi ildə və harada tərtib olunub:

- ✓ 1923-cü il ABŞ
- 1924-cü il Yaponiyada
- 1922-ci il Rusiyada
- 1921-ci il Almaniya
- 1920-ci il İngiltərədə

698. Tədiyyə balansının vəziyyətinə fiskal siyasət neçə istiqamətdə təsir edir:

- 4.0
- 5.0
- 1.0
- ✓ 2.0
- 3.0

699. Xarici borc kapitalının cəlb olunması və qızıl valyuta ehtiyatları hesabına tədiyyə balansının mənfi qalığının sistemətik olaraq örtülməsi:

- valyuta böhranı
- ✓ tədiyyə balansının böhranı
- likvidliyin böhranı
- istehsalçı böhranı
- alıcılıq qabiliyyətinin böhranı